

**AYGÜN CƏFƏROVA**



**RAFIQ YUSİFOĞLU  
LİRİKASININ SƏNƏTKARLIQ  
XÜSUSİYYƏTLƏRİ**

AYGÜN CƏFƏROVA

*RAFIQ YUSIFOĞLU  
LİRİKASININ SƏNƏTKARLIQ  
XÜSUSİYYƏTLƏRİ*

Bakı  
Şirvannəşr  
2006

Elmi redaktor  
**Məhərrəm Qasımlı**  
filologiya elmləri doktoru,  
professor

**Aygün Cəfərova**  
*Rafiq Yusifoğlu lirikasının  
sənətkarlıq xüsusiyyətləri*  
**Bakı. Şirvannəşr. 2006**  
120 səh.

Gənc tədqiqatçı Aygün Cəfərovanın bu monografiyasında görkəmli şair, ədəbiyyatşunas, publisist, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, "Qızıl qələm", "Vətən", "Araz", "İlin ən yaxşı kitabı" və s. mükafatların laureati Rafiq Yusifoğlunun lirikası tədqiqat obyekti seçilmişdir.

83.3. Az (2)

A

054

© A.Cəfərova, 2006

Ünvan: Bakı-Az 1021, Badamdar şos. 77.  
Tel: 492-92-27, 492-93-72, 434-70-94, (050)316-23-40

## G i r i s

Dəli sevda dolanmırsa başında  
Sevmirsənsə, bu dünyada qəribəsən.  
Ulu Tanrı, baş əyirəm qarşında –  
Mənə sevmək istə'dadı veribəsən.

Məhəbbətdi imanım da, dinim də,  
Ay nuru var sevgilimin üzündə.  
Diz çökürəm gözəlliyyin öündə,  
Şəh öpürəm çiçəklərin gözündə.

Sevən qəlbə nə sırsıra, nə şaxta? –  
Salıb mənim saçlarıma sevgi dən.  
Ulu Tanrı, gözlərimi işqdan,  
Ürəyimi əskik etmə sevgidən!

Ulu Tanrı sevdiyi bəndələrinin diləklərini eşidir. Cünki o diləklər xoş məramlarla yoğrulur. Ulu Tanrının sevdiyi və seçdiyi bəndələr isə sevmək istedadı olan insanlardır. O seçilmişlər başqlarına da sevməyi öyrədən insanlardır – elə peyğəmbərlər kimi.

O seçilmişlər Allahın insana bəxş etdiyi hər bir neməti uca tutur və müqəddəs sayırlar – söz qədər.

O seçilmişlər Allahın nəzərində düşüncə və əməllərinə görə müqəddəs elçilərdən sonra dayanırlar – şairlik mərtəbəsində. O mərtəbə sahiblərinin isə öz dilləri, öz dirləri, öz dünyaları var: Sevgi dili, Məhəbbət dini, Eşq dünyası.

Onlar nə qocalır, nə ölürlər, nə də unudulurlar. Cünki ilahi nur işıqlandırır qəlblərini. İlahi nurun məkanı isə əbədiyyətdir.

Şükr olsun ki, bu günün özündə də əbədiyyət yolcuları var biz insanların arasında. Az da olsa, var.

Həmin yolum yolcuları arasında olan bir Allah bəndəsi də artıq bir qərinədən çıxdı ki, hər kəsin arzuladığı o möhtəşəm əbədiyyətə söz-söz, misra-misra yol gedir. Ulu Tanrının sevdiyi

həmin bəxtəvər bəndə müəllim, alim, tərcüməçi, jurnalist, bir sözlə, qələmə söykənib və bir də sevdalı ürəyinə güvəniş ilahi eşq yolunun ağına düşüb gedən şair Rafiq Yusifoğludur. Bəli, cəmiyyətdə hər şeydən öncə bu şəxs məhz şair kimi tanınmışdır.

Fəaliyyət sahələrinin hər birində vicedanla, məsuliyyətlə, səyle və uğurla çalışsa da, Rafiq Yusifoğlunu insanlara sevdirən və əbədiliyinə təminat verən amil məhz şairlik istedadıdır. Ancaq hər şairə bu qismət olurmu? Bu yerdə rus mütəfəkkiri və ədəbiyyatşünası A.Blokun bir kəlami sualımıza aydınlıq gətirir: "Yaxşı insan olmayan şəxsdən, yaxşı yazıçı da ola bilməz".

Deməli, sevimli şair həm də sevimli insandır. Sevimli şairin "yaxşı"lıq meyarı heç yaş da deyil. "Yaxşı yazıçı olmağın meyarı istedadı". (Yaşar Qarayev. Ədəbi üfüqlər. İnsanlar və ümidi. Bakı, "Gənclik" nəşr., 1985, səh.43.)

Bəs kimdir şair?

Məşhur alman şairi Höte demişdir: "Nə qədər ki, bir adam özünün cüzi subyektiv duyumlarını ifadə edir, hələ ona şair demək olmaz. Lakin özünü əhatə edən bütün varlığı qarvayıb onu ifadə etməyin yolunu tapanda həmin adam şairə çevrilir".

Burada bir sıra məqamlarla razılaşsam da, fikrimcə, "şaire çevrilmə" yolu yoxdur, Şəhriyarin göstərdiyi şairlik yolu var:

"Şair ola bilməzsən, anan doğmasa şair!"

Məhz anadan şair doğulanlar boz dünyani əlvanaşdırıa, həyatı "mənəvi ünsiyyətlə" mənalandırıa bilərlər!

Məhz anadan şair doğulanlar sevmək və yaratmaq istedadı ilə insanlara özlərini və dünyamızı sevməyi öyrədə bilərlər!

Məhz anadan şair doğulanlar bəşər tarixində və qəlblərdə əbədi iz qoya bilərlər!

"Xaqani, gələr bir gün aləm səni xatırlar" – deyən Xaqani,

"Mənəm ol şəhi-məani ki, fəzilətim əyandır,

Yer ilə zəmanə hakim hünərim bir asimandır" – deyən Nizami,

"Məndə siğar iki cahan, mən bu cahanə sıqmaram" – deyən Nəsimi,

"Gör nə sultanəm məni dərviş kimi feysi-süxən,

Eyləmiş iqbalimi asarı-nüsərat məzhəri – deyən Füzuli,

Qılıncdan çox qələmin qüdrətilə sözünü deyən Xətai, daha sonra Vəqif, Vidadi, Zakir, Seyid Əzim, Sabir, H.Cavid, M.Müşfiq, S.Vurğun, Şəhriyar, S.Rüstəm, R.Rza, B.Vahabzadə kimi neçə-neçə söz ustaları elə şair kimi doğulmuşlar.

Ancaq burada bir məqam var. Adlarını çəkdiyimiz bu şəxsiyyətlər ədəbiyyat tariximizdə hər biri öz imzasıyla, öz üslublarıyla fərqlənən söz fatehləridir. Hətta onların bəziləri ədəbi məktəblər də yaratmışlar: Nizami, Füzuli, Sabir və s. Onların ədəbi məktəb yaratmalarına iki amil səbəb oldu. Birincisi, bəşəri mövzulara müasirlik, aktuallıq tələblərilə yanaşib, zamanın nəbzini tutu bilmələri. İkincisi isə ənənəvi mövzularda yazmalarına baxmaya-raq, bu sənətkarların hər biri yeni söz demiş, beləliklə də, həm poeziyamızda, həm də poetikamızda yeni səhifələr açmışlar.

İnsanın mənəvi dünyasını təlatümə gətirən, ruhunu oxşayan, eyni zamanda onu tərbiyə edən əsl poeziya da elə bu yenilikdən, təravətdən və təkrarsızlıqdan yaranır. "Əsl şeirdə varlıq da, dünya da hər dəfə yenidən, hər dəfə "ilk dəfə" görünə bilər. Şairlər varlığın ifadə etdiyi poetik mənəni və bədii sərvəti artırırlar". (Yaşar Qarayev. Ədəbi üfüqlər. İnsanlar və ümidi. Bakı, "Gənclik" nəşr., 1985, səh.43.)

Bu baxımdan həm də böyük bir missiyani yerinə yetirmiş olan "hər bir şair öz xalqının bədii təfəkkürünə o zaman təsir göstərib orada özünə möhkəm yer tutu bilir ki, o qabaqcıl fikirlərin ifadəsi üçün bədii söz vasitələrindən bacarıqla, ustalıqla istifadə edə bilsin, poeziyaya özünəməxsus xüsusiyyətlər gətirsin". (Kamal Talibzadə. Seçilmiş əsərləri. I c. "A.Səhhət" monoqrafiyası. Bakı, 1990, səh. 387.)

Yaradıcılığında bu tələblərə riayət edən şair Rafiq Yusifoğlunun sənətkarlıq xüsusiyyətlərindən söhbət açmazdan əvvəl klassik şairlərimizi xatırlamağımız da təsadüfi deyil. Belə ki, yaradıcılığı haqqında danışacağımız şair istə'dadının gücü və qələminin qüdrəti ilə "müasir Azərbaycan poeziyasının canlı klassiki" kimi dəyərləndirilir. (Nizami Cəfərovun çıxışından) (Rafiq Yusifoğlu. Bir sevdalı ürəyim var. Bakı, "Çəşioğlu", 2003, səh 118.)

Bəli, bu haqlı dəyərdir.

Cünti Allahımız və təbiət həyat həqiqətlərini gözəl şəkildə bədii həqiqətə çevirmək bacarığını R.Rzaya, Ə.Kərimə, fəlsəfi baxışları şeir dili ilə ifadə etmək bacarığını C.Novruza, B.Vahabzadəyə, F.Qocaya, R.Rövşənə, Ə.Salahzadəyə, insana məhəbbət hissələrini, səmimiliyi, inandırıcılığı ilə oxucuya çatdırmaq bacarığını N.Kəsəmənliyə, N.Həsənzadəyə, vətənpərvərlik hissələrini təlqin edən şeirlər yaratmaq bacarığını X.R.Ulutürkə, Z.Yaquba, dünyani uşaq gözü ilə görmək istedadını T.Elçinə, T.Bayrama, E.Baxışa, cansız əşyalar və şüursuz canlılara bərabər adamları görüb tənqid eləmək bacarığını H.Ziyaya veribəsə, bu keyfiyyət, bacarıq və istedadı özünəməxsus və gözəl şəkildə R.Yusifoğluya bəxş etmişdir – R.Yusifoğlu yaradılılığı ilə tanış olan hər bir oxucunun qənaəti belədir.

Adlarını çəkdiyimiz söz ustaları kimi, müasir Azərbaycan poeziyasını əlvənləşdirən, şanlı keçmişinə layiq şəkildə poetik ənənələrimizi yaşıdan, son nəticədə mənəvi sərvətimizi – ədəbiyyatımızı zənginləşdirən şairlər cərgəsində Rafiq Yusifoğlunun öz üslubu, öz rolu, öz yolu var.

Həm də nə vaxtsa şəhidlərin qanından ağır gələcək mürəkkəbli qələm sahibi olan R.Yusifoğlunun xüsusən zavallı bəşəriyyətin neçə-neçə qəm karvanlarından birinin “sarbanı” kimi, gözəllik aşiqi və “gözəllik qurbani” kimi, eləcə də yurd həsrətli şair kimi öz görüb göstərdikləri var.

Bir zaman “Yurdum-yuvam” (1983) deyib hər gülünü, çiçeyini, “Ətirli düymələr”ini (1986) əzizlədiyi müqəddəs “Ocaq yeri”ni (1989) şair bir gecə ay işığında “Aylı cığır”la (1992) tərk etməli, “Qəm karvanı”na (1997) qoşularaq “Həsrət köçü” (1998) etməli oldu.

“Xatirə kəjavəsi” (1999) ilə “Təzə sevdalara doğru” (2000) – “Böyük arzuya gedən yol”da gah “Şirin yağış”a (1998) düşdü, gah da “Çiçək yağışı”na (2000). Təbiətə, ota çiçəyə – “Güle uzanan əllər” ilə “Söz çəməni”ndəki (2002) sözlərdən şirin-şirin şeirlər çəkdi. Ancaq yenə qəlbindən qəm silinmədi. Cünti

“Ayrılığın qəm hasarı” qəlbindən salınmışdı. Belə olanda ürəyini sevgi ilə ovutmağa çalışdı: - “Bir sevdalı ürəyim var” (2003) söylədi... Sonra “Zamanın qatarı”, “Həsrət sazağı”, “Dəniz səviyyəsi” ... kitabları işıq üzü gördü...

Lakin bu, təxminən 40 il əvvəl başladığı yolun bir hissəsidir. Rafiq Yusifoğlu yaradılılığında aydın seçilən bu yol hər şeydən əvvəl bir sənətkarın yaradıcılıq yoludur.

Bu yolun xüsusiyyətləri ilə artıq tanış olan bir tədqiqatçı kimi hər bir kəsə Rafiq Yusifoğlunun şeir yaradıcılığı yolunda bələdçilik edə bilərəm. İndi isə bir sözü deməliyəm: - Yolumuz uğurlu olsun!

## SƏNƏTƏ VƏ HƏYATA SƏNƏTKAR BAXIŞLARI

Rafiq Yusifoğlu çoxcəhətli yaradıjılıq sahələri ilə məşgul olsada, yəni həm şair, həm ədəbiyyatşunas, həm tərcüməçi, həm jurnalist, həm də müəllim kimi fəaliyyət göstərsə də, əslində bu sahələr, özünün dediyi kimi, “ümumi ədəbiyyat sarayının bir-birini tamamlayan hücrələridir”. (“Ədalət” qəzeti, 13 mart 2003-cü il.)

Bütün ömrünü bu hücrələrdə keçirən R.Yusifoğlu həyatını şeirlə-sənətə, ədəbiyyata, onun təbliğinə həsr etmişdir. Şair obrazlı şəkildə ədəbiyyata bağlılığını belə ifadə etmişdir: “Hərdən mənə elə gəlir ki, ədəbiyyat mənim Leylimdir, mən isə onun Məcnunu”. (“Ədalət” qəzeti, 13 mart 2003-cü il.)

Bəli, həm də Leylisi kimi sevdiyi ədəbiyyat sarayının bir hücrəsi var ki, o yer R.Yusifoğlunu daha çox çəkir özünə – Şairlik hücrəsi.

Bu amili şair özü də müsahibələrinin birində qeyd etmiş və demişdir: “Bu danılmaz həqiqətdir ki, mənim yaradıcılığımın şah damarı poeziyadır”. (“Ədalət” qəzeti, 13 mart 2003-cü il.)

Poeziyaya vurğunluq təbii ki, sözə – obrazlı, canlı, bədii sözə vurğunluqdan irəli gəlir. Təsadüfi deyil ki, müasir Azərbaycan poeziyasında elə bir şair tapmaq çətindir ki, onun şeirlərində R.Yusifoğlu poeziyasında işlədilən qədər obrazlı söz və ifadələr olmuş olsun.

Adı danışqda işlədilən sözlər şair “qələminin köynəyindən keçəndən” sonra poetik məna kəsb edir. Deməli, sözə öz müstəqim mənasından savayı, ikinci – poetik mənanı şairlər bəxş edirlər. Doğrudan da, “Sözlə ən çox oynayan, onun nazını çəkən şairlərdi. Şair müəyyən mənada söz ağacına bənzəyir. Ariya da oxşarı var şairlərin”. (R.Yusifoğlu. Xatirə kəcavəsi. “Pəncərəm dənizə baxır” başlıqlı müsahibədən. Bakı, “Elm” nəş-ti, 1999, səh. 196.)

Ari güldən, çıçəkdən bal,  
Şair sözdən şeir çəkər.

Bəli, sözdən şeir çəkməyi bacarmaq, ona poetik don geydirmək elə şairliyin əsas keyfiyyətlərindəndir. Ancaq bu yerdə bir məqama toxunmaq istərdim. Sözə geydirilən “poetik don” onun əsl mənasını həqiqətdən uzaqlaşdırmasız: bədii həqiqət həyat həqiqətinə söykənməlidir. Çünkü sənət həqiqətin ifadəsidir və yalnız varlıq ən yüksək həqiqətdir.

Unudulmaz şairimiz S.Vurğunun “Şair həyatsız şair deyildir!” (“Bəsti” poeması) fikri də haqlı qənaətdir. Üslubundan, təmsil etdiyi cərəyandan asılı olmayaraq şair və yazıçı bədii həqiqəti təbiətin və cəmiyyətin reallığına əsaslandıranda sənətin gözəlliyi ortaya çıxır. Şair və ya yazıçı da ona görə sevilir və adı insanlardan bir pillə yuxarı tutulur ki, neçə-neçə insanın qəlbindən keçən, lakin ifadə edə bilmədiyi həyat həqiqətini bədii və obrazlı şəkildə canlandırmış qüdrətinə malikdir.

Doğrudur, şair yaradıcılıq prosesində onun məhsulunu “istehlak” edəcək insanları göz önünə gətirmir. Xüsusilə də şairlər. Çünkü çox vaxt lirik şeirlər müəyyən təəssürat nəticəsində meydana çıxır, o şerlər daha çox lirik “mən”in yaşantalarıdır. Bu barədə görkəmli rus ədəbiyyatşunası və tənqidçisi V.Q.Belinski demişdi: “Böyük istedadda daxili subyektiv ünsürün çoxluğu insanpərvərlik əlamətidir. Böyük şair özü haqqında, öz mənliyi haqqında danışarkən ümumilik haqqında – bəşəriyyət haqqında danışır, çünkü bəşəriyyət nə ilə yaşayırsa, bunlar hamısı onun təbiətindədir. Məhz buna görə də onun qüssəsində hamı öz qüssəsini görüb tanıyor, onun qəlbində və ruhunda hamı öz qəlbini görür. (V.Q.Belinski. “Rus ədəbiyyatı və klassiklər haqqında”. Azərnəşr, 1954, səh. 244.)

Beləliklə də aydın olur ki, lirikada “şairin şəxsiyyəti birinci yerdə durur və biz hər şeyi başqa cür yox, həmin şəxs vasitəsilə qəbul edirik və başa düşürük”. (V.Q.Belinski. “Seçilmiş əsərləri”, II c. Azərnəşr, 1948, səh. 7.)

Bunları həm də bir ədəbiyyatşunas alim kimi dərk edən Rafiq Yusifoğlu müsahibələrinin birində ona verilən “sizcə, müasir şeir necə olmalıdır?” – sualının cavabında demişdi: “Müasir poeziya

birinci növbədə müasirlərimizin duygu və düşüncələrini əks etdirməlidir. Ancaq adı, ümumi sözlə yox, yüksək bəddi sənətkarlıqla. Şeirdə birinci məzmundu (sən nə demək istəyirsən?), ikinci formadı (sən necə deyirsən?). Bunların ikisinin - məzmunla formanın dialektik vəhdəti olmadan sənət əsərləri yaratmaq mümkün deyildir. Bu, bütün dövrlərdə belə olub, indi də belədir.

Əsl poeziya dil-ifadə baxımından fərqlənsə də, zaman məhdudiyyəti tanımır və nə vaxt yazılmışından asılı olmayaraq, həmişə müasirdir". ("Ədalət" qəzeti. 13 mart 2003-cü il. "Ədəbiyyat mənim Leylimdi, mən isə onun Məcnunu". Müsahibəni Q.Nəcəfzada aparmışdır.)

Bu qənaət təkcə nəzəriyyəçi alimin fikri deyil, həm də uzun müddət qələm təcrübəsi olan bir sənətkarın əsaslandırılmış fikridir: "Mən ədəbiyyatımızın təbliği ilə məşğul ola-ola başa düşmüşəm ki, insanlar üçün necə əsərlər yazmaq lazımdır". (Yenə orada)

R.Yusifoğlunun şeir yaradıcılığı göstərir ki, doğrudan da, o, insanlara necə əsərlər yazmaq lazım olduğunu bilir. Biz də fikrimizi əsaslandırmaq üçün birbaşa onun poeziya aləminə qədəm qoyuruq.

İlk növbədə onu deyək ki, R.Yusifoğlunun şeirlərinin çoxu həzin, kövrək duyularla yoğrulmuşdur. Lakin onlardakı özünəməxsus bir həyat eşqi, yaşamaq yanğısı çağlayır. Məhz bu ruh R.Yusifoğlu şeirlərinin üslubunu müəyyənləşdirir. Ən ümumi mövzularda belə şeir yazarkən R.Yusifoğlu öz poetik təfəkkürü ilə eyni obyektə özünün fərdi baxışlarını əks etdirməyi bacarır.

Əgər R.Yusifoğlunun yaradıcılığını konkret şəkildə xarakterizə etmək istəsək, onun yaradıcılığı barədə yazılmış məqalələrin birində deyilən bir fikir yerinə düşər və fikrimizcə, bu qənaəti onun bütün yaradıcılığına şamil etmək olar: "Əksəriyyəti lirik ovqat üzərində köklənən bu şeirlərin çoxu gerçəkliliyin obrazlı dərki, onun fərdi poetik təfəkküründə "özünüküləşdirmək" keyfiyyəti ilə seçilir. Onlarda insan qəlbinin ən incə, şəffaf

duyguları sıralanır". (Zaman Əsgərli. "Qəm karvanı", "Həsrət köçü". "Ədəbiyyat qəzeti", 02.10.98.)

R.Yusifoğlunun şeir yaradıcılığı, hər şeydən əvvəl, iki qola ayrılır: uşaqlar üçün yazılın şeirlər və böyükələr üçün yazılın şeirlər.

Onun yaradıcılığında bu qollar ümumi ədəbiyyat nəhrini zənginləşdirən eyni həcmli, eyni əhəmiyyətli çaylara bənzəyir. Şair bu sahələrin hər ikisində eyni dərəcədə məsuliyyətlə çalışır. Ümumiyyətlə, onun bu bölgü barədə öz qənaəti var: "Mənə elə gəlir ki, ədəbiyyat ədəbiyyatdı. Uşaq ədəbiyyatı, böyük ədəbiyyatı şərti bölgündür. Ən gözəl xörəyi uşaq da yeyir, böyük də. Əsər də bunun kimi. Yaxşı uşaq ədəbiyyatı nümunəsi həm də böyükələr üçündür". ("Panorama" qəzeti. "Uşaq yazıçısı aşpazı, müəllim xörəkpəyəyani xatırladır". Şərif Ağayarovın Rafiq Yusifoğlu ilə müsahibəsi. 23 mart 1999-cu il.)

Doğrudan da, şeirdə verilən ideyanın tərbiyəvi cəhətindən və ya açıqlanan məlumatdan uşaq da, böyük də bəhrələnib, şeirin gözəlliyindən zövq ala bilər.

### Uşaq ədəbiyyatı mövzusu

Ətrafda hər gün rastlaştığımız elə hadisələr baş verir ki, onların şair dili ilə obrazlı ifadəsi maraqlı doğurur. Uşaqlar üçün saysız-hesabsız suallara hərtərəfli bir cavab tapılır. Məsələn, aşağıdakı şeir kimi:

Günəş sanki ocaqdır,  
Yanmayırlı boş-boşuna.  
Planetlər fırlanır  
Bu ocağın başına.  
Günəş yanır, oduyla  
Hamımızı isidir.  
Elə bil ki, buludlar  
Günəşin tüstüsüdür.

Burada şair böyükələr üçün maraqlı olacaq buludlu səma və parlaq Günəşdən ibarət bir mənzərənin gözəl, obrazlı təsvirini

yaratırsa, uşaqlar üçün Günəşin, buludun xüsusiyyətləri barədə məlumatlar verir, eləcə də planetlərin Günəşin ətrafında fırlanmasını da söyləyir. Həm də obrazlı şəkildə Günəşi ocağa, buludları isə bu “ocağın tüstüsü”nə oxşatmaqla şair inandırıcı, uğurlu bir bənzətmə yaratmış olur.

Balaca oxucuları maraqlandıran bütün mövzularda gözəl şeirlər yazan şair uşaqlara Yer kürəmizi, insanları, təbiəti sevməyi təlqin edir, eləcə də onları ətraf mühitlə, hər bir əşya və predmetlə, onların mahiyyəti ilə tanış edir.

Məsələn, “Yer kürəmiz” şeirində şair

Öz qoynunda hamiya  
Yer verib Yer kürəmiz.  
Gülüstana döner o,  
Bir gül əksək hərəmiz

- söyləyərək Yer kürəsini, “Dünyamızı bəzəyək” şeirində

Qupquru səhraların  
Qözlərinə ağ salaq.  
Qolumuzu çırmayıb  
Ağac əkək, bağ salaq.

Ətirli çəmənlərdən  
Arılar bal daşısın.  
Mehriban dünyamızda  
Hami xoşbəxt yaşasın.

- deyərək dünyamızı, “Balaca əsgər” şeirində başına əsgər papağı qoyub, ciyinə oyuncaq tūfəng keçirən, incə arzular beşiyində yırğalanın balaca oğlan haqqında

Hələ arzuların  
beşiyindədi,  
Hələ xəyalında  
Çatır ocaq o.

Hələ gül-çiçeyin  
Keşiyindədi.  
Böyük Vətəni  
Qoruyacaq o...

- deməklə Vətənimizi,

Söz ləpədir, dalğadır,  
Dil ümməndir, dənizdir.  
Dilimizin sözləri  
Müqəddəsdir, əzizdir.

Halal ocağımızda  
Közü qorunmalıyıq.  
Sözü yaşatmalıyıq,  
Sözü qorunmalıyıq

- deyəndə dilimizi, onun sözlərini,

Əgər istəmiriksə  
Ağac kimi quruyaq,  
Gərək göz bəbəyi tək  
Təbiəti quruyaq.

- deyəndə isə təbiəti sevməyə və qorumağa çağırır öz oxucularını, özü də azyaşlı, uşaq oxucularını.

Ətrafi tanıma və qavramada da R.Yusifoğlunun şeirləri uşaqlara köməkçi olur. “Onları maraqlandıran, düşündürən məsələlərə təmkinlə, onların anlayacağı, başa düşəcəyi səviyyədə cavab vermək lazımdır. Rafiq Yusifoğlu bunu məharətlə bacarırr”. (V.Yusifli. Rafiq Yusifoğlunun “Aylı jiğir” kitabına verilmiş rəydən.)

Yeri gəlmışkən onu da qeyd edək ki, R.Yusifoğlu “Çiçək yağışı” kitabında “Dilimizin sözləri”, “Bu cinaslı şeirlər, gör sənə nə deyirlər” adlı hissələri təkcə uşaqlara deyil, elə böyüklerin özlərinə də dilimizin leksikası barədə yeni məlumatlar verir. Həmin şeirlərdə haqqında danışılan predmet barədə dialoq

Dostum, çəkmə özünü.  
İlki mən, sonu mənəm  
"Ana", "Ata" sözünün.  
Nə olsun ki, qalınam,  
"A"yam, "A"yam, "A"yam mən.  
Hər səs bir ulduzdusa,  
Şəfəq saçan Ayam mən.  
Utan kobud sözündən,  
Yana-yana qal indi.  
"Ana" sözünə qalın  
Deyən özü qalındı.

(“Fonetika”)

Məni tapa bilməyən,  
Avaradı, fərsizdi.  
Xəbəri tanımayan  
Dünyadan xəbərsizdi.

(“Cümə”)

Qərq eləsin xoş ətrinə hər gül bizi,  
Qoy soyuqluq duyulmasın aramızda.  
İki yərə bölgə bilməz vergül bizi,  
Təki nöqtə qoyulmasın aramızda.

(“Tabesiz mürəkkəb cümlənin  
tərəfləri arasında söhbət”)

Necə də gözəl və maraqlıdır. Bəzən şeirlərinə humor hissi də  
gözəllik qatır. Məsələn, apostrofun ləğvinə işarə edərək yazıb:

Of, of, apostrof,  
Şəni gözləyir katastrof.

Belə nümunələr adı çəkilən kitabçada da, ümumən bütün  
yaradıcılığında çoxdur.

"Rafiq ilk baxışda adı, şeirə "yaramayan" hadisə və əşyalar  
canlandırmayı, onlara yeni məna verib yaşatmayı bacarırlar". (Tofiq  
Mahmud. Əlvən və rəngarəng. "Səhər" qəzeti, 21 aprel 1995-ci il.)

Məsələn, "Antenna", "Pulxırdalayan", "İşiqfor", "Borunun  
harayı" kimi şeirləri bu cür əsərlərdir.

R. Yusifoğlunun şeirlərində hər bir əşyanı uşaq gözü ilə görmə,  
uşaq təfəkkürünə uyğun qavrama tərzi xüsusilə seçilir. "Adı daş,  
çiçək, yağış, ağaç, bulaq, quş, şəlalə R. Yusifoğlunun poeziyasında  
sehrli bir dona bürünür, adilikdən çıxıb mənalanan, canlanır,  
görünür, dil açıb danışır. Bu poeziyada bulağın evi, ağacların  
şəhəri, sazin nəbzı, qarışqanın qayığı, arıların iş yeri var". (Tofiq  
Mahmud. Əlvən və rəngarəng. "Səhər" qəzeti, 21 aprel 1995-ci il.)

Uşaq qəhrəmanlarının gözəl, mənalı, obrazlı baxışları şairin  
özünü də sevindirir: "Sevinmişəm ki, mənim qəhrəmanlarım hər  
seyə, hər predmetə, əşyaya poetik gözə baxmağı bacarırlar.  
Yazda meşələr yaşillaşanda mənim balaca qəhrəmanlarım  
düşünür ki, təbiət insanların qarşısında yaşıł işiq yandırıb. Mənim  
qəhrəmanlarım paraşütü uçusun sonundakınidaya, dalğaları ağ  
bayrağa, üçrəngli bayraqımızi "azadlıq yağışından yaranan göy  
qurşağına", antenamı tilova bənzədir. Mənim balaca  
qəhrəmanlarım deyir ki, trolleybusu ona görə xəttə bağlayıblar ki,  
yoldan çıxıb adamları tapdamasın. "Hər şeyi bizdən soruşur"  
şeirinin qəhrəmanı məktəbə getmək istəmir, deyir ki, bizim  
müəllim heç nə bilmir, hər şeyi bizdən soruşur". (Rafiq Yusifoğlu.  
Xatirə kəjavəsi. Bakı, "Elm" nəş-ti, 1999, səh. 117).

Ancaq onun qəhrəmanlarının hamısı şən, dəcəl, qayğısız deyil.  
Onların içində vətən həsrəti, insan faciələrinin şahidi olan,  
həyatda pisliklər görən şeir qəhrəmanları da var. Məsələn,  
"Nərminin gözləri" şeirinin qəhrəmanı Nərmin köçkün uşaqları-  
mızdır:

İşarət ocağın közləri,  
Yol çəkir Nərminin gözləri.  
Boylanıb hey baxır yollara,  
Örtülüüb, bələnib yol qara.  
...Bağlıarda ağaclar qoribdi, -  
Barını yad əllər dəribdi.

şəklində məlumat verilir ki, bu da başa düşülməni asanlaşdırır.

Məsələn,

Koğaya bax, koğaya,  
Elə bil ki, çəlikdi.  
Kim mənə kömək etsə,  
Pay böləndə şərikdi.  
...Götür koğanı ələ,  
Bağa gedək, ay Elçin.  
- Koğa nəyə gərəkdir?  
- Budağı əymək üçün.  
- Niyə əyək budağı?  
- İndi baxıb görərsən.  
Mən budağı əyərəm,  
Sən gilənar dərərsən.

Başqa şeirdə isə belədir:

-Qaymaq nədir, xama nədir?  
-İkisi də el sözündür.  
Qaymaq bişmiş südün üzü,  
Xama çiy südün üzüdür.

Həmin bölmədə bu cür yolla şair oxucuya herik şumu, sadəq, qəzil, sicim, çatı, örüş, kirkirə, herağac, sava, teşi, badış, dovla, ərsin, səllimi, qısır, peyvaş, yatar, hozəki, sapand kimi əşyalar, anlayışlar haqqında xeyli məlumat vermiş olur. Kitabın son bölümү yenə də nəinki uşaqlar üçün, eləcə də böyükler üçün çox maraqlıdır. Cinas – sinonim sözlərlə, tam uyuşan sözlərlə qafiyəyələnən həmin şeirlər forma əsiri olmayıb, həm də maraqlı məzmun kəsb edir. Məsələn:

Ağac idim, odun oldum,  
Mən alovun, odun oldum;

\*\*\*

Bu dünyada qafilə,  
Nə karvan, nə qafilə?

\*\*\*

Yeriyəndə yer əsərdi,  
Hikkə onu yerə sərdi;  
\*\*\*

Elə ki, gördü şirə,  
Qarışqa döndü şiro.

“Söz çəməni” kitabının da ilk hissələri bütün orta məktəb şagirdləri üçün dilimizin qayda-qanunlarını öyrənmək baxımından poetik qrammatika kitabı ola bilər. Belə ki, dilçiliyin bəzi şöbələrinə aid əyləncəli, maraqlı şeirləri oxumaqla uşaqlar həm də danışq səsləri, nitq hissələri, cümlə, durğu işarələri və s. haqqında elmi-nəzəri məlumatları ya obrazların öz dili ilə, ya da müəllifin dili ilə öyrənmiş olurlar. Məsələn, aşağıdakı şeirlər, hissələr isə elə bir poetik duyumlu insan tapılmaz ki, onu riqqətə gətirməsin, təəccübənləndirib valeh etməsin:

“A” ni lağa qoyaraq  
“I” dedi: - Mən incəyəm.  
Hərflər arasında  
Mirvariyyəm, inciyəm.  
“E” də, “Ə” də incədi,  
“Ö” də, “Ü” də incədi.  
“İ”nin kobud sözündən  
“A” küsdü, “A” incidi.  
Elə bil “Əlifba”nın  
Üstüne zülmət çökdü.  
Qoymadı dil-boğaza,  
“İ” üyütdü, “I” tökdü.  
Dedi ki, sən qalınsan,  
“O” da, “U” da qalındı.  
“T” sizdən də betərdi. –  
“A” küsdü, “A” alındı.  
Söylədi “Əlifba”nın  
İlkin səsi mənəm, mən.  
Bil ki, bütün səslərin  
Sərkərdəsi mənəm, mən.  
Nə olsun ki, incəsən,

Buradakı üç bədii detal Nərminin vətən həsrətini qabardır: ocağın son közlərinin işarması, Nərminin gözlərinin yol çəkməsi, qarla örtülmüş yollarda izinitməsi.

Bu şeir öz təsir gücünə görə eyni mövzulu bir poemanın bağışlaşdırıcı təsirə bərabərdir desəm, zənnimcə, səhv etmərəm.

“Borunun harayı” şeiri də çox təsirlidir. Qarabağda ermənilərin 70 türk balasını boruya doldurub hər iki tərəfini qaynaq edib körpələri qətlə yetirilməsini eşidən şair maraqlı bir üsulla – elə borunu obrazlaşdıraraq, canlandırıb öz dili ilə həmin dəhşətli hadisələri insanlara danışır. Həmin şeirdə olan aşağıdakı beytlər və bəndlər insan qəlbini göynədən ağıya bənzəsə də, eyni zamanda milli düşmənimiz olan ermənilərə qarşı güclü nifrət hissi oyadır.

İnsan cildinə bürünmüs  
Yağıya bax, düşmənə bax.  
İçimdə su çağlamadı,  
Qismətimə düşənə bax.  
Görüm bu azgın gədələr,  
Ürcəh olsun bələlərə.  
Boru idim, qəbir oldum  
Çiçək-ciçək balalara.

Aşağıdakı bənddə isə insanın dəmirdən möhkəmliyini, ürəksizliyini və qəddarlığını göstərmək üçün şair qarşılaşmadan bir bədii vasitə kimi istifadə edir.

Necə insan söyləyəsən  
Heç bilmirəm, beləsinə?  
Dözəmmirəm qoynundakı  
Körpələrin naləsinə.  
Danışardım odlu-odlu  
Heyf, dilim, ağızım yoxdu...  
...Dəmir olsam da könlümdə  
Yetmiş ürək döyüñürdü.

Son bəndin təsir gücü o qədər böyükdür ki, həmin faciənin canlı şahidi kimi oxucu-insan həqiqətən də dəhşətə gəlir.

Bağrı yarılan körpələr,  
Bir borunun içindəydi.  
Hər ürəyin döyüntüsü  
On iki bal gücündəydi!

Göründüyü kimi bu cür şeirlər nəinki orta yaşı uşaqlara, həm də böyüklərdən ibarət oxucu kütləsinə ünvanlanmış əsərlərdir. Ümumiyyətlə, Rafiq Yusifoğlunun “Yaraşarmı”, “Müəllim”, “Boylandıqca”, “Dünyamızı bəzəyək”, “Yer kürəmiz”, “Kölgəni istəmirəm”, “Yaşıl körpü” və onlarla belə şeirlər mövzusuna görə hər yaşı nəsil üçün maraqlı kəsb edəcəkpoetik nümunələrdir. R.Yusifoğlunun uşaq şeirlərini oxuyarkən onlardakı fikirləri, baxışları qələmə alan müəllifin güclü müşahidəcilik qabiliyyəti və uşaq psixologiyası ilə yaxından tanış olması aşkara çıxır. Bu da onun daim uşaqlarla və təbiətlə təmasda olması ilə əlaqədardır. Bu amili şair özü də müsahibələrinin birində qeyd etmiş və bir səbəbi də belə göstərmişdir: “Uşaq şairinin bir xüsusiyyəti hökmən olmalıdır – pedaqoji istedad”.

Bəli, məhz bu istedadın köməyilə şair söyləmək istədiyi fikri, məlumatı uşaqların başa düşəjəyi formada, anlaşılıcaq tərzdə izah edə, çatdırı bilər, aydınlıq və konkretliklə məqsədinə nail ola bilər.

Rafiq Yusifoğlunun bu keyfiyyətini digər qələm yoldaşları və görkəmli sənətkarlar da görmüş, onun şair incəliyini, ənənələrə bələdliliyini, uşaq psixologiyasına dərindən nüfuz edə bilmək qabiliyyətini, bədii ifadə ustalığını dəyərləndirmişlər:

“Rafiq Yusifoğlu uşaq psixologiyasına yaxından bələd olduğundan onun şe'rləri öz humoru, yiğcamlığı, aydınlığı ilə diqqəti jəlb edir. Predmeti ona məxsus strixlərlə təqdim etməyi bajarmaq Rafiqin şeirlərinə təravət gətirir, onun təsir dairəsini artırır”. (Filologiya elmləri doktoru, prof. Z.Xəlil)

“O, uşaqların necə lügət fonduna və söz ehtiyatına sahib olduqlarını yaxşı bilir. Şeirlərinin bədii materialı məhz həmin fonddan götürülür”. (Filologiya elmləri namizədi İ.Qasimlı)

“R.Yusifoğlunun şeirləri uşaq aləmindən demək olar ki, bütünlükdə xəbərdardır.” (Fətəli Sahib)

“Onun müşahidələri uşaq marağını, uşaq dünyagörüşünü yaxşı işıqlandırır. Bu işıqda Rafiqin sənətkarlıq səriştəsi... daha dəqiq görünür”. (Musa Ələkbərli)

“O, hər şeydən əvvəl uşaq aləmini həssaslıqla müşahidə edir və hər bir şeirində ürəyə yatımlı kəşflər edir.” (Hikmət Ziya)

“Eyni anda həm uşaq, həm də böyüklerin düşüncə formasına uyğun şeir yazmaq asan deyil. Lakin bu qarşılışmada daha məsuliyyətlisi uşaqlar üçün şeir yazmaqdır. Bundan ötrü gözəl pedaqq olmaq, uşaq psixologiyasını dərindən bilmək lazımdır. Məhz bu iki xüsusiyyəti Rafiq Yusifoğlu özündə birləşdirə bilmışdır”. (Sevinc Həmzəyeva)

Bütün bu qənaətlər həm də “təbiətin dilini – sırrını bilən” (İ.Qasimlı) şairin uşaq şeirləri toplanmış olan “Yurdum-yuvam”, “Ətirli düymələr”, “Aylı cığır”, “Şirin yaxis”, “Çiçək yağısı”, “Söz çəməni” kitablarını oxuduqdan sonra yaranan röylərdir.

Beləliklə, Rafiq Yusifoğlunun uşaq şeirlərini mövzuca təxminən aşağıdakı şəkildə qruplaşdırmaq olar:

Ətraf aləmlə (təbiət, məişət, texnika), təbiət və cəmiyyət hadisələri ilə tanışlığa xidmət edən şeirlər;

Təriyələndiriji (ekoloji, əxlaqi, estetik və s.) şeirlər;

Qəhrəmanları ailədə və kollektivdə təsvir olunmuş şeirlər.

### Rafiq Yusifoğlunun lirikası

Artıq məlum oldu ki, R.Yusifoğlu uşaq şeirlərinin sənətkarlıq xüsusiyyətlərinə görə yeni poetik “kəşflər ixtiraçısı” kimi balaca oxucularının qəlbinə saldığı “ilk poetik qığılçımlar”a görə də rəğbət qazana bilmışdır. “Bəs görəsən böyükər üçün də yazdığını

şeirlərdə Rafiq öz sözünü yeni poetik vüsətlə deyə bilirmi?” (H.Ziya)

Bu sualın cavabını isə R.Yusifoğlunun yaradıcılığının ikinci böyük qolu hesab olunan böyükər üçün yazdığı şeirlərlə tanış olduqdan sonra vermək olar.

R.Yusifoğlunun lirikasında iki motiv – məhəbbət və təbiət motivləri aydın seçilsə də şeirlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Məhəbbətlə yoğrulmuş şeirlər
  - a) insana məhəbbət; b) təbiətə məhəbbət
2. İctimai-siyasi motivli şeirlər
  - a) azadlıq; b) müharibə; c) yurd həsrəti; ç) ictimai-siyasi həyatdakı naqışlıklarə etiraz motivli şeirlər
3. Fəlsəfi fikirləri özündə əks etdirən şeirlər.

### Məhəbbət lirikası

R.Yusifoğlunun şeir yaradıcılığında lirizm təbii ki, daha çox eşqi ilə, sevgi ilə yaşayan lirik “mən”in insana və təbiətə münasibətdə özünü bürüzə verir. Şeirlərini yuxarıdakı kimi qruplaşdırmağımıza baxmayaraq, məhz insan və təbiət R.Yusifoğlunun demək olar ki, hər bir şeirində hiss olunan amillərdir. Belə ki, hansı şeirdə təbiətə vurğunluq görünürsə, orada lirik “mən”in - insanın özü də var. Bəlkə də bu bir qanuna uyğunludur. “Şair insana sevgidən də, təbiətə qayğıdan da eyni yanğı və ehtirasla söhbət açır”, (Zaman Əsgərli. “Qəm karvanı” və “Həsrət köçü”. “Ədəbiyyat qəzeti”, 2 oktyabr, 1998-ci il.) bu isə Rafiq şeirinin özünəməxsusluğudur.

Onun şeirlərində “peyzaj – dəniz, çay, zirvə, yamac, söyüd kölgəsi, çəmən şəhi, dağ havası insan mənəviyyatı ilə əlaqələnir, ilk eşqin, saf məhəbbətin canlı şahidi kimi mənalıdır. Elə buna görə də onun təbiətə və gözələ məhəbbət duyğuları nəticə etibarı ilə İnsana, Vətənə sonsuz sevgi amalı ilə qaynayıb-qarışır, vəhdət

təşkil edir.” (Zaman Əsgərli. “Qəm karvanı” və “Həsrət köçü”. “Ədəbiyyat qəzeti”, 2 oktyabr, 1998-ci il.)

İnsanı dəyərləndirən, onu sevən və ən əsası onun dünyaya məhəz “əşrəf” olmaq üçün göndərildiyinə inanan şair elə insanın özünə də inanır.

Bu barədə əsərlərinin birində Q.Xəlilov dahi rus yazıçısı A.P.Çexovun “Allaha inanmaq çətin deyildir; əsl hünər insana inanmaqdır” kəlamını xatırlayandan sonra çox doğru olaraq qeyd etmişdi: “İnsana, insanlığa inam, sonsuz hörmət və məhəbbət ədəbiyyatımızın əsasına qoyulmuş sarsılmaz bir ideyadır.”

Bu ideya sələfləri kimi R.Yusifoğlunun da poeziya sarayının təməlini təşkil edir. Odur ki, bu xüsusiyyəti onun yaradıcılıq özəlliyi kimi yox, əsl ədəbiyyatın, əsl sənətin mü Hüüm prinsiplərinə sadıqlıyi kimi mənalandırılmalıdır. Bu sadıqlıq isə öz növbəsində şairimizi görkəmli sələflərimizin layiqli xələfinə, beləliklə də müasir Azərbaycan poeziyasının “canlı klassiki”nə çevirir.

Şair Rafiq Yusifoğlunun görünündə insan kimdir, necədir və necə olmalıdır? – suallarının cavabı da onun şeirlərindədir. Hər bir şeyə gözəllik tapmaq ümidiylə baxan şair insanlarda da bu neməti arayır. Onun gözlərinə o insan gözəl görünür ki, bəzənmiş olsun – sevgi ilə. Güл-çiçək yeri, ulduzlar səmanı necə bəzəyirsə, sevgi də insan qəlbini o cür bəzəyir.

Yeri güл-çiçəklə, göyü ulduzla,  
Ürəyi sevgiylə bəzəyib Allah.

Gözəlliyi insana bu cür bəxş edir Allah. Sevgi ilə bəzənmiş qəlbi isə yalnız həssas, duyumlu, sevgi “acları” – şairlər görə bilirlər. Xoşbəxtliyi də insana bu cür bəxş edir Tanrı.

Görmək, duymaq xoşbəxtliyi olan şair R.Yusifoğlu gözəlliyi obrazlı sözlə maddiləşdirərək, bədii sözün güzgüsü ilə başqalarına da göstərmək istədədi ilə oxucularını da gözəlliyyə “qonaq edir”.

Şairin yaradıcılığı haqqında edilən məruzələrin birində həm də pedaqoji elmlər namizədi Ş.Məmmədov belə bir fikir söyləmişdi: “Gözəllik öндə mat qalan bu şair üçün insan gözəlliyi, təbiət, mənəvi saflıq gözəllik qaynaqlarıdır.” (Rafiq Yusifoğlu. Bir sevdalı ürəyim var. Şamxəlil Məmmədovun “Təxəyyülla təfəkkür qovuşanda” adlı məruzəsi. Bakı, “Çaşıoğlu” nəş., 2003, səh. 74.)

Ancaq şairin də gözəllik meyari var, sevgi meyari var:

Toxum cürcədenlər çoxdu dünyada,  
Mənə daş gøyərdən ürək gərəkdi.

V.Q.Belinskinin belə bir fikri var: “Məhəbbətin də güllər kimi, insanların həyatı kimi öz inkişaf qanunları var, öz yaşı var. Onun da öz zinətli baharı, öz isti yayı, nəhayət, bəziləri üçün iliq, işıqlı və məhsuldar, başqaları üçün isə soyuq, çürüntülü və barsız payızı vardır”. (V.Q.Belinski. Seçilmiş əsərləri. Bakı, AZEA-nın nəşri, 1948, səh. 162.)

R.Yusifoğlunun da məhəbbət lirikasında sevgi duyğularının bu fəsillərə uyğun öz inkişaf yolu var: bəzən bahar təravətli, bəzən yay hərarətli və bəzən həqiqətən də payız məhsuldarlığı bu inkişaf yolunu yüksələn xətlə cızmağa qadir olan sevginin əsas xüsusiyyətləri kimi görünür. Lakin bu xüsusiyyətlər ayrı-ayrı deyil, bir sevgidə cəmlənir: təravətli sevgi həm də hərarətli, əsl sevgi isə “məhsuldar” olur.

Şair özü isə “sevginin yayı, qışı yoxdur” deyir.

O necə ömürdü, yoxusu yoxdu,  
O necə bahardı, yağışı yoxdu?  
Sevginin nə yayı, nə qışı yoxdu,  
Ürəyin özüdü fəsil sevgiyə.

Elə bəlkə də buna görə şair sevgidən “məhsul”, “bar” gözləmir.

Sənin ürəyində bitən ağacın  
Üstündən bir şair nəfəsi əsdi.

Meyvəsi kiməsə qismət olacaq,  
Mənə o ağacın kölgəsi bəsdi.

Bu da sevginin kamilliyini, saflığını göstərən bir amildir. İstər istəməz bu yerdə Məcnun sevgisi, Məcnun aşiqliyi yada düşür.

Təsadüf olmayan bir fakt R.Yusifoğlunun sevgi şeirlərini daha cazibədar, daha təsirli, qəlbləri ehtizaza gətirən şeirlərə çevirir. Bu, onun Füzuli sənətinin döhasından bəhrəlməklə yanaşı, Füzuli sevgisinin “Heyrət cazibəsinə” düşməsi ilə bağlıdır.

R.Yusifoğlunun lirik şeirləri öz yiğcamlığı, səmimiliyi ilə diqqəti cəlb edir. Şeirlərinin lirik qəhrəmanı təmiz, ülvı məhəbbətlə sevən, iztirab çəkən, məhəbbəti həyatın cövhəri hesab edən bir insandır. “Bu həzin, lirik şeirlərin mayasında da elə bil ustad şairimiz Məhəmməd Füzuli poeziyasının nuru, işığı vardır”. (Şəmxəlil Məmmədov. “Qəm karvam” və onun sarbanı haqqında bir necə söz. Rafiq Yusifoğlu. “Xatırə kəcavəsi”. Bakı, “Elm”, 1998, səh. 322.)

Bunu şair özü də bilir və fəxr edir:

Sağ ol, bəxtiyaram şeirin, sözünlə,  
Hər misran qəlbimi nura bələdi.  
Tale gözəlləri sənin gözünlə  
Görməyi mənə də qismət elədi.

Füzuli kimi R.Yusifoğlu üçün də yaş sevgi hissələrini ifadə etməklə sədd çəkə bilməz. Əvvəldə qeyd etdiyimiz kimi, R.Yusifoğlu üçün bütün il boyu bir fəsil var: **sevgi fəсли**. Ürəyin sevgi fəslinin hər anı isə sevgi dolu nəğmələrlə vurur.

Bunu irad tutanlara üz tutaraq şair bir az da yumorlu şəkildə deyir:

Qəlbim əsəndə sözlər misralara düzülür,  
Ürəyimin səsinə necə qulaq asmayım?!  
Saqqalında bir qara tük qalmayan Füzuli,  
Məhəbbətdən yazıbsa, bəs mən niyə yazmayım?!

Rafiq Yusifoğlunun məhəbbət lirikasını bir qədər şərti də olsa məzmunca aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Gözəllikdən heyrətlənmiş şairin təəssüratları əks olunmuş şeirlər.
2. Sevgilisi ilə görüşdən sonraki təəssüratların əks olunduğu şeirlər.
3. Sevgi məktubları əsasında yazılmış şeirlər.
4. Hicran nisgilli şeirlər.
5. Sevgi haqqında düşüncələr.

İlk bölməyə aid etdiyimiz şeirlərin hər birində şair bir vəziyyətdə gördüyü gözəllikdən heyrətlənir və həyecanını qələmlə bölüşür. Məsələn, yağış altında duran bir qız, qara paltar geyinmiş bir gözəl, çəmənlidə gəzən bir qız, eyvandan baxan bir gözəl adı görünə bilər adı adama. Ancaq belə vəziyyətlər şairin gözündə başqa cür görünür. Gözəllik görən göz, titrəyən və həyecanlanan qəlb, beyindən süzülən misralar şairi qələm götürməyə vadər edir. Bu yolla da R.Yusifoğlunun “O işıq”, “Bir gözəl yağışa meydan oxuyur”, “Qara paltarda”, “Bu çəməndə bir qız çıxdı qarşımı”, “İlahi, kim gəlib gör görüşümə”, “Sevgi qanadında”, “Türk gözəli”, “Əlinə avtoqraf yazdığını gözəl”, “İki gözəl”, “Şair öldürən gözəl”, “Ay üst mərtəbədən boyلانan gözəl”, “Bir gözələ”, “Bir anın sevinci”, “Xallı qız”, “Kitab oxuyan qız”, “Özüm özümdən utandım”, Xoşbəxt anlar”, “Yağışın altına can atan çıçək”, “Rəqs”, “Mənimlə rəqs edən gözəl”, “Bir həzin xatırə” kimi onlarla şeiri yaranmışdır. Bu şeirləri şairə yazdırılan təəssüratlar o qədər güclü olur ki, şair deyir:

Bir ömrü qurban verirəm  
Bircə anın sevincinə.

Zənnimcə, artıq bu yerdə izahata ehtiyac yoxdur!

İkingi bölümündəki şeirlərin lirik qəhrəmanı isə sevgilisini və ya gözəli kənardan seyr edib, yana-yana demir ki:

Həsrət dolu baxışlarım  
Çevriler bir ac arıya.  
Gözüm görüb ləzzət çökər,  
Ürəyim düşər ağrıya.

Bu şeirlərin lirik qəhrəmanı artıq öz sevimlisi, sevgilisi ilə görüşmək, onunla səhbətləşmək, ünsiyətdə olmaq xoşbəxtliyini də yaşayır və o anların ömrünü sözü ilə, qələmi ilə kağızlara həkk edir.

Həsrətin buz dağı çevrildi selə,  
Əlinə toxuncaq od tutdu əlim.  
Sən mənə əl verib görüşmək ilə,  
Bir dünya səadət bəxş etdin, gülüm.

“Bir dünya səadət” bəxş edən görüşlərin sevinci və gözəl təəssüratları şairin “Sən açdın qapımı”, “O aylı axşamda”, “Ağ əllərin işığında”, “Mən səninlə”, “Bir havaya qol götürdüük ikimiz”, “Bir günün xatırəsi”, “Bir axşamin xatırəsi”, “Sevgi qanadında”, “Sənin əllərin”, “Dan ulduzu”, “Bu gün heç kim ilə görüşməyəcəm”, “Di sağ ol, əzizim”, “Yenə də”, “Bu gecə qəribə bir gejə idi” kimi onlarla şeirində gözəl poetik dillə qələmə alınmışdır.

R.Yusifoğlunun məhəbbət lirikasının böyük bir qismini də sevgi məktubları, səhbətlər, mesajlar əsasında yazılmış şeirlər təşkil edir. Onu da qeyd edim ki, bu şeirlər digər qrupdakı şeirlərdən qat-qat çıxdur. Belə ki, şairin “Qəm karvanı” kitabının “Sevda dünyamızın qaranquşları” və “Səni bircə duyan varsa” başlıqlı hissələri, “Təzə sevdalara doğru” kitabının “Yaxşı ki dünyanın sevənləri var” başlıqlı hissəsi, “Ayrılığın qəm hasarı” kitabının isə daha böyük hissəsi – beş bölməli kitabın son dörd

bölməsi – “Qızlar, məni xatırlayın”, “Məhəbbətin sevinc fəqli”, “Sevgi dalğaları”, “Həsrət sazağı” başlıqlı bölmələrdəki şeirlərin eksəriyyəti məhz sevgi məktubları, səhbətlər, mesajlar əsasında, onların şairdə yaratdığı hiss-həyəcan, müəyyən münasibət və təəssüratlar barədədir.

Bu qrupdakı şeirlər öz qüvvətli təsiri ilə seçilir. Belə ki, şeirin hansı şəraitdə və hansı səbəbdən doğulduğu onlardakı dialoqlar vasitəsilə açıldığı üçün cavab xarakterli şeirlərdəki hər sözün, hər fikrin mənasını oxucu daha aydın anlayır və bu da gözəl bədii effekt verir. Nəticədə şer daha maraqlı, daha cazibədar və təsirli alınır. Məsələn, “Niyə çox sevirsən” şe’rinə nəzər yetirək:

-Mən də bu sevdaya əsir olmuşam,  
Bəxt ulduzu sanır yalqızlardı Sizi.  
Bu nə möcüzədi – çəşib qalmışam,  
Niyə çox istəyir bu qızlar Sizi?  
-Ürəyim sevgiylə danışsa, dinsə,  
Haqqın nuru yanır mənim üzümdə.  
O sevən qızlardan biri də sənsən,  
Niyə çox sevirsən məni? – özün de!

Bəzən şairə etiraf olunan hissələr, açıqlanan fikirlər adı görünür. Ancaq şair o fikirlərə, suallara elə gözlənilməz cavablar verir ki, oxucu heyrətə gəlir. Bax, şairin əsl sənətkar qüdrəti də məhz belə anlarda onu oxucuya sevdirir və R.Yusifoğlu şeirinin cazibəsinə salır. Onların bir neçəsini nümunə gətirək.

Onun qəlbinin şüşə tək soyuq olduğunu deyən qızə yazdıığı “Şuşə” şeirində şair belə cavab verir:

Ürəyim buz deyil, düşmə təşvişə, -  
Sevda yollarında çox xiffət çəkib.  
Sənin qınadığın bu soyuq şüşə  
Şuşə olanacaq müsibət çəkib.

Mane olmasa da nura, günəşə,  
Soyuğun önündə hasar tək qalxıb.

Sən hardan biləsən, bu soyuq şüşo  
Nə qədər odların içindən çıxıb?!

Doğma budağından ayrılan xəzel  
Qoşulub yellərə hara tələsər?  
Şüşə ürəyimlə oynamama, gözəl,  
Sınmağı cəhənnəm, əlini kəsər!

Belə gözəl yozum axı, müasir poeziyamızda hansı lirik sevgi  
şairində var?!

Aşağıdakı nümunələr də insanı heyran edir.  
“Mənə dəniz bağışlayan gözələ” şeirində isə deyilir:

Yangımı söndürmək olmaz  
Dalğayla, yağışla, gözəl.  
Dəniz ələ mənimkidi,  
Özünü bağışla, gözəl...

Və yaxud yurd həsrətli bir qızın nisgilli sözlərinə belə cavab  
verir:

Deyirəm, bizim dağların yerini heç hara vermir,  
Ürəyində ağrı, nisgil, gözlərində yaş gəlmisən.  
Mənim şair ürəyimdə ağrılar heç ara vermir.  
Qəlbim qaçqınlar yurdudur, öz yurduna xoş gəlmisən!

Və ya başqa şeirində:

“İnsafsız” deyirsən mənə arabir,  
Hər sözün qəlbimə bir oxdu, gülüm!  
Qəfil getməyinlə qorxutma məni,  
Sevgidə geriye yol yoxdu, gülüm!

Elə şeirlər də var ki, şair onları məktub, söz, mesaj sahiblərinin  
dilindən deyir, yəni qızların söylədikləri fikirləri şair özü  
demişkən öz “qələminin köynəyindən keçirib” kağız üzərinə  
köçürür. Şairə etiraf olunmuş saf sevgi bədii sözün ecazi ilə elə bil

ilahiləşir, qəlbdəri titrədir, durulayırlar, paklaşdırır. Məsələn, “Mən  
sizə bu yaşınızda gərəyəm” şeirinin lirik qəhrəmanı – sevən qız  
belə deyir:

Sözlərimi söyləyirəm perdəsiz,  
Ürəyimi salmışınız dərdə Siz.  
Özünüzü qoca deyib bir də Siz  
Toxunmayım ürəyimə, kövrəyəm,  
Mən Sizə bu yaşınızda gərəyəm!

“Sizi sevən də, sevməyən də bədbəxtdi”, - deyən bir qızın  
sözlərini isə şair sanki bu cür eşidib:

Şairi sevənlər, sözü sevənlər  
Gülüb öyünməsin öz bəxti ilə.  
Yaziqdı, bədbəxtdi Sizi sevənlər,  
Sizi sevməyən də bədbəxtdi elə.

“Şair sevgilisinin nəgməsi” şe'rinin lirik qəhrəmanı “şeiri  
sevmirəm” deyib şairin qəlbini dəydiyinə görə peşman olsa da,  
əslində şeirə biganə deyil. Çünkü şairi sevən kəs şeiri sevməyə  
bilməz.

Göz yaşım ləpə-ləpə,  
Ürəyim qəlpə-qəlpə,  
Dəydim ilahi qəlbə,  
Taparmı xeyir məni?!

Ömrümə çöküb ələm,  
Çətin özümə gələm.  
Dedim: “Şeirsiz ölləm” –  
Öldürüdü şeir məni...

“Dünya gözəlləşib Sizi sevəndən” adlı şeirin lirik qəhrəmanı  
da üzünü şairə çevirib deyir:

Dadmışam sevginin ilk nübarını,  
Qəlbimdə bir dərin iz açmışınız.

Mənim öz könlümün qapılarını  
Mənim öz üzümə Siz açmışınız...

Bu cür sevgi etirafını yalnız şair deyə bilər: qeyri-adi, obrazlı, poetik və gözəl sözlərlə.

Lakin şairi sevənlərin sırasında şairə gözəllər də var ki, onlar öz hissərini şairin elə öz dilində - şeirlə ifadə edə bilirlər. Məsələn, "Qəm karvani" kitabında Cəmalə adlı bir qızın "İstəyirəm", "Məni duyardınmı" şeirləri belə şeirlərdir. Onu da qeyd edək ki, şair bu şeirlərə də elə adı çəkilən kitabında "Şairi sevən gözəl", "Dənizə baxan gözəl", "Səni duymasaydım" adlı şeirləri ilə cavab verib.

R.Yusifoğlunun "Üç nöqtə", "Üç daş", "Ürəkdə bitən ağac", "Etibar", "Səninlə söhbət", "Qismət olarmı?", "Ta nə istəyirsən", "Ağ kağız haqqında üç yozum", "Yazırsan ki", "Doğru", "Bu dünyanın bəxtəvəri", "Sürpriz", "Darixma", "Sən demə", "Qəriblik", "Ürək sözü", "Şəriklər", "Üşüyən çiçək", "Şeytan", "Axır ki üz-üzə qaldıq", "Telefon söhbəti", "Zarafatlar", "Xəzinə", "Xoşbəxt şair", "Bu sevdalı gecə", "Dünya gözəlləşib sizi sevəndən", "Bu ürək ki, səndə var", "Kəpənək", "Sonra bilərsən", "Ayrılığın qəm gülləri", "Tənha yarpaq", "Qaya olsaydım", "Təsəlli" kimi neçə-neçə şeirlər məhz dediyimiz münasibətlə yazılmışdır. Bu qrupa daxil olan şeirlərinin bolluğu şair yenə eyni münasibətlə yazdığı "Mənim sevgi şeirlərim" adlı yazısında belə izah edir:

Mənim sevdiklərim,  
məni sevənlər  
çox olduğu üçün boldu  
sevgi şeirlərim...  
Tanrı dərgahına doğru  
gedən yoldu sevgi şerlərim!

Məhəbbət olan yerdə, sevgi var olan yerdə görüş də, vüsal da var, ayrılıq, həsrət də. Ona görə də R.Yusifoğlunun məhəbbət

lirkasında hicranın, ayrılığın qəmli pərdələri üzərində köklənib, həsrət sazağında üşüyüb eyni kədərlə yaşayan oxucularının qəlb-lərində doğmalaşıb isinən və nakam aşılərin dilində nəğmələrə çevrilən şeirlərin olması da təbiidiir.

Həsrət dağını çox görmüş şairin lirik qəhrəmanı sanki artıq yeni sevgi alovuna tutuşacağından qorxur. Çünkü bu alov sevdiyi gözəli də yandıracaq. Ona görə də şair o gözələ sanki bəri başdan xəbərdarlıq edir:

Sən Allah, könlümü odlara yaxma,  
Qorxuram qəlbində qəm çiçəkləyə!  
Sevmə, ağrın alım, sən mənə baxma,  
Mən əzab çəkməyə öyrəncəkliyəm.

Sevgi əzabına öyrəncəklik bəzən ona vurğunluğa da gətirir. "Babası" Füzuli kimi "nəvə" Yusifoğlu da ayrıldıqda – sevgi əzabında bir qeyri-adi məna, bir hikmət görür. Bu dünyanın hicranının müvəqqəti olduğuna, əbədi axırətdə sevgililərin görüşəjəyinə inanır.

Ürəyim daha çox istəyir  
dənizdən, meşədən səni!  
Dənizdən, meşədən vəfalsan,-  
O dünyada belə yanımı gələcəksən.

Ancaq elə bu dünyada da ayrılığın başqa bir "yaxşı"lığı da olur ki, şair onu bu cür mənalandırır.

Demə ki, ayrılıq təkcə göz yaşıdı,  
Ayrılıq elə bil  
bir məhək daşıdı:  
Piyada gəzəni köhlənə mindirər,  
Ürəkdə uyuyan sözləri dindirər.  
Ayrılıq közərdər həqiqi sevgini,  
Ayrılıq yaşançı  
hissləri söndürər.

Ancaq nə olursa olsun, ayrılıq hər zaman insana kədər, qəlb ağrısı, nisgil gətirir. Şairin lirik qəhrəmanı – sevən aşiq sevgidə biganəliyə, aldanişa və xəyanətə rast gələndə isə bu kədər daha artıq olur; sanki oxucu lirik qəhrəmanın acı-acı süzülən göz yaşlarını da görür.

Şair “Unuduldum”, “Salam, ay özgənin səadət quşu”, “Sənə neyləmişəm”, “Deyəsən, yenə də yanılmışam mən”, “Qayıt”, “Hardasan”, “Ayrılığın qəm hasarı”, “Məni düşünürsən”, “Sonuncu mükafat” kimi şeirlərdə ayrılığın səbəbini aramırsa, heç kimi günahlandırmayıb, taleyin “mükafatı”na sözsüz qane olub, dərdini sadəcə qələmlə paylaşırsa, “Əlvida”, “Deyilsən”, “İtirdim, mən səni itirdim”, “Bir zaman deyirdin mənim sən, gülüm”, “Özün bilərsən” kimi şeirlərində isə aşiq artıq vəfasız sevgilisindən üz döndərir və onu bədii sözlə “sillələyir”.

Sonra bunda özünü qinayan lirik qəhrəman həyatın növbəti düyünün açılışı yolunda fəlsəfi qənaətlərin izinə düşür.

Səadətə doğru yol gedir  
qoca da, cavan da.  
Özün səadət ola-ola,  
Gözün səadət axtarır ayrı ünvanda.  
Qoruq – qadağalarınla  
sevdalı ürəyi qanadırsan.  
Sevəndən gen qaçıır,  
Sevməyənin yanına can atırsan!..

Beləliklə, aşiq-lirik qəhrəman-şair sevda yolunda səyahətinə yenə davam edir:

Təzə sevdalara doğru  
yol gedirəm.  
Həmişə səfərdə, həmişə yoldayam.

Saysız-hesabsız sevgi dolu qəlblər sahibi, sevgi şeirlərinin “atası” – R.Yusifoğlu həm də o qəlblərin tədqiqatçısına çevrilərək “sevgi nədir?” sualının cavabını da tapmışdır.

Sevgi ömür kimi ciddi bir işdi,  
Gülüm, məhəbbətlə zarafat olmaz...

- deyən şairin fikrincə, məhəbbət iztirabla yoğrulanda həzzə çevrilir. Bəlkə də sevgiyə ilahilik bəxş edən elə həsrətdi, ayrılıqdı.

R.Yusifoğlunun yaradıcılığında məhəbbət lirikasına, daha dəqiq sevgi şeirlərinin lirik qəhrəmanlarının mənəvi inkişaf yoluna nəzər yetirəndə bir fakt qarşımıza çıxır: əgər bu yolu başlanğıcında aşiq öz sevgilisinə qovuşmağa can atrırsa, getdikcə bu istək yox olur. Şairin qəhrəmanını artıq fiziki qovuşma yox, ruhi qovuşma, ruhi anlaşma xoşbəxt edir, sevindirir.

Sənin hicranından aldığım həzzi  
Sənin vüsalından kim ala bilər?!

Müasir Azərbaycan poeziyasında təsəvvüf ədəbiyyatının nümayəndələrindən biri olmaqla R.Yusifoğlu da məhz eşqlə özünü, kainatı və Tanrıni tanırı.

“Azərbaycan klassik ədəbiyyatının bədii-fəlsəfi tərəflərindən olan təsəvvüfə görə, eşq bəşərin tanrı ilə ruhi yaxınlığıdır, eşq ilahi sırrdır”. Ancaq sevgi şeirləri yazan hər şair də həmin ilahi sırlarə vaqif olmur.

Tanrı ilə ünsiyyətə layiq olmaq üçün ilk növbədə nəfsi paklaşdırıb, əxlaqi-mənəvi kamilliyyə qədəm qoymaq gərəkdir. Bunun üçün bir vasitə var ki, o da eşqdır.

R.Yusifoğlu kamil əxlaqlı bir insandır. R.Yusifoğlu nəfsi pak bir insandır. R.Yusifoğlu məqsədi, məramı xoş və xeyirxah bir insandır. Və ən nəhayət, R.Yusifoğlu kamil aşiqdır.

Bu anımların (paklıq, nəfsi toxluq, kamillik) hər birinin təsəvvüf ədəbiyyatı lügətindəki açıqlamalarını da xatırlayıb R.Yusifoğlunun aşiqanə və aqılanə şeirlərində təsəvvüfü çalarları, rəngləri görmək olar.

Şairin öz təbirincə desək, oxuyub öyrənib alım olmaq olar, ancaq şair olmaq olmaz. Bu baxımdan da demək istəyirəm ki, əgər Tanrı özü ilahi sevgi odunu şairin qəlbinə salmasaydı, heç “tale” də gözəlləri məhz “Füzulinin gözü ilə” görməyi R.Yusifoğluna qismət eləməzdə!

Tale gözəlləri sənin gözünlə  
Görməyi mənə də qismət elədi...

- deyən şair, şair xoşbəxtliyinin səbəbini yox, nəticəsini göstərib.

“Qəm karvani” poemasının da şair “baba”nın adına layiq alınmasında bir sərr var ki, R.Yusifoğlu onu elə özü açıb və öz qələmi ilə də “tale qisməti”dir deyib qapayır. O sirrin açıqlaması isə yuxarıdakı misralardan əvvəldə gələn fikirdədir:

Sağ ol, bəxtiyaram şeirin, sözünlə,  
Hər misran qəlbimi nura bələdi.

Bəli, sərr də elə qəlbin nura bələnməsindədir. Əgər qəlb nurla (!) təlatümə gəlməsəydi, təfəkkür də “Qəm karvani”ni ipə-sapa düzə bilməzdi. O “karvan” ki, Füzuli XVI əsrə yola salmışdı və XX əsrə onu məhz R.Yusifoğlu qarşılıya və o “karvana” layiqli “sarbanlıq” edə bildi.

Mən sənə biganə qala bilmərəm,  
Hər sözün önündə başımı əydim.  
Sənin tek sənətkar ola bilmərəm,  
Barı sənin kimi sevə biləydim...

- deyəndə də təvazökar şair və təvazökar aşiqi görürük R.Yusifoğlunun simasında.

Beləliklə, “Məhəbbət yaşayacaq”, “Sevgi olacaq”, “Sevgi qanadında”, “Sən məni qınama”, “Bu sevdanın yolu”, “Sevgi ilə yoğrulmasa”, “Sevginin bir üzü olur”, “Sevgi çökdürüb diz üstə”, “Təzə sevdalara doğru”, “Bu nə sevgidi, ilahi!?” kimi onlarla

şəirində isə sevgi haqqında düşüncələri, qənaətləri özü də çox maraqlı qənaətləri eks olunmuşdur.

R.Yusifoğlunun gözələ sevgi hissələriyle yaşayan qəhrəmanlı şeirləri haqqında fikirlərimi yenə də onun öz sözləriylə yekunlaşdırmaq istərdim:

Sevən qəlbə nə sırsıra, nə şaxta? -  
Salıb mənim saçlarıma sevgi don.  
Ulu Tanrı, gözlərimi işqdan  
Ürəyimi əskik etmə sevgidən!

- Amin!

Bəlkə də təsəvvüfi görüşlərlə ilahiliklə bağlanan sevgi anlamından xəbərsiz olan V.Q.Belinskinin belə bir fikri də var: “Sevgini nə qədər idealizə edirlər, etsinlər, yenə bunu görməmək mümkün deyildir ki, təbiət bu gözəl hissi insanlara onların səadəti üçün verdiyi qədər, bəşər nəslini artırmaq və saxlamaq üçün vermişdir”. – Bu da real həqiqətin bir üzüdür. Sonra alim fikrinə davam edərək yazar: “Yer üzündə insan nə qədər çoxdursa, sevgi növləri də o qədər çoxdur, çünkü hər kəs öz temperamentinə, öz səviyyəsinə və s.-ə müvafiq tərzdə sevir. Hər bir məhəbbət özünə görə həqiqi və gözəldir”. (V.Q.Belinski. Seçilmiş əsərləri. Bakı, EA-nın nəşri, 1944, səh. 162.)

R.Yusifoğlu yaradılığında insana məhəbbət lirikasının böyük bir qismini gözələ məhəbbət eks olunmuş aşiqanə şeirlər tutursada, bu lirikada ataya, anaya, övlada, müəllimlərə, görkəmlilişəxsiyətlərə olan məhəbbət və hörmətin təcəssüm etdiyi əsərlər də az deyil.

“Son yarpaq” şeirində:

Atan, anan, qardaşın  
Olubdur torpaq, anam.  
Bir nəslin budağında  
Əsən son yarpaq – anam, -

deyə şair çox maraqlı bir bənzətmədən istifadə etmişdir. Sonra isə “Vəzifə dəyirmanı” şeirində “əsən son yarpağın – ananın həyatında ağır bir silkələnmə baş verdiyini görürük:

Zoqqudayır sübhəcən yarandakı suluqlar,  
Ay ana, öz elindən, obandan ayrı düşdün.  
Xirdaca balıqları yeyir iri balıqlar,  
Sənin də taleyinə qacqınlıq payı düşdü.

Yaşının və qəlbinin ən çox torpağa yaxınlaşdığı bir zamanda, ondan ayrılmaga məcbur edilən ananın qəlbini yurd-yuva həsrəti, qacqınlıq dərdi bürüyür.

Neçə-neçə həmyaşıdları kimi ana da bu dərdə tab gətirmir və... son yarpaq da budaqdan üzülür.

Ata-baba yurdunu və ata-anasını itirməklə sinəsi çarpez dağlanmış şair anasının ölümünü yenə də adı insanlardan fərqli şəkildə yozur və belə qəbul edir:

Boylanıb dağlara sarı  
Gecə-gündüz hey ah çəkdi.  
Ölümünlə qəlbindəki  
Yurd həsrətinə dağ çəkdi.

Son bəndin nisgillə süslənmiş nikbinliyi də adamı təəccübləndirir:

Qəlbində vətən nisgili  
Bu dünyadan köcdün, anam!  
Təzə yurd yerin mübarək,  
Qaçqın anam, köckün anam!

Ataya həsr etdiyi şeirlər sırasında (onlar çox azdır) ən mükəmməl, geniş əsər isə “Atama məktub” şeiriidir. Belə əziz adamına az şeir həsr eləməsini də belə izah edir ki, həmin şeirləri “ata” adına layiq görməmişdir. Ya da:

Ata məhəbbəti düzülüb səfə  
Söz olub varağa elədikjə köç.

Sənə şeir yazdım mən neçə dəfə  
Utandım, özünə oxumadım heç.

Bəli, elə sevgilər də var ki, onları ancaq qəlbədə saxlayanda insan rahat olur. Çünkü onu qələmlə-kağızla, başqa birisiyle paylaşanda sevgisinin adiləşəcəyindən qorxur insan.

“Məktub”un məzmunundan zahirən sərt, qəlbədə kövrək bir ata ilə tanışlıqdan sonra övladın da hissələri təbii görünür. R.Yusifoğlu şeirlərində son bəndin daha maraqlı və gözlənilməzlik xüsusiyyəti bu şeirə də məxsusdur. Son bənd belədir:

Qəlbimin telləri dindi, ay ata,  
Doğmadır həm eşqin, həm kinin mənə.  
Özün olmasan da indi, ay ata,  
Atalıq eləyir təmkinin mənə.

R.Yusifoğlunun öz nəslinə-kökünə, el-obasının adamlarına bağlı bir insan olduğunu yenə də onun poeziya aləmi göstərir. Belə ki, bu insanların çoxunun xatirəsi həmin şeirlərdə də əbədiləşib.

Hələ 1975-jı ildə gənc şair 416-jı Taqanroq atıcı diviziyasında olmuş və orden, medallarla təltif edilmiş əmisi Mirağa Əliyevin xatirəsinə bir poema yazmışdı.

Əzizlərinə bağlılıq şairin “Babam”, “Bibimin sözlərindən”, “Ruhunun dalınca”, “Ana qəbrindən qopan ah”, “Gərək”, “Qanlıca yaylağında”, “Mehdi əmimin xatirəsinə” kimi şeirlərində də özünü bürüzə verir.

Böyük boy-a-başa çatdığı doğma yurdunun bəzə sakınları də şairin uşaqlıq xatirəsindən keçib şeir qəhrəmanlarına çevrilmişlər. “Əbil əmi”, “Fərzəli dayı”, “Əhəd haqqında nəgmə”, “Ata məhəbbəti”, “Dəli Vaqif” kimi şeirləri həmin insanlar barədə yazılmışdır.

Pərəstiş etdiyi, sevdiyi görkəmli insanlar barədə də şair az yazmayıb. Müəllimi Əhəd Hüseynovun xatirəsinə yazdığı elegiya, İ.Şixliya həsr etdiyi “Sevimli müəllimim”, yaziçi Ə.Vəliyevə

yazdığı “Sənə həqiqətin rəmzimi deyək?” başlıqlı şeiri, M.Ə.Sabirə “Şair Sabir gəmisi” şeiri, H.Cavidə, B.Vahabzadəyə “Sənətin yolu”, müəllimi, şair, ədəbiyyatşunas Q.Qasimzadəyə “Dağların şairə cavab sözü”, yazıçı M.Ibrahimova həsr etdiyi “Sənət dağı”, R.Rzaya həsr etdiyi “Bir şama bənzəyir şair ömrü də”, “Rekviyem”, dilçi alim N.Xudiyevə “Oldu”, tənqidçi M.Əlioğlunun xatirəsinə “Baxır döyən əlin kəramətinə”, müəllimi İ.Şahmuradovaya “Meşədə”, dostu Ə.Hüseynquliyevə “Ey vətən”, dostu Rəşid Babayevə “Qusar lövhələri”, müğənnilərdən Q.Rüstəmovaya “Sona bülbülləri”, F.Kerimovaya “Nəğmə dənizi”, “Qulu Əsgərovun səsi”, tarzən R. Quliyevə həsr etdiyi “Mizrab simə toxunanda”, gənc müğənni Mananaya həsr etdiyi “Manana”, Özbəkistanın xalq şairi Zülfüyyəyə həsr etdiyi “Astarada keçən gecəm” adlı şeiri də eyni xoş münasibətlə yazılmış əsərlərdir.

Öz elinə-obasına bağlı olan adam həm də, deməli, torpağına, yurduna, ümumən, vətəninə bağlı bir insandır. Vətənini şairə sevdirən amillərdən biri də onun əsrarəngiz təbiətidir. “Yurdumuzun adı çinqılına, koluna, qaya parçasına, çayına, meşəsinə, gölünə, dağına, düzünə vurğun şair bunları yanğı qarışq bir qırurla, təsbehli, aforizmli sənət dili ilə təsvirə çalışır. Və çox yerdə buna müvəffəqiyyətlə nail olur. Bu təsvirlərlə o, öz oxucularına da demək istəyir ki, torpağın ətrini məhz belə duyub onun qədrini bilməliyik. Bu, hər şeydən əvvəl, hər kəsin müqəddəs vətəndaşlıq borcudur”. (Hikmət Ziya. Gənclik nəğmələri. “Azərbaycan gəncləri” qəzeti, 26 iyun 1990-ci il.)

Torpaq ətri, gül-çiçək qoxusu, bahar təravəti, yay hərarəti, payız əlvanlığı, qış paklığı duyulan şeirlərdə nəinki hər fəslin, hər ayın, hətta gündüzün, gecənin də, sübhün, qürubun da görüntüləri yaşıyır.

Balzakın belə bir kəlamı var: “Sənət heyrətdən başlayır”.

Bizim sənətkar isə iki şey qarşısında heyrətlənir: gözəllik və saflıq. Bunların hər ikisinə bir arada yalnız təbiətdə rast gəlmək mümkündür. Bəlkə elə buna görədir ki, R.Yusifoğlu üçün təbiət

“gözəllik qaynaqları”ndan biri olmaqla yanaşı, həm də dönə-dönə bəhs etdiyi köhnəlməyən və adiləşməyən bir mövzudur.

Şairin belə bir beyti də var:

İnsan heyrətə gələndə,  
Gözləri bulaq olur.

Yaradıcı insanlarda isə heyrət qarşısında sinədəki bulaq çağlamağa başlayır. Təbiətə heyranlığı isə şairin eyni mövzu ilə bağlı yüzlərlə şeirlə müəllifi olmasına səbəb olmuşdur. Həmin şeirləri də kənardan nəzər yetirdikdə bir sıra yarımqruplara ayırmak olar:

1. Fəsillərin təbiətdə çəkdiyi naxışların şeirdə əksi.
2. Təbiət qoynuna səyahətlər və təəssüratlar.
3. Dəniz və ay R.Yusifoğlunun təbiət lirikasında.
4. Güllər, çiçəklər, ağaclar və s. şairin təbiət lirikasında.

Bu cür bölgü aparmağımıza baxmayaraq, onların hər biri vəhdətdədir və şairin təbiət lirikasının tərkib hissələridir. Təbiətdə hər bir canlı “vurulmuşam təbiətin, hər sözünə, kəlməsinə” deyən şairlə sanki danışa, söhbətləşə bilir. Buna görə də canlıların – bitkilərin, heyvanların hər bir fəsildə hansı yaşantılar keçirdiklərini duymağı bacarır.

Şair baharda təbiətin canlanması, gülümşəməsini baharın ona göstərdiyi nəvazişlə bağlayır. Sən demə torpaq danışırmiş:

Danışar dərələr, dağlar,  
Danışar düzələr, yamaclar.  
Torpağın sözü deyilmi  
Otlar, çiçəklər, ağaclar?

Günəş güldükçə bağların  
Çiçəyi, gülü açılır.  
Nəvaziş görəndə daşın,  
Torpağın dili açılır.

Bu nəvazişdən hətta "Dirəklərin də könlündən yarpaqlamaq keçir". Bu gözəlliyn, əlvanlığın səbəbkarı olan bahar hər daması bir çiçəyə, bir gülə dönəcək bərəkətverici yağışını da əsirgəməyəndə təbiət bir bəzəkli gelinə dönür.

Yaz yağışında çimən, yuyunan, oyanan, canlanan təbiət mənzərəsini şair çox gözəl şəkildə "Öpə-öpə" şeirində təsvir edir. Yaz yağışı budaqlardan qışın qoxusunu və qorxusunu yuyur, sanki tumurcuqların qulağında sırgaya dönür hər daması. Yuxulu insanın üzünə su çılyeyəndə ayıldıği kimi, sanki bahar da ağacların üzünə yağışını çılyayıb onları qış yuxusundan oyadır.

Yağış yağır, gülümseyib  
Boy atır günəş,  
Təbiəti öpə-öpə  
Oyadır günəş.

Bu yerdə övladı təbiəti öpə-öpə oyatması Günəşi anaya da bənzədir. Şair bədii sözün qüdrəti ilə gözəl bir mənzərə yaratmağa nail olmuşdur.

"Baharin məktubu" şeirində isə ağacların, çəmənlərin gülünü, çiçəyini baharın yaşıl qələmlə yazdığını kəlmələrə, sözlərə bənzətmış şair "Bahar tuyğuları" şeirində isə, daha doğrusu həmin başlıqlı şeir silsiləsinin ilk şeirində bir bahar səhərini təsvir etmiş, günəş şüalarının təsiri ilə əriyən buz salxılarının aqibətini belə göstərmişdir:

Günəş boy göstərdi, qalxdı yuxarı,  
Gəzdirdi dünyaya xumar gözünü.  
Qayadan sallanan buz salxımları  
Dartınıb, qayadan atdı özünü.

Bədii obraz ustası R.Yusifoğlu bu dəfə də buz salxımını bədii obraza çevirir. Buz salxımının təbii olaraq əriməsini o məhz "özünü qayadan atmaq" kimi təsvir edir.

Bu silsilə şeirlərində marağımızı cəlb edən bir məqam var. İlk baharda yağışdan əvvəl çaxan şimşəyi şair görün, neçə cür mənalandırıb:

Şimşəklər parladı göydə zər kimi,  
Dolmuş gözlərini sıxdı buludlar

- deyəndə onu göydə parlayan zərə, başqa bir şeirdə bahar yelindən tərpənən, yellənən ağacları sevinib rəqs edən insanlara, budaqlardan tökülen yarpaqları şabaşa bənzədirə, şimşəyin çaxmasını isə bu dəfə ayrı cür mənalandırır:

Alovlu şimşəklər gəlin geləndə  
Şadlıqdan atılan gülələrdimi?

- Cox maraqlıdır!

Silsilənin üçüncü şeirindəsə yağan yağış və çaxan şimşək yenə də başqa cür və yenə daha gözəl, obrazlı şəkildə verilib:

Şaqqanaq çəkərək gülən şimşəklər  
Uğundu gözləri yaşaranadək.

Başqa bir şeirdə də şimşəyi fərqli bədii təsvirdə görürük:

Kövrəlmış göylərin bulud saçında  
Qızıl lentə dönür arabır şimşək.

"Çaxandan-çaxana" şeirinin lirik qəhrəmanı da şimşəkdir.

Onun bir kimsədən qorxusu yoxdu,  
Səmada yaşayan qoçudu şimşək.  
Göylərin elində qılıncı, oxdu,  
Buludu doğrayan qayçıdı şimşək.  
Dərələr titrəyər o qəlsə dilə,  
Nur saçar, göylərdə olar bir fişəng.  
Özəldən alnınə yazılıb belə:  
Çaxandan-çaxana yaşıyır şimşək.

Bu şeirdə şimşək qoçuya, qılıncı, oxa, qayçıya, fişəngə bənzədilmişdir. Başqa bir şeirdə də “şimşəklər göylərdə xalı toxuyur” deyərək onu toxucuya bənzədən şairin təkcə bir şimşəyi düz on cür mənalandıran təxəyyülünə heyran qalmaqdan başqa çarəmiz qalmır!

R.Yusifoğlunun insanı heyrətə gətirən təbiət lirikası elə təbiətin özü kimi rəngarəng, ürəkaçan, qəlbləri dincəldən, rahatlıq bəxş edəndir. Bahar əlvənlığından, təravətindən söz açan şeirlərinin özləri də nə qədər təravətli və əlvandırsa, hərarətli yaydan danışan şeirləri də bir o qədər hərarətlidir. Bu fəsildə “budaqlar da bar gətirə-gətirə qohum çıxır”, insanlar üçün də “Yay ola, Çay ola, Qonşuda Toy ola” arzusu həqiqətə, reallığa çevrilir.

Daha sonra təbiət şeirlərinin payız fəsləri başlayır. Bu yeniliyi yenə “təbiətin nəhəng aynaları” – meşələr göstərir. Yarpaqlar da ağacları tərk edir. Bu tökümü şair gah əlində külək qayçısı olan payızın meşələri yarpaq-yarpaq biçməsi kimi mənalandırır, gah da başqa cür:

Xatırlayıb ömrün bahar fəslini,  
Yarpaq-yarpaq ağlayırdı ağaclar...

Başqa bir şeirində məlum olur ki, yarpaqları yerə tökülməyə vadər edən torpaq anadır.

Payız kəsib qapını  
Əsirsən əsim-əsim.  
Daha qızdırı bilmir  
Budaqları nəfəsim.

Qorxma, qayıt qoynuma  
Qəlbimdə yansın çıraq.  
Sənə ögey olarmı  
Səni ucaldan torpaq?

İnsan üçün isə payız bərəkət, məhsul yiğimi fəslidir, payızın səxavət əli açıq olduğu üçün sevinc gətirir.

“Qızırğalanmaz da o öz varına,  
Meyvəsi, yarpağı sel kimi axır”, -

deyə insan payızı vəsf edir. Ancaq şair gözü başqa bir həqiqəti də görür:

Bəs necə mən buna  
səxavət deyim,  
Baharın əzabla yiğdiqlarını  
Səpir düzənlərə, səpir çöllərə.

Ancaq bu qanuna uyğunluğu da təbiət özü yaratmışdır.

Açılmamış bir qapı qalır: qış. O qapı da açıldı və Rafiq şeirlərinin vasitəsilə gözlərimiz önündə ağ donlu gəlinə bənzəyən təbiət – meşələr, dağlar, düzənlər canlanır. Gecənin qış mənzərəsi yenə fərqlidir şair gözündə.

Gecənin üzünü  
Ağartdı qarlı qış.

Şairin “Qar yağır”, “Yellər əsir, payız gəlib”, “Qış”, “Çayzəmidə qış gecəsi” kimi neçə-neçə şeirlərində qış mənzərələri canlandırılmışdır.

Təbiət heç vaxt bu fəsilləri – daim bir-birini əvəz edən qonaqlarını bir məclisdə əyləşdirməyib. Şair isə fəsillərin dördünü də “Baharın ad günüdə” bir məclisə dəvət etdi. Əslində süjet xətti olan bu şeir qışın ağ süfrəsini salıb soyuq sağlıqlar deyərkən sərxoş günəşin “siqar”ının o süfrəni yandırıb əritməsi, çiçəklərin səngərdən qalxan qoşun təki hər yanı bürüməsi ilə günəşin isti sağlıqlarının da başlaması, payızın növbəsi çatdığını süfrələrin şəfəq badələrinin dağınıması ucbatından saralmasıyla bildirməsi və məclisin sonunda hamını meyvəyə qonaq eləməsindən söhbət açır.

R.Yusifoğlunun yaradıcılığında tez-tez rast gəlinən amillərdən biri də təbiət-insan qarşılaşdırılmasıdır. Bu qarşılaşmanı fəsillərlə

bağlı şeirlərində də görürük. Məsələn, “İlk bahar” şeirində məhəbbətin də bahar kimi sevindirici gəlişindən danışır:

Çiçəklər budaqlara  
Səpələnir qar kimi.  
Məhəbbət də gələndə  
Gəlir ilk bahar kimi.

“Nəğməkar quşların göy üzünə, sevən ürəklərin sinəyə, gözəlliyyin insana meydan oxuduğu bahar”da insanların arzuları da tumurcuqlayır. Şairin də qəlbində arzular gönçələyir, yaşamaq yanğısı güclənir:

Yağsa da ömrümə illərin qarı,  
Həyatım ağaca, gülə oxşayır.  
Hələ ürəyimdə neçə baharın  
Yolunu gözləyən qonçə yaşayır.

Təxəyyülün qanadında şair daha dərin fəlsəfi-məntiqi nəticələrə doğru irəliləməklə gözəl bədii “kəşflər” də edir.

Günəş məhəbbətlə üzə güləndə  
Dirçəlir, gül açır quru yamaclar.  
Cavanlar var deyə bahar gələndə  
Çiçək açmasının qoca ağaclar?

Şair R.Yusifoğlu obrazlı desək, sanki təbiətlə çox “oturub-durduğundan”, onunla tez-tez ünsiyyətdə olduğundan onu olduğu kimi duya bilir. Və maraqlı burasıdır ki, elmin-texnikanın cansızlığı, quruluğu, soyuqluğu içində özü də getdikcə duyumsuzlaşan insanları bu mənəvi cilizləşmədan xilas edə bilən şeirlər təbiəti insanların səviyyəsinə endirmir; əksinə, insanları təbiətin saflıq, təmizlik və gözəllik zirvəsinə ucaldır. Odur ki, onun şeirlərində “təbiət-insan” paralelləşdirilməsi, “təbiət və insan” müqayisəsi təkcə lirik düşüncələrin deyil, həm də fəlsəfi düşüncələrin təzahürü kimi görünməlidir.

Gah bu, gah o salır özünü gücə,  
Elə hey güləşir gündüzlə gecə.  
...Onlar həftələri, həftələr ayı,  
Aylar fəsilləri dərtib gətirir.  
...Salıb qocaları əbədiyyətə,  
Yeni nəsilləri dərtib gətirir...

R.Yusifoğlunun lirikasında təbiətə lirik, poetik müdaxilə təbiii ki, təkcə fəsil dəyişkənliyi müddətində olmur. Təbiət qoynunda həm də mütəmadi gəzintilər edən şairin fəsillərlə bağlı öz görünü var:

Dörd fəsil – dünyanın dörd üzüdü,  
zamanın dörd tekəri,  
ilin dörd sözüdü.  
Ürəyin dörd xanası,  
dörd sevinci, dörd əzabıdı.  
Təbiətə açılan  
dörd sehrli qapıdı...

Həmin gəzintilər zamanı da şairin gözü önündə mənzərələr dəyişdikcə onun qələmi də poetik sözə “ağ vərəq üzəpinə “tablolar” çəkməklə məşğul olur.

“Maralgöl nəğmələri”, “Hacıkənd lövhələri”, “Xanbulançayıñ ürəyi”, “Lənkəranda yağış”, “Astara”, “Qaraçı yurdunda”, “Kəpəz”, “Maralgölə yol gedirəm”, “Bu gecə”, “Çayzəmidə qış gecəsi”, “Büllur bələdçim”, “Qayabulaq”, “Gözləri yollarda qalan yarpaqlar”, “Qarlı nağıl”, “Son bahar”, “Son payız”, “Payızın son günü”, “Payızla qışın görüşü” şeirləri də elə Azərbaycanın, “Bakıdan ayrıлarkən”, “İki çay”, “Ukrayna torpağında”, “Pisqaryovda”, “Pisqaryovda bir heykəl var”, “Volqa”, “Göyərçinlər”, “Zarafat”, “Bir bina görmüşəm”, “Qatarda” kimi şeirləri isə şairin xarici ölkələrin şəhərlərinə etdiyi səfərlərin “şəir-raportlarıdır” desək, zənnimcə, yanılmarıq.

R.Yusifoğlunun təbiət lirikasında iki obraz, demək olar ki, şairin şeirlərinin əksəriyyətinin qəhrəmanıdları: Dəniz və Ay. Şair Dənizi Yer gözəli, Ayı isə Göylər gözəli kimi sevməklə yanaşı, onlara həm də müxtəlif prizmalardan yanaşaraq, bu cazibədar “gözəlləri” vurğunluqla vəsf edir.

“Rafiqin şeirlərində Ay – “sevənlərin yoluna nur çiləyən bir fənər”, onların baxdığı sehrlı güzgü, gecələr lirik “mən”i tənha qoymayan etibarlı dost, “intizar baxışların görüş yeri”, “şairlərin yoluna nur saçan mayak” kimi metaforalıdır. Bu şeirlərdə Ay “yarpaqların arasında çıçəkləyir”, arzular ay işığından içib qonçə tutur”, “ümidlər ay işığında reallaşır”. (Zaman Əsgərli. “Qəm karvamı”, “Həsrət köçü”. “Ədəbiyyat” qəzeti, 2 oktyabr 1998-ci il.)

Aya yaxınlıq bəlkə də Onun, Ayn da şair ürəyi kimi kədərlə dolu olduğuna inamından irəli gəlir. İspan şairi F.Q.Lorkanın “İçi qəm-qüssəylə dolu Solğun Ayı sindirdilər” fikrini sanki bizim sənətkar – R.Yusifoğlu davam etdirməklə bərabər, həm də Ayın şair ürəyinə bənzədiyini isbat edərək yazır:

Şair ürəyi kimi  
solğun Ayı sindirdilər;  
İçindəki qüssə, həsrət  
çilik-çilik olub səpildi  
sevənlərin ürəyinə...

Bəs R.Yusifoğlunu dənizə bağlayan nədir?

Onun yaradıcılığında iki çay – Bərgüşad və Həkəri hər zaman sevgi ilə vəsf olunan çaylardır. Dünyaya göz açdığı torpağın həyat, bərəkət mənbəyi olan bu çaylara şair hələ uşaqlıqdan həyatın özü kimi coşqun, sonu müamməli, arzuları, ümidləri qanadlandırıran, xoşbəxt gələcəyə gedən uzun yollar kimi baxmışdır. Elə o vaxtlardan da anlaşıdır ki, xoşbəxtliyin birinci şərti mənən təmiz, pak olmaqdır. Paklığı, saflığa vurğunluq Onu yenə də sulara bağladı. Sonra həyatın dalğaları Onu Xəzərin sahilində yerləşən şəhərimizə gətirib çıxardı. Bu böyük saflıq ümməninin sahilində durub, onu bu zirvəyə gətirən iki yolu –

Bərgüşadı və Həkərini şair unutmurdur, soraqlaya da bilirdi, tez-tez onlarla görüşə də gedirdi. Ancaq daha 10 ildən çoxdur ki, şair bu görüşlərdən də məhrumdur. Biçarə şairin Xəzərdən başqa qəlb sirdəsi, saflıq yoldaşı qalmayanda dəndlərini kiminlə paylaşmalydı ki.

Bax, Xəzər dənizi ilə şair Rafiq Yusifoğlunun dostluq tarixçəsi budur.

Gecə-gündüz, nə vaxt ki, söz qəlbini desir, məhz dəniz bu şairin poetik düşüncələrinin, lirik duyğularının, şair piçiltilarının dirləyicisinə çevirilir. Pəncərəsi dənizə baxan şairə dəniz duyur, ona “Gəl” deyir. Qəlbi də, eşqi də dəniz olan şairə görə dəniz “sevdalı qəlblərə köçən”, “xəyanəti bağışlamayan”, dilinə “ümidli kəlmələr qatan” dənizdir. Sevda yolunda dəniz yaşama çatmağa çalışan şair ağ ləpəli dənizi ya kaman çalana, ya ağ qırçınlı dona, ya gizli xəzinəyə, ya pianinoya, ya da həsrətli aşiqin “gübənc yerinə” bənzədir. Sevgi şeirlərinin də əksəriyyətini sahildə qələmə alan şairin lirik qəhrəmanı üçün dəniz həm sevgili prototipidi –

Mən öz eşqimə sadıqəm,  
Sevgili yarımı dəniz,

həm də sevgi simvoludu –

Mənim eşqim bir dənizdi,  
Hər dalğası bir gözəldi.

R.Yusifoğlunun dəniz nəgmələri sırasında “Mənim dənizim”, “Dəniz”, “Ləpədöyən”, “Dənizim”, “Bu dəniz”, “Dəniz mənim içimdədi”, “Dənizdə səhər”, “Yox, mən qocalmırıam”, “Dəniz və sahil”, “Xəzərin sahilində”, “Payızın sonuydu”, “Yenidən qoynunda görüşənədək”, “Pəncərəm dənizə baxır”, “Gəlirəm, dəniz, gəlirəm”, “Dənizin nəbzı”, “Sahildə düşüncələr”, “Qaya ki qaya”, “Su pərisi” kimi şeirlər sərf dəniz və lirik qəhrəman münasibətini əks etdirir, “Mənə dəniz bağışlayan gözələ”,

“Dəniz olmaq istəyirəm”, “Qovuşa bilsəydik”, “Dəniz gözlərinin rəngini aldı”, “Şəriklər”, “Ay qızlar”, “Dənizə baxan gözəl”, “Gülüm, sən də dəniz kimi mənə doğmasan”, “Dalğalara baş vuran qız”, “Sən çıxdın dənizdən” kimi şeirlərində dəniz və lirik qəhrəman ikiliyi “gözəl” obrazı ilə artıq üçlüyə çevirilir.

Göründüyü kimi şairin doğma bədii obrazı olan – dəniz neçəneçə şeirlərinin bəzəyinə çevrilmişdir.

Əvvəldə qeyd etdiyimiz kimi R.Yusifoğlunun təbiət lirikasının bir qismini də canlılara həsr olunmuş şeirlər təşkil edir. Belə ki, bu şeirlərin də qəhrəmanları ağaclar, gül-çiçəklər, quşlar, böcəklərdir. Bunların da arasında çoxluq təşkil edən bədii parçalar əsasən gül-çiçəyə, ağaclarla aid olanlardır. Şair “Bənövşə” şeirləndə onu “baharın kəşfiyyatçısı” kimi, “Nar çiçəyi” şeirləndə nar çiçəyini “ilk eşqin nübar çiçəyi” kimi, “Arpa” şeirləndə onu quşları, atları qanadlandıran bitki kimi təqdim edir. Bəzən sarı güllərə “pis güldür” deyirlər. Şair isə bu barədə yazır:

Saralmış ləçəklərdə  
Həsrət dolu nisgil var.  
Gülüm, insafın olsun,  
Heç dünyada pis gül var?..

“Alça ağacı”, “Tut ağacı”, “Zirvədə bitən palid”, “Söyüdüm”, “Mən səni əkmişəm”, “Vida nəğməsi”, “Ağacın son sözü”, “Bar ağacı”, “Quruyan ağac” şeirlərində isə məlum olduğu üzrə, şair ağaclarlardan bəhs edir. Hər birində fərdi sənətkarlıq xüsusiyyətlərilə seçilən orijinal nəfəs bu şeirləri olduqca mənalı, əsl gözəl sənət nümunələrinə çevirmişdir.

Artıq nəsrimizdə “Ağaclar və insanlar” mövzusu yeni deyil. Poeziyada da bu mövzu az-çox işlənmişdir. R.Yusifoğlu da bu mövzuya poeziyada atlığı ilk addımlarda – ilk şeirlərində toxunmuş və şeir yaradıcılığında getdikjə ona xüsusi diqqət ayırmışdır.

Şairin böyükələr üçün ilk şeir kitabı olan “Ocaq yeri”ndəki “Düz-əyri” şeiri bu baxımdan ilk uğurlu addımdır. Bircə bənddən ibarət olan həmin şeirdə az sözlə çox dərin bir məna ifadə etmiş şair deyir:

Əyrinin kimseyə axı nə xeyri,  
Düzlərə həmişə ehtiyac olur.  
Bəs niya meşədə yaşayır əyri,  
Kəsilən həmişə düz ağac olur?

“Bir ağac var idi” şeirləndə də lazımsız, xeyirsiz ağac eyni xüsusiyyəti insanların simvoludur elə bil. “Sağlığında” iriliyi ucbatından ətrafindakı şitilləri böyüməyə qoymayan nəhəng ağac tufan vurub qopararkən də başqa cavan ağacları məhv edir. Şair düşünür ki, təbiətin belə hadisələri cəmiyyətdə də az baş vermir.

Sonda isə daha başqa bir reallıqdan yazır:

Təbiət nə qədər hüznlü, həzin...  
Göydə buludların gözlori doldu.  
Sağlığı fəlakət törədən kəsin,  
Elə ölümü də fəlakət oldu.

Ümumiyyətlə, “təbiətin təsvir və tərənnümü” fonunda sosial məsələlərdən danışmaq... üsulu R.Yusifoğlunun şeirlərində nəzərə çarpan keyfiyyətdir”. (Zaman Əsgərli. “Qəm karvam”, “Həsrət köçü”. “Ədəbiyyat” qəzeti, 2 oktyabr 1998-ci il.)

Şairin “Qapımızda bitən tutlar”, “Sevgi ağacı”, Gözəllik soltanı”, “Qağayı sevgisi”, “Bayquş”, “Qaranquş seyid quşudu”, “Vəhşi quşlar” kimi şeirləri də məhz həmin üsulla yazılmış çox maraqlı, düşündürücü və heyranedici şeirlərdir.

R.Yusifoğlunun təbiət lirikası barədə olan bu yiğcam təsnif və təhlili onun “Meşədə” şeiri ilə yekunlaşdırmaq istərdim:

Ağaclar, quşlar  
məni görəndə sevinir;  
Baltam, silahım  
yoxdı axı əlimdə?!

Meşə mənə “xoşgəldin” eləyir,  
evgi kükröyir könlümdə.

Təbiətə məhəbbət həm də vətəni sevməkdən irəli gəlir. R.Yusifoğlunun şeirlərində “lirik qəhrəmanın mənəvi zənginliyi, əxlaqi saflığı onun təbiətə və torpağa münasibətində görünür”. (Zaman Əsgərli. “Qəm karvanı”, “Həsrət köçü”. “Ədəbiyyat” qəzeti, 2 oktyabr 1998-ci il.) Şair daim özünün “Ağacın kökü torpaqda, insanın kökü eldədi” şüarına sadiq qalmış, başqalarını da buna inandıracaq şeirlər yazmışdır.

Bir vaxtlar S.Vurğun yazılarının birində qeyd etmişdi: “Şeir və sənət vətəni tərənnüm etdiyi zaman vətən sözünün böyük mənəsi qarşısında məsuliyyət hiss etməlidir”. (S.Vurğun. Vətənpərvərlilik və gənclik. “Kommunist” qəzeti, 10 oktyabr 1944-cü il.)

R.Yusifoğlu poeziyasında vətənin tərənnümü, doğma torpağın, ulu xalqımızın vəsfü özünə layiq şəkildə övlad məhəbbətilə və həm də böyük məsuliyyətlə qələmə alınmışdır. Odur ki, şairin torpaq sevgisi ilə yoğrulmuş şeirləri oxucuda da rəğbət və məhəbbət hissi oyadır:

Ana torpaq, ana torpaq həm dərman, həm təbibsən.  
Ürəyinin istisini varlığımı səpibsən.  
Ayağımı neçə dəfə oxşayıbsan, öpübəsən,  
Tikan çıxıb qövr eləyən ürəyimin başından.

Şair bu torpağın həm maddi, həm mə'nəvi sərvətlərini – ulu tarixini, mədəniyyətini, füsunkar təbiətini, istədadlı insanların yaxşı tanıldığı üçün onun bu sevgisi elə-belə, kor-koranə deyil, əsaslandırılmış, inandırıcı və deməli, həqiqi sevgidir.

R.Yusifoğlu milli şairdir. Bu millilik nədədir? – sualının cavabı isə şeirlərdəki soy-kökə bağlılıqda, bir vətəndaş olaraq milli dəyərlərimizi qandan-candan gələn bir coşquyla sevib tərənnüm etməsindədir. Bu baxımdan onun “Doğuluğum kənd” şeirində şairin öz kəndinin timsalında bütöv bir vətənə bağlılığı görünür:

Atamın, babamın adları ilə  
Mənim pasportumda qoşadı adı.  
Nə qədər boy atsam, ujalsam belə,  
Özülüm ordadı, köküm ordadı.

Eləcə də “Qara zurna, dönüm sənin gözünə”, “Kənd toyunda”, “Toy çörəyi salınanda”, “Taytutar”, “Uşaqlığım” kimi şeirləri təkcə xəlqiliyin daha mühafizəkar şəkildə qorunduğu kənd həyatının təsviri deyil, həm də milli soy kökə və keçmişə bağlılığın təcəssüm olunduğu əsərlərdir. “Xalq ruhuna, el güzəranının yüz illər boyundan adlayıb gələn milli-etnoqrafik rənginliyinə, kənd təbiətinin incəliklərinə ... bələdlik də şeirlərdəki könül səhbətinin şirinliyini xeyli dərəcədə artırır”. (M.Qasımh. Ocaq yerinin hərarəti. “Ədəbiyyat və incəsənət” qəzeti, 3 noyabr 1989-cu il.)

Xalq ruhu və zəngin milli-mənəvi irlimizin əbədiliyini şərtləndirən amillərdən başlıcası onların qorunmasıdır. Yurd sevgili şairin bu məsələyə də öz vətəndaş və şair münasibəti onun “Laylay, Qəbələm, laylay”, “Qəbələni qoruyan hasar”, “O bağın ağacları”, “Saz köynəkdən çıxanda”, Yallı”, “Göy at”, “Bayati yağışı”, “Sarı Aşıq yanğısı”, “Yurdumun sərvəti” kimi şeirlərində haqqında danışdığı məfhüm barədə – milli sərvətimiz barədə sevgi ilə düşünməsində görünür.

Bir zaman dönyanın kədərini çiyinlərinə almış M.Hadinin yana-yana dediyi

“İmzasını qoymuş miləl övraqı – həyatda,  
Yox millətinin xətti bu imzalar içində” –  
fikrinə qayidian R.Yusifoğlu bu “məsələni” yenidən araşdırmış və belə bir haqlı nəticəyə gəlmişdir: elə xalqımızın yarandığı, yaşadığı və qoruduğu torpaq, qazandığı mənəvi sərvətlər, yetirdiyi dahilər millətimizin imzasıdır. Bu imzani görmək istəməyən xain düşmənlərə ünvanlanmış aşağıdakı bənd isə bu gün torpaqlarımıza soxulub “mənimdir” deyə dünyani aldadən ermənilərin murdar sifətlərinə vurulmuş bir sillədir:

Sərgimizə özgə quşlar dadanıb,  
Təzə-təzə sevda gəzir başında.  
Mənim imzam məni danan nadanın  
Həkk olunub ocağının daşında.

Düşmənimin dar gününü gözlərəm,  
Sevinərəm, tutar onu sancılar.  
Məni görmək istəməyən gözlərə  
Mənim imzam bıçaq olub sancılar.

Öz şeirini "Övladımın damarında axan qan Təmizdirə, zaval yoxdur imzama" misrası ilə bitirən şair gənc nəslin milli ruhda tərbiyəsinin vacibliyini poetik dillə mənalandırır...

### İctimai-siyasi lirikası

R.Yusifoğlunun şair məziyyətlərindən biri də onun nəinki öz vətənimizdə, ümumən dünyada baş verən ictimai-siyasi hadisə və yeniliklərə biganə qalmamasıdır. Onun ictimai-siyasi lirikasını da məhz bu cür hadisə və yeniliklərə öz münasibətini göstərən bir şairin şeirləri təşkil edir.

R.Yusifoğlunun ijtimali-siyasi lirikasında ikiyə bölünmüş Vətən, azadlıq savaşı, müharibə, yurd həsrəti, maddi və mənəvi sərvətlərimizə ictimaiətin münasibəti kimi mövzular öz əksini tapmışdır.

Artıq 176 ildir ki, hər bir azərbaycanının qəlbində həkk olunmuş bir nisgilə – ikiyə bölünmiş vətənimizin ağrısına şair yenə də fərqli olaraq ah-vayla deyil, Araz çayına günahkar obraz kimi yox, günahın elə biz insanlarda olduğunu deyrək öz sərt münasibətini çox maraqlı üsulla elə Arazın dili ilə bildirir.

Öz nəgməmi oxumuşam həyatım boyu,  
Azmamış gözlərimə duman çökəndə.  
Ayrılıqda nə günahı torpağın, suyun? –  
İnsan olub körpü tikən, sərhəd çekən də.

Bir vaxt M.Qorki ədəbiyyat haqqında məqalələrinin birində yazırıdı: "Sənətkar öz ölkəsinin duyğu cihazı, onun qulağı, ürəyi, gözüdür, o mümkün qədər çox bilməli, zamanın inqilabi biliyini, onun irəli sürdüyü vəzifələrin əhəmiyyətini qüvvətlə və dərindən duymalıdır". (M.Qorki. Ədəbiyyat haqqında. Bakı, "Azərnəşr", 1950, səh. 107.)

R.Yusifoğlu bir sənətkar olaraq həm də "ölkəmizin" ilahi dəqiqliklə işləyən "duyğu cihazı" olmuş. Adı bir daşının, bir qarış torpağının üstündə göz olan şair hələ qara buludlar mavi səmamızı tutmamışdan, torpağı, daşı, sərvəti ovuc-ovuc uğurlanan, zəbt olunan vətənmizin sakinlərini – soydaşlarımızı ayıltmağa çalışırdı. Lakin indi... "Şairin məhəbbətlə tərənnüm etdiyi Şuşa da, Üçməx dağı da, İsa bulağı da, Cıdr düzü də, Qubadlı da, Qara göl də, Həkəri də, Bərgüşəd da, Yazi düzü də, Çayzəmi də... təəssüf ki, indi düşmən tapdağı altındadır. Neçə il bundan əvvəl yazdığı şeirlərdə şair elə bil ki, bugünkü faciənin törəyə biləcəyini əvvəlcədən hiss edibmiş:

Baxıram yeri  
Şumlanan yurda  
Bir ay, bir də çay  
Oyaqdı burda.  
Biri çağlayır,  
Elə hey axır.  
Biri də göydən  
Sakitcə baxır.

Bu misralardakı təəssüf qarışq istehza Çayzəmi əldən gedəndə heç nəyi vecinə almayan, qəflət yuxusunda uyuyan yurdaşlarımıza ünvanlanmışdır". (Zahid Xəlil. Yeni görüş: Aylıçıq. "Savan" qəzeti, 15 oktyabr 1993-cü il.)

Nəhayət, "elan olunmamış" adlandırılsa da, əslində bizim vaxtında görüb duymadığımız "elan olunmuş" müharibə acı bir həqiqət kimi reallaşdı və alovlandı. Şair o zaman da vacib olan iki şeyi xalqdan tələb etdi: birləşmək və ayağa qalxmaq. O zaman

yenə gec deyildi, ürəklərdə torpaqları itirmək qorxusu var idi, daha yurd dağı yox! Ona görə də “Qalx” tələbi vaxtında edilən tələb idi:

Qalx ayağa dağların açılsın qırışığı,  
Kəndlərimiz boynunu burmasın yetim kimi.  
Dolsun bəbəklərinə haqq işin gur işığı,  
Görsünlər millət yoxdu, mənim millətim kimi.

Bəli, vətən uğrunda vuruşmaq haqq işidi. İgid oğullarımız da coşquyla, ürəklə vuruşurdular. Şairin istədiyi kimi, sanki bütün Azərbaycan əsgər olmuşdu.

Lakin təsadüfi adamların ölkənin hərbi-siyasi pultunu ələ keçirməsi hər şeyi dəyişdi. Əsgərlər ön cəbhədə qanlar, canlar bahasına addım-addım azad etdikləri torpaqları kənd-kənd, rayon-rayon boşaltmaq, geri çəkilmək əmri atırdılar. Arxa cəbhədəkiler isə bir-birilə vuruşur, biçarə millət kreslo uğrunda mübarizə edənlərin çıxardıqları oynlara tamaşa edirdi. Bu xaosdan baş açmayan şair yenə də hər zərbənin dövlətə və millətə dəydiyini görüb, onun aqibətini düşünüb yazdı:

Xəzan düşdü niyə bizim gülzara? –  
Bu aləmi qatan kimdi, nə bilim?!  
Məmləkətim dönüb qara bazara  
Alan kimdi, satan kimdi, nə bilim?!

Bu qayğılar başımızı böyüdüb,  
Xəzəl olub arzuların yarpağı.  
Qara bazar Qarabağı "üyündüb",  
Yaddan çıxıb əldən gedən torpağım.

Başımıza kim ələdi bu külü? –  
Görən çoxmu uzanacaq bu zillət.  
Ziyahisi qalib boynu bükülü,  
Hara gedir, hara gedir bu millət?!

Müharibə isə davam edirdi. “Şəhidlər xiyabani” da saatlar, dəqiqələrlə böyükürdü. Şairin “Vaxt tapmırıq getməyə hər öleinin yaşına” deməsi, “Bəlkə göz yaşımızdan Xəzərin suyu artıb?! – fikri də faciələrin böyüklüyündən xəbər verirdi.

Dözəmmirdik bir ağacın qurumasına.  
Kəndlər yanır, tükümüz də tərpənmir, Allah! –

deyərək bu qədər dəhşətlərə sinə gərdiyinə özü də təəccüblənir.

Elə o vaxtdan da köçkünlük “dad”ını, torpaq itkisini bilən şairin şeirlərinə “Qəm toxumu cürcərdi alnimin qırışında” səbəbi ilə kədər, nisgil doğmalaşdı.

1995-ci il idi. Ancaq yenə də vətənin dünənini və bu gününü tanımayan şəxslər onun sabahını həll etmək üçün millət vəkili olmaq uğrunda iyrənc mübarizələr aparırdılar: rüşvətlə səs toplamağa çalışırdılar. Bu cür çirkin oyunların şahidi olan şair yenə də laqeyd tamaşaçı rolunda qalmadı:

Bu da bir yarışdı, düşüb bəhsabəhs,  
Ey xalqım, sən dostu, düşməni tanı.  
Bu gün “şirvan” verib imza alan kəs,  
Sabah sata bilər Azərbaycanı.

Xalqı aldanmamağa çağırıldı, haqlı bir suala cavab axtardı.

Qoymayıñ düşməni bize gülməyə,  
Nadanlar millətə qəbir qazajaq.  
Adını, soyunu yaza bilməyən  
Xalqın taleyini necə yazacaq?!

Dünən bu gündən daha aydın görünür. Ölkədə tügyan edən döyuşlər səngiyəndən sonra şair xalqın ilk azadlıq savaşından ta bu gününə qədər keçdiyi yollara bir də nəzər saldı. Gördü ki, azadlığın ləzzətini duyan yenə də “bəylər”dir; sadə xalqın yoxsul həyatı şairi hətta azadlığa ikrahla baxmağa da məcbur etmişdi.

Bir gün sən də qoşuldun  
Azadlıq savaşına.

Ölkə azad olunca  
Nələr gəldi başına?!  
İndi çarə gəzirsən  
Dərdinə, azarına.  
Azadlıq istəyirdin  
Düşdün qul bazarına.

Əlbəttə ki, azadlıq bir dövlətin, millətin mövcudluğunu vacib şərtidir. Ancaq o, təkcə elitaya yox, hər bir ölkə vətandaşına məxsusdur. Azadlıq sevinci kimi onu qorumaq ağırlığını da duydubu millət. Belə ki, həm 20 Yanvar faciəsinin, həm də Qarabağın mühüm hissəsini itirmək faciəsinin səbəbkarları öz içimizdən olsabelə, onları yenə azadlıq, müstəqillik mübarizəsi kimi dəyərləndirən şair “20 Yanvar” şeirində bu günün mahiyyyətini necə də gözəl ifadə etmişdir:

Bu yara sağalan deyil,  
bu yara dərində.  
Güllələrin açdığı deşikdən  
Üçrəngli azadlıq bayraqı  
göründü.  
Yolundan döndərə bilmədi səni  
hər yoldan öten.  
Biz öldük, sən dirildin  
gözün aydın, Vətən!..

Şairin “Kəsilmiş qol haqqında ağı” şeiri də 20 Yanvar faciəsi ilə bağlıdır. “Xocalı şahidlərinə”, “Vətən uğrunda”, “Şəhid məzarları” şeirləri isə Qarabağ müharibəsi qurbanlarına həsr olunmuşdur. Lakin şairin dediyi kimi “Torpaq vermək, əzizləri itirməkdən betərdi”.

“Məni ayrı çaylar ovuda bilmir,  
Yadına Həkəri, Bərgüşad düşüb”, -

deyə yurd nisgili ilə barışa bilməyon, “ovunmayan şairin üsyankar qəlb çırıntıları “Qaçqın rübai'ləri”, “Vətən dərdi”, “Yuxumda

boz qurd ulayı”, “Həsrət qaldığıımız yerlər”, “Ocaqları sönən yurdum”, “Qaldı”, “Qaçqın heykəllər” və s. kimi şeirlərdə əks olunmuşsa, “Ay Bargüşad, Ay Həkəri”, “Qubadlım”, “Bu ilin baharı”, “Bu qışın qarı da beləcə yağdı”, “O qədər öpdüm ki”, “Qanlıca yaylağında” və s. kimi şeirlərdə isə köckünlüyün, qaçqınlığın da əzabını duymuş lirik “mən”in duyğuları yaşayır.

Bəzən də şair aşağıdakı

Xəzərdə neft yatağı kəşf edib  
adını Qarabağ qoysduq.  
Təskinliyimiz bu oldu bizim.  
Onu da verdik xaricilərə –  
Qarabağı çox sevirk, əzizim...

sözlərilə, bu cür kinayə dolu ifadələrlə yana-yana “Qarabağı verənlər də gərək yaylıq bağlaşın!” – deyirsə də, sonda bu məğlubiyyəti ancaq siyaset savaşında baş verən məğlubiyyət kimi qəbul və təqdim edir. Hərb davasında isə yalnız qələbə qazanma-liyiq. Yoxsa:

Hər papaqlı layiq deyil,  
Kişi adı daşımağa,  
Biz almasaq bu qisası  
Haqqımız yox yaşamağ!

Vaxtilə “On bir Xreptovı küçəsi varsa, Bircə Qaçaq Nəbi küçəsi yoxdur” deyən şairin xəbərdarlığına xalq elə öz tarixinə, mədəniyyətinə biganə qaldığı kimi etinasız oldu. Elə o zaman göstərdiyi yolu – “BİZ odlar elini bütün dünyaya, Hələ lazıminca tanıtmaşıq” – sözlərilə göstərdiyi yolla getmək bu gün də gec deyil. Çünkü torpaqlarının 20 faizi düşmən tapdaqlarında əzilən Azərbaycan üçün sülh yolu ilə öz haqqımızı geri almaq naminə dünya arenasında tanınmaq və dəstəklənmək çox vacibdir.

R.Yusifoğlunun ictimai-siyasi motivli əsərləri haqqında sözümüz onun bir şeiri ilə yekunlaşdırmaq istərdim. Hansı ki, bu şeirdə yurd həsrəti, torpağını və əzizlərini itirmiş, ictimai-siyasi

aləmdəki çirkinliklərin şahidi olmuş bir millətsevər şairin Ulu Tanrıya müraciəti əks olunub:

Qismətim deyilmiş zərif bir çiçək,  
Ürəyim tutulub dərdə, ələmə.  
Ay, Allah, dünyani mən gördüyüm tək,  
Görməyi kimsəyə qismət eləmə.

Ay Allah, qəlbimi yeyir xərif qəm,  
Ay Allah, yaxşı ki, sevirsən məni.  
Ay Allah, ay Allah, uş demərəm  
Xalqımın başına çevirsən məni.

### Fəlsəfi fikirləri özündə əks etdirən şeirlər

Rafiq Yusifoğlunun poeziyasında fəlsəfi motivli şeirlərə hələ onun yaradıcılığının ilk mərhələlərində belə rast gəlmək olur. Gənc şair fəlsəfənin qanunlarından bədii vasitə kimi istifadə edərək hələ tələbə olarkən “Vəhdət” kimi gözəl, tam bitkin bir şeir yazmışdı.

Qəlbimdə məhəbbət, ürəyində kin,  
Tamam fərqlənirik, bir-birimizdən.  
Bəzən düşünürəm, yəqin maqnitin,  
Şimal qütbü sənsən, cənub qütbü mən.

Deyirsən, tutmariq bir-birimizlə  
Bunu düşünmüşəm dərindən-dərin  
Deyirəm, əzizim, bir məni dincə  
Olmurmu vəhdəti əksliklərin?

Göründüyü kimi, bu şeirdə fəlsəfənin “əksliklərin vəhdəti və mübarizəsi” qanunu insan hissələrinə, daha dəqiq desək, sevgi hissinə “tətbiq olunmuş” və çox gözəl bədii effekt ala bilmədir şair.

“Mənim sevgi şeirlərim” adlı poetik parçası nəzərdən keçirəndə isə oxucunun yadına dialektikanın başqa qanunu –

“Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçmə qanunu” düşür.

Şair sevgi şeirlərinin çoxluğunu belə izah edir:

Onların ünvani çox olsa da,  
hamisinin mənbəyi birdi.  
Mənim sevdiklərim, məni sevənlər  
çox olduğu üçün boldu  
sevgi şeirlərim...  
Tanrı dərgahına gedən yoldu  
sevgi şeirlərim!

Dialektikanın sonuncu – “İnkari inkar qanunu”ndan çıxan heç nə itmir, heç nə yoxa çıxmır ideyası isə şairin “Biz ölsək də” şeirinin əsasını təşkml edir.

Biz ölsək də, bu dünyadan getmirik,  
Cildimizi dəyişirik, itmirik...  
Torpaq olub, torpağa qarışırq,  
Çiçək olub, budaqda qarışırq.

Bu şeirin məzmunundan insanın özü kimi başqa varlıqların da kainatda yoxa çıxmaması, hətta “bir səs” kimi yaşaması görümünə inam bəlli olur.

İnkari inkar qanununu özündə əks etdirən aşağıdakı misralar da maraqlıdır:

Eşqimi inkar etmək mənə ölüm, ölümdür,  
İnkarlıq duymamışam “yox” deyərkən səsində.  
Məhəbbət fəlsəfəsin deyə bilmərəm, gülüm,  
“Yox” inkar demək deyil həyat fəlsəfəsində.

Bu görüşlərə aid nümunə gətirdiyimiz poetik parçalardan başqa onlarla fəlsəfi məzmunlu şeir var R.Yusifoğlu yaradıcılığında.

Şairin həyat və ölüm barədə olan fəlsəfi düşüncələri “Ölüm mələyi”, “Mərmər qapım döyüür”, “Ağlaşma”, “Dünya”, “Dedilər”, “Ölümə”, “Bu dünya bir nağıldı”, “Bu dünya” kimi neçə-neçə əsərləri öz fəlsəfi mənə tutumuna görə çox sanballı

şəirlərdir. Əslində onun sevgi fəlsəfəsi barədə də, təbiət və insan fəlsəfəsi barədə də, zaman və məkan haqqında düşüncələri barədə də poetik nümunələrə istinadən geniş danışmaq olar. Əslində bu, ayrıca bir tədqiqatın mövzusudur.

R.Yusifoğlu yaradıcılığında rast gəlinən satirik şəirlər, təmsillər barədə də geniş danışmaq olar. Bu şəirlərdə cəmiyyətimizdə olan haqsızlıqlara, mənəvi-əxlaqi cəhətdən naqışlıyi olan insanlara qarşı etiraz motivləri güclüdür. Bu mövzuda yazılmış şəirlərinin də sanvallı, gözəl olması haqqında da ayrıca bir tədqiqat işi aparmaq faydasız olmazdı.

Ümumiyyətlə, Rafiq Yusifoğlu poeziyasının mövzu və problematikası zəngindir. Müasir insani düşündürən bütün problemlər onun poeziyasında bu və ya digər şəkildə öz yüksək bədii əksini tapmışdır.

## RAFIQ YUSİFOĞLU ŞEİRLƏRİNİN BƏDİİ XÜSUSİYYƏTLƏRİ

Məlumdur ki, nəşr əsərlərindən fərqli olaraq nəzm əsərlərinin xüsusi qayda-qanunlara tabe olması onların ən başlıca xüsusiyyətləridir. Lakin şeir həmin qanun-qaydalar əsasında yazılsa da, sənətkar mövzunu öz “köynəyindən keçirəndə”, onu özü üçün doğmalasdıranda hətta ənənəvi mövzuda belə qələmə alınarkən müəllisin fərqli təxəyyülü, poetik üslubu hesabına həm orijinal forma, həm də oricinal məzmun kəsb edir.

Buna baxmayaraq, müəyyən bir fikri-məzmunu müəyyən bir forma qəlibində yerləşdirərkən sənətkar şeir texnikası cəhətdən bir sıra tələblərə əməl etməlidir. Müəyyən vəzn, simmetrik təkrarlar, ahəngdarlıq, sözlərin, səslərin dükümü, vurğu, bölgü, daxili melodiya, eynicinsli səslərin bir-birini izləməsi və s. və i.a. belə poetik tələblərdir.

R.Yusifoğlu poeziyasını sevdirən və gözəlləşdirən amil də onun məhz göstərilən poetik qayda-qanunlardan yaradıcı şəkildə istifadə etməsidir.

### Vəzn və qafiyə sistemi

Əgər nəzmin ilk şərti ahəngdarlıqdirsə, bu ahəngi yaranan, qüvvətləndirən amillərdən ən başlıcası ölçüdür-vəzndır. “Məlum olduğu kimi, bütün dünya poeziyasında üç əsas vəzn sistemindən istifadə edilir: hecanın uzanmasına görə metrik vəzn, hecanın sayına görə sillabik vəzn, hecanın vurğularına əsasən tonik vəzn”. (Cəlal Abdullayev. Səməd Vurğunun poetikası. Bakı, “Gənclik”, 1976, səh. 129).

Azərbaycan ədəbiyyatında isə heca və əruz vəznlərindən, eləcə də sərbəst vəzndən geniş istifadə olunmuşdur.

R.Yusifoğlu şeir yaradıcılığında hər üç vəzndən istifadə etsə də heca və sərbəst vəznlə daha çox müraciət edir. Onu da qeyd

edək ki, şair yaradıcılığının ilk dövrlərində üstünlüyü heca vəzninə verirdisə, son dövrlərdə daha çox sərbəst vəznli şeirləri çoxluq təşkil edir. (Bunun səbəbini bir az sonra araşdırmağa çalışacaqıq.)

Vəzn seçimi ilə bağlı şair barədə deyilmiş aşağıdakı fikrin təsdiqi R.Yusifoğlunun şeirlərində həqiqətən görünür. “Yaxşı cəhətdir ki, şair hər fikrin ruhuna uyğun bədii forma tapır”. (Şəmxəlil Məmmədov. “Qəm karvanı” və onun sarbəni haqqında bir neçə söz. Rafiq Yusifoğlu. “Xatirə kəjavəsi”. Bakı, “Elm” nəş., 1999, səh. 321.)

Qeyd etdiyimiz kimi vəzn sistemlərindən biri hecaların sayına görə müəyyənləşən sillabik-heca vəznidir. Xatırladaq ki, heca vəznli şeirlərin misralarının hər birində hecaların bərabər sayıda olması ən vacib şərtidir. Bundan başqa, heca vəznli şeir həm də qafiyə, ahəngdarlıq, bölgü, sözlərin ardıcıl, ritmik sıralanması, vurğu, rədif kimi poetik elementlərə malikdir.

R.Yusifoğlu poeziyasında heca vəznini 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 hecalı şeirlər təmsil edir.

7 hecaya qədər olan şeirlərinin böyük əksəriyyəti uşaq şeirləridir. Ancaq eyni zamanda onu da qeyd edək ki, şairin sevgi və təbiət lirikasını təşkil edən şeirlər sırasında 3, 4, 5, 6 hecalı şeir nümunələri də vardır.

Məsələn:

Yay /ola,	1+2	Qərib /çıçək,	2+2
Çay /ola.	1+2	Qərib /çıçək	2+2
Qonşuda	3	De, səni /kim	3+1
Toy /ola.	1+2	Dərib, /çıçək?	2+2
(3 hecalı)			
Söz közə /dönüb	3+2	Gülüm, /elə bil ki,	2+4
Qəlb /iştirid.	2+3	Ürək /otaqdı.	2+4
Şairlər /sözün	3+2	Qəm ev /sahibidi,	2+4
Pərvanəsidir.	4	Sevin /qonaqdı.	3+3
(5 hecalı)			
Bulud /buluda dəydi,		2+5	
Gözlərindən /od çıxdı.		4+3	
Bulud /zar-zar ağladı,		2+5	
Harayına /ot çıktı		4+3	(7 hecalı)

R.Yusifoğlunun 7 hecalı şeirləri sırasında mühüm yeri bayatıları tutur. Belə ki, bayati onun hər zaman mütəmadi şəkildə müraciət etdiyi şeir formasıdır. Odur ki, şairin 100-ə qədər bayati müəllifinə çevrilməsi təsadüfi deyil.

a Çən gəldi //, çisəklədi,	3+4
a Gözlərim // çiçəklədi.	3+4
b Dərd məni // üstələyib,	3+4
a Bayatiya // köklədi.	4+3
a Yağış deyiləm // yağam,	5+2
a Bu dərdə dözdüm //, dağam	5+2
b Həsətin dörd // əli var,	4+3
a Mənim sə bircə // yaxam.	5+2
a Dağlar var // dağım üstə,	3+4
a Sarı yarpağın // üstə.	5+2
b Hər qəbir // birnidə	3+4
a Ana torpağın üstədə...	5+2

(Ayrı-ayrı hecalı şeirlər barədə bir az sonra ətraflı məlumat verəcəyik.)

R.Yusifoğlunun şeir yaradılığında mövzu-forma münasibəti barədə fikrimizi davam etdirərək onu da qeyd edək ki, müasir poeziyamızda yenə də işlək olan 8 və 11 hecalı şeir formalarından R.Yusifoğlu da tez-tez istifadə etmişdir. Həmin formalı şeirlərdə isə məzmun məhdudiyyətinə rast gəlinmir.

İctimai-siyasi motivli şeirlərinin tam əksəriyyəti isə təbii olaraq, məzmunun tələbi ilə, əsasən 12, 13, 14, 15, 16 hecalı formalardan istifadə etməklə yazılmışdır. Lakin bir daha qeyd edək ki, şeir üçün bu cür mövzu və forma bölgüsündə xeyli istisnalara da yol verilmişdir.

Məzmun və forma uyarlılığından söhbət açarkən hər zaman son nəticədə “məzmun aparıcıdır, forma təyinədicedidir” fikrini

R.Yusifoğlu şeirlərinə də şamil etmək olar. Odur ki, yuxarıda apardığımız bölgü həm də poetikanın tələbindən doğmuşdur.

“Sənətkarlıq məsələləri, poetika formada daha qabarlıq şəkildə nəzərə çarpir”. Ona görə də haqqında danışılan şairimizin sənətkarlıq xüsusiyyətləri ilə yaxından tanış olmaq üçün ilk növbədə onun şeirlərinin forma özünəməxsusluğunu araşdırıraq.

Bu məqsədlə R.Yusifoğlunun heca vəznində qələmə almış şeirlərini indi məznuńca deyil, məhz forma baxımından təsnif və təhlil edək.

**Üç hecalı şeir.** Nəzəriyyə kitablarında 3 hecalı şeirə gətirilən nümunələrdən bəlli olur ki, Azərbaycan poeziyası üçün 3 hecalı şeir xarakterik deyildir. Buna baxmayaraq, R.Yusifoğlu yaradıcılığında biz 3 hecalı şeirə də rast gəlirik. Bəzən bu cür şeirin misraları 6 hecalı misrasının yarıya bölünmüş forması kimi görünə də bilir. Lakin aşağıda gətirəjəyimiz nümunələr məhz 3 hecalı misralardan təşkil olunmuş şeirlərdir.

Yay ola (3)	Çayda (2)
Cay ola (3)	Üzəsən (3)
Qonşuda (3)	Toyda (2)
Toy ola (3)	Süzəsən... (3)
(“Arzunun arzusu”)	

Yer eşir,	(3)
Gəl-gəl deyir.	(4)
Buynuzsuz kəl	(4)
Kəl deyil.	(3)
(“Kəl”)	

**Dörd hecalı şeir.** R.Yusifoğlu yaradıcılığında hər misrası 4 hecadan ibarət olan şeirlərin sayı heç də az deyildir.

Məsələn:

İnsanlara	Onlarda ki,
Mən bələdəm,	Laqeydlik var.
Üzünüzü	Qurumaz bu

Almasın qəm.

Bataqlıqlar.  
("Quruldaqdan qurultaya")

Şairin “Qərib çiçək”, “Sırğagülü”, “Azan” kimi şeirləri də 4 hecalıdır. Elə şeirləri də var ki, misraları təkcə 4 hecadan ibarət olmayıb, 3, 5 hecalı da olur. (Bu cür qarışq hecalı şeirlərdən də ayrıca danışacaqıq.)

**5 hecalı şeirlər. Beşhecalı** şeirlər də R.Yusifoğlunun poeziyasında kifayət qədərdir. Tam əksəriyyəti dördlüklərdən ibarət olan bu şeirlərdə də dörd hecalı şeirlərdəki kimi misralar qısa olduğu üçün, bəzən onlarda stabil daxili bölgüyə rast gəlmək mümkün deyil.

Məsələn:

Hikmət // təşnəsi	2+3
Seir // aciyam.	2+3
Elə // bil ki, mən	2+3
Söz // ağaciyam.	1+4

(“Söz ağacı”)

Bölgünün müxtəlisliyi də şeirin daxili melodiyasına təsir göstərir.

Heç vaxt // heç kəsdən	2+3=5
Küsən // deyilsən.	2+3=5
Haqqı //, salamı	2+3=5
Kəsən // deyilsən.	2+3=5

(“Dəniz”)

Göründüyü kimi, şairin beşhecalı şeirlərində daxili bölgü əsasən  $2+3=5$  şəklində olur.

**Altı hecalı şeirlər** ritmik və daha çox sevilən ahəngdar olub, əsasən  $3+3=6$  şəkilli daxili bölgüyə malikdir.

Azərbaycan poeziyası üçün o qədər də xarakterik olmayan üçlük şeir formasına R. Yusifoğlu yaradıcılığında altıhecalı şeirlər sırasında da rast gəlmək mümkündür.

### Məsələn:

Nur doldu // gözümə,	3+3=6
Açıldı // üzümə	3+3=6
Bir ömrün // səhəri.	3+3=6

Ömrümüz // talandı,	3+3=6
Məhəbbət // qalandı,	3+3=6
Biz isə // gedəri.	3+3=6

Şairin poeziyasında altıhecalı dörtlük şeir forması üçlüklərdən daha çoxdur.

a Tökülen // xəzələ	(3+3=6)
b Yer açıb // ovcunu.	(3+3=6)
c Qaytarır // ağaclar	(3+3=6)
b Torpağa // borcunu	(3+3=6)

### (“Son bahar”)

a Yanar bir // ocağam,	(3+3=6)
b Ulduzlar // közümdü.	(3+3=6)
c Yoluna // nur saçan	(3+3=6)
b Həsrətli // gözümdü.	(3+3=6)

### (“Bu gecə”)

**Yeddi hecalı şeir.** Azərbaycan poeziyası üçün xarakterik olan yeddihecalı şeir R. Yusifoğlunun poeziyasında də özünə mühüm yer tutmuşdur. Üçlükdən tutmuş onluğa qədər yeddihecalı şeir formalarında müxtəlif qafiyə quruluşlu əsərlər müəllifi Rafiq Yusifoğlunun bu tip şeirə üstünlük verməsini yeddihecalı şeirin ritmik, axıcı və oxunaqlı olması ilə əlaqələndirmək lazımdır. İndi isə onların hər birinə aid nümunələrə nəzər yetirək.

### a) Üçlük:

a Yaz tələsə // -tələsə,	4+3=7
a Əlləri // əsə-əsə	3+4=7
b Dağlara // məktub yazdı.	3+4=7
c Çiçəkləndi // ağaclar,	4+3=7
c Yaşillaşdı // yamaclar -	4+3=7
b İndi hər // yerde yazdı.	3+4=7

### b) Dörtlük:

a O yarpaq // titrəyəndə	3+4=7
b Ürəklərimiz // əsir.	5+2=7
c Neçə evin // üstündə	4+3=7
b O yarpağın // kölgəsi.	4+3=7

### (“Son yarpaq”)

a Başında // cuna gəzir,	3+4
a Bir gərib // sona gəzir.	3+4
b İki od // arasında	3+4
a Bilmirəm // su nə gəzir?	3+4

a Qılıncılar, oxlara	4+3
b Qalxan olub nə qədər.	4+3
c Bu hasarın önündə	4+3
ç Düşmənlər al qanına	4+3
b Qətran olub nə qədər.	4+3

### c) Beşlik:

a Gəncə laləsi // kimi	5+2=7
b Yanağı // qıp-qırmızı	3+4=7
c Gülməsədi // üzümə	4+3=7
b Bu elin // gözəl qızı	3+4=7
ç Ukrayna // torpağında.	3+4=7

### ç) Altıhq:

a Hər gözəl // bir od oldu,	3+4=7
b Gizli alışdıq, // yandıq,	5+2=7
c Duyğuların // əlində.	4+3=7

ç Əvvəl çımdık // dənizdə,  
b Bir azdan // durulandıq  
c Şəfəqlərin // selində.

4+3=7  
3+4=7  
4+3=7

#### d) Yeddilik:

a Qəlbindəki // məhəbbət  
b Gülmü, // puçur-puçurdu.  
c Dönüb // məlek olmusan,  
b Sevgi səni // uçurdur.  
c Elə bil, // qanadlısan  
ç Göylərdən // ürəyimə  
c Eşq toxumu // atmışan.

4+3  
2+5  
2+5  
4+3  
3+4  
3+4  
4+3

#### e) Səkkizlik:

a Dənizlərə, // çaylara,  
b Ucalan // dağlara bax.  
c Dodağında // təbəssüm  
b Körpə // uşaqlara bax.  
ç Gül qoxulu // saçları  
d Oxşamali // dünyadı.  
e Könlüm // nəgmə oxuyur  
d Yaşamalı // dünyadı!

4+3  
3+4  
4+3  
2+5  
4+3  
4+3  
2+5  
4+3=7

#### ə) Onluq:

a Axşamdır, // “Çınar bulaq”  
b Şirin bir // layla başlar.  
c Baharin // arxasında  
b Uçar köçəri quşlar.  
ç Sevənlərin // nəgməsi  
d Ah, necə // həzin olar.  
e Yardan // ayrı düşəndə  
d Gecələr // uzun olar.  
ə Ürək quş tək // çırpinar,  
f Gözlər baxar // yollara  
f Flora!

3+4  
3+4  
3+4  
2+5  
4+3  
3+4  
2+5  
3+4  
4+3  
4+4  
3

Göründüyü kimi, şair müxtəlif qafiyə quruluşları yaratmışdır və  $4+3=7$ ,  $3+4=7$ ,  $5+2$ ,  $2+5=7$  bölgülü şeirlər onun yaradıcılığı üçün xarakterikdir.

**Səkkiz hecalı şeir.** R.Yusifoğlunun yaradıcılığında 8 hecalı şeirlərin də miqdarı çoxdur. Bunların içində həm gəraylı qafiyə quruluşlu (a, b, v, b), həm aşırma tipli qafiyə quruluşlu şeirlər vardır. Səkkizhecalı şeirlərinin daxili bölgüsü əsasən  $4+4=8$  şəklindədir.

a Həsrət dolu // baxışlarım	4+4
b Çevrilər bir // ac arıya.	4+4
v Gözüm görüb // ləzzət çökər,	4+4
b Ürəyim düşər ağrıya...	3+5

8 hecalı dördlükləri sırasında şairin gəraylıları da xüsusi yer tutur. ”Üzdədi”, ”Nə xeyri”, ”Ay bu düzlərin turacı” kimi gəraylılarında ilk bəndlərin qafiyə quruluşu bir qədər ənənəvi quruluşdan fərqlənir. Sanki şairin gəraylılarında ənənəvi gərayının ilk bəndi atılmışdır. Elə ilk bənddən başlayaraq bu bəndlər a a a b ; c c c b və s. kimi qafiyələnir. Son bənddə qeyd edilməsi vacib olan təxəllüsü də şair çox vaxt yazmağa üstünlük vermir. Lakin onun təxəllüsü verilən gəraylıları da vardır. Məsələn:

d Vardır hər // dərdin əlacı,	4+4
d Yar gözləyən // qollar açıq.	4+4
d Ay bu düzlərin // turacı,	5+3
b Yusifoğlu // ovçun olsun!..	4+4

R.Yusifoğlunun yaradıcılığında hər misrası 8 hecadan ibarət olan beşlik, altılıq, yeddilik, səkkizlik və s. şeir formalarına da rast gəldik.

Beşliklərdə hər bəndin son misrası əsasən təkrar olunur. Şairin ”Ağar, saçım”, ”Unuduldum”, ”Sarı çıçəyim”, ”Deyilsən” kimi şeirləri buna misaldır.

a Arzu sonsuz, ömür yarı,

a Ömrün ixtiyar çağında,

a Sınağa çək, dostu, yarı.  
a İllərin əriməz qarı  
b Taleyinə yağar, saçım,  
b Ağar, saçım, ağar, saçım.  
("Ağar, saçım")

a Bişdim həsrət ocağında,  
a Bar verən sevgi bağında  
b Bir quruyan palıd oldum,  
b Unuduldum, umuduldum...  
("Unuduldum")

Göründüyü kimi, şairin beşlikləri də ilk bəndi atılmış müxəmməslərə bənzəyir.

Səkkizhecalı altılıq nümunələrində isə başqa cür qafiyələnməyə rast gəlirik.

Məsələn:

a Ağ paltarlı // bir gözəlin	4+4=8
b Başına // noğul ələdim.	3+5=8
c Gizli sevgi // dastanımı	4+4=8
b Hamiya // nağıl elədim.	3+5=8
d Sözü qələmdən // keçirib	5+3=8
b Özüme // oğul elədim.	3+5=8

Yediliklər də qafiyə quruluşu etibarilə altılığa çox oxşayır. Səkkizhecalı səkkizliyin də maraqlı qafiyə quruluşu vardır.

Məsələn:

a Həsrət şimşəkləri // çaxır,	6+2=8
b Bəbəyimdə // alov gəzir.	4+4=8
c Göz yaşımıla // sulamağa	4+4=8
ç Kaş bir sevgi // bağım ola!	4+4=8
d Elə mən də // bəxtəvərəm	4+4=8
b Eşqindən // ürəyim əsir.	3+5=8
e sevgidən böyük // nə var ki,	5+3=8
ç Ayrı umacağım // ola?!	6+2=8

I, II, III, V, VI, VII misralar sərbəst, IV və VIII misralar isə həminqafiyədir.

**Doqquz hecalı şeir.** Azərbaycan poeziyasında geniş yayılmış, o qədər də müraciət olunmayan şeir növüdür. Nəzəriyyə kitablarında da nümunə üçün xalq mahnilarına üz tutulmuşdur. Rafiq Yusifoğlunun "Ədəbiyyatşunaslığın əsasları" adlı nəzəriyyə kitabında isə doqquzhecalı şeir nümunələri var. Və elə o şeirlərin

də müəllifi R. Yusifoğludur. "Nərminin gözləri" adlı şeir şairin yaradıcılığında yeganə doqquzhecalı şeir deyildir. Belə ki, müəllifin "Hər ürək bir dünya deyilmə", "İtirdim, mən səni itirdim", "Tənhalıq" və s. şeirləri də bu cür şeirlər olub çox ritmikdir, ahəngdardır. Buna səbəb həmin şeirlərin hər birinin məhz  $3+3+3=9$  şəklində daxili bölgüyə malik olmasıdır.

Eynihecalı dördlük şeir şəklinə baxaq:

a Bərq vuran kəhkəşan içində,	
b Titroyən, üşüyən ulduzam.	
c Doğmalar tərk etdi qəlbimi,	
b Tənhayam, qəribəm, yalqızam! (3+3+3=9)	

("Tənhalıq")

Doqquzhejali beşliyi isə müxəmməs kimi qafiyələnir.

a Bir zaman görüşdük şad olduq,	
a Təmiz bir sevgidən od aldıq.	
a Bəs niyə çevrilib yad olduq?	
b Ah çəkdir, köksümü öturdum,	
b İtirdim, mən səni itirdim. (3+3+3=9)	

On iki misradan ibarət olan "Nərminin gözləri" şeiri isə cüt-cüt, məsnəvi şəklində qafiyələnir: a a, b b, c c...

a İşarır oağın közləri.	
a Yol çəkir Nərminin gözləri.	
b Boylanıb hey baxır yollara,	
b Örtülüb, bələnib yol qara... (3+3+3=9)	

Bir daha qeyd edək ki, məhz R. Yusifoğlunun yaradıcılığında doqquzhecalı şeirə tez-tez rast gəlmək mümkündür. Bu ölçü onun poetik üslubuna əlvanlıq, bənzərsizlik gətirən ədəbi faktlar sırasındadır.

**On hecalı şeirin** isə poeziyamızda az da olsa gözəl nümunələri vardır. Bu cür şeire R.Yusifoğlunun da yaradıcılığında rast gəlirik; həm öz şeirlərində, həm də tərcümələrində. Məsələn: "Bahar" şeirinə nəzər yetirək.

a Bu yerlərin suyundan gəl içək  
a Dərosindən, dağından bir keçək.  
a Yolumuzu bəzəsin gül-çiçək,  
a Dağlarımın başında ağ örtək,-  
b O qardır.

Şairimizin ispan şairi Federiko Qarsia Lorkadan tərcümələri sırasında da onhecalı şeirlərə rast gəlirik. "Məhəbbətdən çıxəklər ölürlər", "Rəqs" şeirləri məhz onhecalıdır. Özünün müəllifi olduğu və birinci tərcümə şeirdən fərqli olaraq "Rəqs"ın daxili bölgüsü  $4+4+2=10$  şəklindədir.

a Sevilyada rəqs eləyir Karmen,  
b Ağ divarı mavi edən ahdi.  
c O bəbəklər, of, necə od saçır,  
b Saçlara bax, qar kimi dürnağıdı...  
d Pəncərəni, gəlinlər, bağlayın!

**On bir hecalı şeirlər.** Azərbaycan poeziyasında mühüm yer tutan on bir hecalı şeir ölçüsü R.Yusifoğlu yaradıcılığı üçün də xarakterikdir. Belə demək üçün şairin qoşmaları, rübaiłəri, təcnisləri, eləcə də xeyli sayda aşırma-çarpaz qafiyələnmə quruluşu olan on bir hecalı şeirləri bizə əsas verir.

İndi isə şairin həmin şeirlərinə misraların sayına görə ardıcılıqla nəzər yetirək.

**İkililik.** On bir hecalı ikiliklər şairin yaradıcılığında az da olsa var. Bu tipli şeirlər üçün cüt-cüt, məsnəvi formasında qafiyələnmə xarakterikdir. Məsələn:

İşığa qərq edir ciğiri, izi  
Ay çölə, çəmənə çağırır bizi.

Nurundan pay verir dərəyə, düzə,  
Hər şeyi, hər şeyi göstərir bizə.

("Kor ay")

**Dördlük.** Dördlüklər şairin yaradıcılığında çoxluq təşkil edir. Onun klassik zəmində formalasən dərin məzmunlu rübaiłəri az deyildir. Onlarla tanış olarkən, rübaiłərin əksəriyyətinin rədifli olduğu aşkarca çıxır.

a Bizi ömür boyu // izləyib Allah,	6+5=11
a Ulu dərgahında // gözləyib Allah.	6+5=11
b Yeri gül-çiçəklə , // göyü ulduzla,	6+5=11
a Ürəyi sevgiylə // bəzəyib Allah.	6+5=11

Şairin "Qaçqın rübaiłəri" başlığı ilə verilmiş rübaiłəri sırasında da "Allah", "Qalib", "Düşüb", "İndi" rədifli şeirlər vardır.

a Baxışın eyləyib // viran könlümü,	6+5=11
a Sənin həsrətinlə // vuran könlümü.	6+5=11
b Qəlbimə tükənməz // eşqinlə nur saç,	6+5=11
a Qoyma ki, bürüsün // toran könlümü.	6+5=11

Rafiq Yusifoğlunun dördlük formalı on bir hecalı şeirləri sırasında qoşmaları da mühüm yer tutur.

a Mən yalandan // and içməyi // sevmirəm,	4+4+3=11
b Yalançıya // qənim olar // öz andı.	4+4+3=11
v Gecə-gündüz // həsrətinlə // döyünən	4+4+3=11
b Dəli könlüm // bir divanə // ozandi.	4+4+3=11
c Bir vaxt eşqim // oldu sənin // gərəyin,	4+4+3=11
c Sanki dağa // arxalandı // küreynin,	4+4+3=11
c İllər boyu // buza dönən // ürəyin	4+4+3=11
b Sözlərimin // istisinə // qızındı.	4+4+3=11
d Ayrılığın // odu könül // dağlayır,	4+4+3=11
d Gözlərindən // yaş bulaq tək // çağlayır.	4+4+3=11

d Payıza bax, // yarpaq-yarpaq // ağlayır,  
b Yusifoğlu, // nə yatmışan, // xəzandı...  
(“Xəzan”)

4+4+3=11  
4+4+3=11

Onu da qeyd edək ki, şair öz təxəllüsünü nadir şeirlərində -  
qoşmalarında qeyd etmişdir.

R.Yusifoğlunun qoşma janrıñın bir növü olan təcnis formasında  
da yazdığı gözəl şeir nümunələri vardır.

a Bu vaxtacan mən bilirdim buz səni,  
a Naz satardım, göynərdəri bu səni.  
a Zorla aldım dodağımdan busəni  
b Dilin yoxdu, eləyəsən dil-ağız?!

4+4+3=11  
4+4+3=11  
4+4+3=11  
4+4+3=11

c Ürcəh oldun mənim sənəmə,  
c Süd ha deyil məhəbbətdir cən əmən  
c Dillənsənə...

4+4+3=11  
4+4+3=11

-Tuş olanda sənə mən,  
b Nə sehrdir, topuq çalır dil, a qız?!

4+4+3=11  
4+4+3=11

d Şirin yordan xoşdu mənə şirin naz,  
d Şirinlərin şirinidir, Şirinnaz.  
d - Ruhun olsun, şirin yordan, şirin yaz,  
b Oxuyanda bala batsın dil-ağız...

4+4+3=11  
4+4+3=11  
4+4+3=11  
4+4+3=11

I bənddə “buz səni”, “bu səni”, “busəni” sözləri, II bənddə  
“sənəmə”, “sən əmən”, “sənə mən” sözləri, III bənddə isə “şirin  
naz”, “Şirinnaz”, “şirin yaz” sözləri, hər bəndin sonunda işlənən  
“dil-ağız” (eləmək), “dil, a qız” (xitab), “dil-ağız” (müstəqim  
mənada) sözləri cinas sözlərdir.

Şairin “Yaz gətir” adlı şeiri və bir sıra adsız şeirlər, adı ilə  
verilən təcnisləri vardır ki, onlar R.Yusifoğlunun yaradıcılığının  
gözəl nümunələridir.

Müasir Azərbaycan poeziyasında daha çox istifadə olunan  
çarpaz qafiyə quruluşu R.Yusifoğlunun da şeirlərinin böyük  
əksəriyyəti üçün xarakterikdir. Şairin “Lazimsiz məhəbbət”,  
“Saman çöpü”, “Öpüşlər”, “Baharın ad günündə”, “Sən məni

tanışan”, “Ulu Tanrı, ürəyimə təpər ver” kimi onlarla nisbətən  
iri və irihəcmli şeirləri çarpaz qafiyələnmiş poetik nümunələrdir.

Məsələn:

a Yusifoğlu, // qelbindəki // nuru gör,	4+4+3=11
b Özün kimi // duya bilər // kim səni?!	4+4+3=11
a Ulu Tanrı, // ürəyimə // təpər ver,	4+4+3=11
b Ürəyin // toxunmayım // kimsənin!	4+4+3=11

On bir hecalı beşlik, altılıq şeir formalarının da qafiyə  
quruluşuna nəzər yetirək.

a Sənə simsər // bir qəlbimdi, // bir vətən,	4+4+3=11
a Dərd əlindən // can atsan da// qürbətə,	4+4+3=11
a Dözəmməzdin // bu hicrana, // fırqətə,	4+4+3=11
b Köks ötürmə // iç-in-için // ağlayıb,	4+4+3=11
b Tale səni // mənim üçün // saxlayıb.	4+4+3=11

Şeirin qalan bəndləri də c c c b b, d d d b b şəklində  
qafiyələnir və son bənddə müəllifin təxəllüsü verilmişdir.

Şairin “Qubadlım” şeiri də eyni qafiyə quruluşuna malikdir.  
“Mən sizə bu yaşınıza gərəyəm”, “Bir daha xətrinə  
dəyməyəjəyəm”, “Günah işlətmışəm deyəsən, gülüm”, “Bəs sən  
məni itirməkdən qorxmursan?!” şe'rləri isə a a a a b, c c c b...  
şəklində qafiyələnmişdir.

Gətirdiyimiz şeir nümunələrində daxili bölgü əsasən  
 $4+4+3=11$  şəklindədir. Lakin şairin on bir hecalı elə şeirləri də  
var ki, onlarda daxili bölgü  $3+3+5=11$ ,  $6+5=11$  şəklindədir.  
Məsələn:

Qırılıb göylərin yağış təsbehi,	3+3+5=11
Damcular inci tək səpilib yerə.	3+3+5=11

\*\*\*

Məhəbbət önungdə baş əyənləri	6+5=11
Uca zirvələrdə görmüşəm ancaq.	6+5=11

**On iki hecalı** şeir nümunələri də Rafiq Yusifoğlunun yaradıcılığında az deyildir. Həmin şeirlərin daxili bölgüsü ya  $3+3+3+3=12$ , ya da  $4+4+4=12$  şəklindədir.

- İkililik:**
- a Daşda kəklik// çölpaları // fərə-fərə,
  - a Ov gəzirəm // tala-tala, // bərə-bərə.
  - b Başqa ceyran // ləpirinə // düşərəmmi,
  - a Ala gözlüm, // gözüm səni // görə-görə?!
  - d Ucalarıq, // unudulmaz // görüşləri,
  - a Ömrümüzün // binasına // hörə-höرə.

(4+4+4=12)

- Dördlük:**
- a Nəyimə // gərəkmış // daş-daşlı // saraylar,
  - a Könlümün // başında // neçə min // saray var.
  - a Vətəni // iki səs // iki sim // haraylar
  - b Biri zil, // biri bəm: // qəribəm, // qəribəm.

(3+3+3+3=12)

- a Uşaqlığım // çıxıb getdi // narm-narin,
- b Bir də çətin // qonaq gələ // o bu dağa.
- a Meyvələri // biz olardıq // ağacların –
- b Bu budaqdan // tullanardıq // o budağa.

(4+4+4=12)

**On üç hecalı** şeirin də gözəl nümunələrini yaratmış Rafiq Yusifoğlu onlarda əsasən fəlsəfi, ictimai-siyasi düşüncələrini əks etdirmişdir. Aşağıdakı nümunələr sırasında rübai qafiyə quruluşlu şeirlər də var. Məsələn:

- |   |          |
|---|----------|
| a O ağaçda // bir çiçəkli // budaq olaydım.   | 4+4+5    |
| a Bu çəməndə // sərin sulu // bulaq olaydım.  | 4+4+5    |
| b Uşaq vaxtı // böyüməyi // arzulayardım,     | 4+4+5    |
| a İndi isə // deyirəm: - Kaş // uşaq olaydım! | 4+4+5=13 |

“Arazin cavabı” şeiri də on üç hecalıdır:

Ayrılıqda // nə günahı // torpağın, suyun? –  
İnsan olub // körpü tikən //, sərhəd çəkən də.

4+4+5=13

Göründüyü kimi, şairin on üç hecalı şeirlərinin tam əksəriyyətinin daxili bölgüsü  $4+4+5=13$  şəklindədir.

**On dörd hecalı** şeirlərində isə daxili bölgünün aşağıdakı şəkillərinə rast gəlirik:

- a Bilirom ki, //dünyada // çoxunuza //gəreyəm,
- b Mən ümidi //baxsam da // gələcəyə, //sabaha.
- a O qədər // əkilib ki, // şumlanıb ki, // ürəyim,
- b Sevda // toxumları // cürcərdə // bilmir daha.

4+3+4+3  
4+3+4+3  
3+4+4+3  
2+5+3+4

Son misralarda təqtinin quruluşu dəyişsə də, bu o qədər də nəzərə çarpır. Çünkü əsas bazarın ritmini  $7+7=14$  bölgüsü müəyyənləşdirir. Və ya:

- a Qoşa gəzdik, // sevindi // bu birliyə // göylər də,
- b Məhəbbətlə // vuranda // ürək göyərçin olur.
- a Söylədin ki, // qəlbində // niyyət tutub // göylərdə
- b Əlli ulduz //sayanın // arzuları //çin olur.

4+3+4+3  
4+3+5+2  
4+3+4+3  
4+3+4+3

Şairin on dörd hecalı şeirləri əsasən dördlük formasındadır.

Rafiq Yusifoğlunun poeziyasında **on beş hecalı** şeirlərə də rast gəlirik. Əsas etibarilə səkkiz və yeddi hecalı şeirlərin – misraların sintezindən əmələ gəlmış on beş hecalı şeirlərinin daxili bölgüsünü göstərmək üçün nümunəyə baxaq:

- a Ana torpaq, //ana torpaq, //həm dərman, //həm təbəssən,
- a Ürəyinin //istisini //varlığıma //səpibəsən.
- a Ayağımı //neçə dəfə //oxşayıbsan, //öpübəsən,
- b Tikan çıxıb //qövr eləyən //ürəyimin //başından.

(“Azərbaycan torpağı”)

Və ya :

- a Sevda dolu //qəlbimizə //gecə-gündüz //nur ələ,

b Qoru bizi //hicranlardan, //qoru bizi //pis gündən.  
 a Ulu Tanrı, //sevib dərdə //düşənlərə //rahm elə,  
 b Nəzərini //əskik etmə //sevənlərin //üstündən!..  
 (4+4+4+3=15)

On beş hecalı şeirlərinin daxili bölgüsü, göründüyü kimi, əsasən yuxarıdakı şəkildədir.

Şairin yaradıcılığında hər misrası **on altı hecadan** ibarət olan şeirlərinin sayı on beş hecalılardan çoxdur. Artıq Azərbaycan poeziyasında öz yerini tutan bu növ şeirlər R.Yusifoğlunun da yaradıcılığında mühüm əhəmiyyətə malikdir. Əsas etibarı ilə hər misrası iki səkkiz hecalı şeir misrasının qovuşduğundan yaranan bu şeir növünün daxili bölgüsü də ya  $8+8=16$ , ya da  $4+4+4+4=16$  şəklindədir. Məsələn:

Bulaq üstə küləklərin titrətdiyi bir nanəsən,  
 Sən əvvəl belə deyildin, elə hey köks ötürürsən.

Və yaxud:

Dərd göz yaşımı qurudub, ağlamaq qüdrətim yoxdu,  
 Neyləyim, elin ağızını bağlamaq qüdrətim yoxdu.

R.Yusifoğlu yaradıcılığında mühüm əhəmiyyət kəsb edən heca vəzni bu gün də yaşayıb yaradan şairimizin lirik, poetik düşünəcə və fikirlərinin ifadə forması olmaqdə davam edir.

### **Qarışiq hecalı şeirləri**

R.Yusifoğlunun heca vəznində yazdığı elə şeirləri də var ki, onların bəzilərində ya bəndlərin özündə ikili hecalanma var, ya da şeirin özü müxtəlif hecalı bəndlərdən təşkil olunmuşdur.

Məsələn, “Ləpədöyən” şeirinin hecalanma sisteminə nəzər salsaq görərik ki, onu təşkil edən beşlik bəndlərin misraları səkkiz və dörd hecalı olmaqla simmetrik şəkildə davam edir:

Günəş düşüb //göy sulara (8)  
 Baxışları //süzüldür (8)

Necə qəşəng. (4)	
Ağ köynəkli //dalğalarsa, (8)	
Muncuq kimi //düzülübdür (8)	
Sahilədək. (4)	
Kimdir onu //sapı düyən, (8)	
Ləpədöyən?! (4)	

Şeir bu cür hecalanma quruluşu ilə davam edir. Və yaxud da “Şabas” şeiri. Misraların heca fərqinin özü də müəyyən və ahəngdar, ritmik melodiya yaratmış olur:

Ömrün qızıl məqamında	Biz köçsək də bu dünyadan
Düşür yarpaqlar.	Dünya boşalmır.
Bu meşədə gör nə qədər	Budaqlarda bir yarpağın
Xəzəl, yarpaq var?	Yeri boş qalmır.

Bu xəzəllər elə bil ki,	
Qızıldır belə.	
Bu ağaclar şabaş verir	
Yüz ildi belə.	

Biz azca diqqətlə yanaşsaq görərik ki, bu misralar on üç hecalı şeirin misralarının ikiyə bölünmüş formasıdır. Ancaq bu ayrılma – birinci misraların səkkiz, ikinci misraların isə beş hecadan ibarət olması şeirə yeni ritm, yeni ahəng bəxş etmişdir.

“Ayrılıq” şeirində isə ilk misraların doqquz, ikinci misraların isə beş hecadan ibarət olması tamamilə orijinal bir ritm yaradır:

Ürək atəşlərə qalanar,	(9)
Tez ayrılanla.	(5)
Sular birləşəndə bulanar	(9)
Biz ayrılanla.	(5)

“Ana torpaq” şeirində hecalanma bu cürdür: əvvəlcə şeir səkkiz hecalı misralarla başlayır. Çarpaz qafiyələnmə üzərində qurulan şeirin ortası isə aşağıdakı formadadır:

(4) Zirvə gördüm:	
(7) bu dağların əlində	
79	

- (8) elə bildim çıçəklərə  
 (7) bəzədilmiş xonçadı.

Sonrakı dörtlük bəndlər isə on bir hecalıdır. Sonda isə yenə ilk səkkiz hecalı bənd təkrar olunur.

“Titrədim, incə səslə adımı çağıranda” misrasıyla başlayan şeirlərdə isə iki on dörd hecalı bəndin ortasında bir bayati verilmişdir ki, bunu da məzmun tələb etmişdir:

Sən mənim kitabımı qoynundan çıxarında,  
 Səsləndi qulağımda söylədiyin bayati:

Bu gələn yar olaydı,  
 Əlində nar olaydı.  
 İkimiz bir köynəkdə,  
 Yaxası dar olaydı.

Dedin: - Avtoqraf yazın, Sızdən qalsın yadigar,  
 Vüsalın mənə deyil, qismətmiş kitabına.

Şairin “Gördüm” adlı şeiri isə öz quruluşuna görə daha maraqlıdır: burada həm bəndlər, həm də ki, bir bənddəki misralar fərqli ölçüdədir. Belə ki, 4 bənddən ibarət olan bu şeirin ilk və son bəndləri səkkiz hecalıdırsa, orta bəndlərin hecalanması isə belədir:

Müqəddəs sevginin	3+3
Adını bildim.	3+2
Mən acı həsrətin	3+3
Dadını bildim.	3+2
Alınma yazılın	3+3
Yazını gördüm.	3+2
Ömrün payızını	3+3
Yazını gördüm.	3+2

Ümumiyyətlə, R.Yusifoğlunun poeziyasında qeyri-adi, orijinal quruluşlu şeirlərə tez-tez rast gəlmək mümkündür.

## Heca vəznli şeirlərində qafiyə sistemi

Rafiq Yusifoğlu poeziyasına cazibədarlıq verən əsas amillərdən biri onun qafiyə sistemidir. Qafiyələrin yeniliyi, gözlənilməzliyi R.Yusifoğlu poeziyasına təkrarsızlıq, özünəməxsus gözəllik verərək oxucunu cəzb və heyran edir.

“Azərbaycan dilinin qrammatik qayda-qanunlarını, sözlərin məna çalarlarını yaxşı bildiyi üçündür ki, müəllif sözdən zərgər dəqiqliyi ilə istifadə edir”. (Q.Muğanlı. “Dəniz eşqi”. “Sumqayıt” qəzeti, 17 mart 2001-ci il.)

Doğrudan da, şairin zərgər dəqiqliyi ilə, yerinə və məzmununa uyğun istifadə edərək yaratdığı qafiyələri onun poetik kəşfləri hesab etmək olar.

Beləliklə R.Yusifoğlunun heca vəznli şeirlərində qafiyə “kəşfləri” ilə tanış olaq. Onun yaradıcılığında, şeirlərinin qafiyə sistemində cinas sözlərin mühüm əhəmiyyət kəsb etməsi faktı ortaya çıxır. Təkcə bunu xatırlatmaq kifayətdir ki, şairin “Çiçək yağışı” kitabının “Bu cinaslı şeirlər, gör sənə nə deyirlər” adlanan böyük bir bölməsində verilmiş poeziya nümunələrinin əksəriyyəti məhz cinas sözlərlə qafiyələnmişdir. Onlardan birinin, məsələn, “Xalça” şe’rinin qafiyələrinə fikir verək:

a	Təmizlə döşəməni,
a	Aç, yerə döşə məni.
b	Tozlansam çubuq ilə
a	Döy məni, döşə məni.
c	Atma mənim üstümə,
a	Körpəni, döş əməni.

Birinci misrada “döşəməni” sözü evin bir hissəsini, 2-ci misradakı “döşə” sözü “sərmək” mənasında, 4-cü misrada “döşə” sözü “döymək” mənasında, 6-cı misrada isə südəmər uşaq mənasını verən “döş əmən” sözü ismin təsirlik halında işlənərək gözəl, uyuşuqlu qafiyə kimi verilmişdir.

Başqa bir şeirə baxaq:

- a Bu nə gəşəng güldəndi,
- a Gülün yeri güldəndi.
- b Balam güllərə baxdı,
- a Güllüyünü gül dandı.

Yaxud:

- a Dodağını büzmə gəl,
- b Şəkər bala, bal bala.
- c Tez ol bal ye doyunca,
- b Qoy qarışın bal bala.

Formanın və məzmunun gözəlliyi “oxu və həzz al, dinmə, təhlil etmə” deyir sanki.

Şairin aşağıdakı şe'rindəsə həm poetik və həm də leksik bir “kəşf”lə tanış olur oxucu:

- a - Mən səndən incimisəm.  
- Niyə?
- b - Dedin ki, rədd ol.
- c - Pis söz deməmişəm ki,
- b - Demişəm iz ol, rədd ol.

Adı çəkilən bölmədə “Səhərlər verilir azan, Qayıtsın yolunu azan”, “Nənəm ürəyini qısır – İnəyimiz qalib qısır”, “Nəfəsini dərib sən, Xeyli meyvə dərib sən”, “Yadellilərə sinəni sən gor, Düşmən öündə yaransın səngər”, “İstəmirəm çığırma, Çil toyuğu çığırma” və sö kimi neçə-neçə ikiliklərin qafiyələri Cinas sözlərdən təşkil olunmuşdur. Bundan başqa, nisbətən həcmli şeirlərdə də “su vardi – suvardı”, “su daşı – su daşı” (daşımaq), “yer əsərdi – yerə sərdi”, “tikana – tik ana”, “su da sınar – suda sınar”, “çuval duzla – çuvalduzla” kimi qafiyələr işlənmişdir.

Cinas qafiyələrə təkcə şairin həmin kitabında deyil, bütün kitablarında, şeirlərinin əksəriyyətində rast gəlirik. Həmin şeirlərdən bir neçəsinə nəzər salaq:

- a Yaxalayıb mərdi azar,
- a Tələ qurub mərdimazar.
- b Dönməz, ölər kişi kimi
- a Namərd etməz mərdi məzar.

Şair bu dörd misranı bir-birilə orijinal və gözlənilməz şəkildə qafiyələndirməklə bərabər, həm də çox dərin bir məna ifadə etmişdir. Elə aşağıdakı bənddə olduğu kimi:

- a Sən olmasan, qəlbimdəki
- b Kövrək hissələr qarıyadı.
- c Eşqin novruzgülü kimi
- b Sınəmdəki qarı yaradı.

Bu cür qafiyə quruluşlu şeirlərə Rafiq Yusifoğlunun söz xəzinəsində – poeziyasında tez-tez rast gəlmək mümkündür.

Cinas qafiyələrdən başqa zəngin qafiyələr də Rafiq şeirinin forma gözəlliyi ilə məzmun gözəlliyyini qovuşdurən vasitələrdən olub, onun sənətkar qüdrətindən xəbər verir.

Nümunələrdə zəngin qafiyələrə nəzər yetirək:

- c Tək qalmışan, səni sixir dörd divar,
- c Bir ömürdü, sevinci var, dördü var.
- c Göz yaşına həsrətimi az suvar,
- a Köks ötürmə içün-icin ağlayıb
- a Tanrı səni mənim üçün saxlayıb ;

- a Düşdü kəndə şəhərə
- b Zəlzələnin güzəri.
- c Həyəcandan çatladi
- b Neçə ana məzarı;

- a Səni uğuruma tale çıxardıb
- b Kənələn hissələrimin ithaitində.
- c Dura bilecəkmi, viranə könlüm
- b İlahi bir eşqin itaətində?!

Belə nümunələrin həddindən çoxluğu hətta onların daha maraqlılarının seçimində belə çətinlik yaradır. Odur ki, sənətkarımızın yaratdığı qafiyələrin bir neçəsini gözəl məzmunlu şeirlərdən təcrid olunmuş şəkildə veririk: “zülmətdi – zülm etdi”, “zərgərə – zər gərək”, “ustada – dosta da”, “xoş iyi – beşiyi”, “bəy taxtı – paytaxtı”, “sən göyə – səngiyə”, “ümid oldum – unuduldum” və s.

Yazırsan ki, qəlbən olub  
Arzuların qəbristanı.  
Ürəyinə axan yaşıla  
Neçə-neçə qəbr ıslanıb.

Zəngin qafiyədən danışarkən bu bəndi yazmaya bilməzdik!

Şairin natamam qafiyə kimi işlətdiyi sözlərin də əksəriyyəti “deşilməmiş dörlər”dir.

Məsələn:

- a Göydən ulduz dərər polad əlləri,
- b Sabir qədəminə el gül eləyər.
- a Sahibinin ruhu dağ heykəlləri
- b Zərif kəpənəkdən yüngül eləyər.

Və ya:

- a Güller gördüm, kitablara
- b Düşmeyibdir heç adı.
- c Ağacları nənələrdən,
- b Babalardan qocadı.

Yaxud da:

- a Qələm nə geldi yazır ha,
- a Demə, yolundan azır ha!
- a Qəlbində qəbir hazırla,
- b Gəlirəm ölümə doğru...

Rafiq Yusifoğlunun şeirlərində qulaq qafiyəsinin sayı, fikrimizcə, əvvəlki qafiyələrdən daha çoxdur. Burada bir faktı da qeyd edək. Əgər şairin zəngin və natamam qafiyələr yaratmaq bacarığı onun artıq malik olduğu söz xəzinəsində hazır saxlanan

sözləri seçmək istedadına əsaslanırsa, qulaq qafiyəsi yaratmaq bacarığı sgzlər üzərində müəyyən leksik norma çərçivəsində çıxmamaq şərti ilə bir sıra fonetik əməliyyatlar aparmaq ustalığına əsaslanır.

R. Yusifoğlunun hər iki bacarığını – ustalığını yenə də onun yaradıcılıq məhsulları - şeirləri təsdiq edir. Məsələn:

- a Şair dostum, bayati çək, bayati
- b Həsrətimiz yarpaq-yarpaq örisin.
- a Qəlbimizdə neçə nisgil boy atıb
- b Sarı Aşıq - şeirimizdə sarı sim.

Burada qulaq qafiyəsi kimi verilən “örisin – sarı sim” sözləri ancaq tələffüzdə qafiyə kimi eşidilir: “s”, “n” və “m” samitlərinin hesabına.

Bu cür xüsusiyyət “qoçu-qayçı”, “ovuc-uc”, “kövrəltdi-göyərtdi”, “ancaq-bax”, “astaca-macal”, “dümağ-yaşamaq”, “ahı-axı”, “taxt-otlaq” və s. kimi neçə-neçə qafiyələrdə də vardır.

R. Yusifoğlunun şeirlərində olan qafiyə sistemindən danışarkən onlardakı rədifdən söhbət açmamaq mümkün deyil. Çünkü onun poeziyasında rədifli şeirlərin miqdarı çoxluq təşkil edir. Təkcə bunu xatırlatmaq kifayətdir ki, şairin bircə “Həsrət köçü” kitabında 40-a yaxın rədifli şeiri vardır. Onun “Kişi ürəyi”, “Bibimin sözlərindən”, “Bu dünya”, “Umacağım var”, “Maralgölə yol gedirəm” (“Ocaq yeri”), “Ay Bərgüşad, ay Həkəri”, “Koroğlu”, “Qaldı”, “Ana torpaq, köklə məni”, “Sinəndə”, “Utanır”, “Nə biləydi”, “Zirvə”, “Dönüb”, “Var...” (“Həsrət köçü”), “Ey Vətən”, “Qayabulaq”, “Gördüm”, “Flora”, “Manana”, “Gülüm mənim”, “Bu gecə” (“Təzə sevdalara doğru”), “Sevgi ayrı şeydi, bala”, “Ola bilərmi”, “Sinəsi bulaqlı qaya”, “Doğru”, “Görəcək”, “Olmasa”, “Ötrü”, “Oldum...” (“Qəm karvani”), “Yox”, “Gec olacaq”, “Pərim mənim” – “İlham pərinə”, “Əllərini qoynundan çək”, “Özüm özümdən utandım”, “Mənim yarıml Leyli olmaq istəmir”, “Sevgi...” (“Ayrılığın qəm hasarı”) şeirləri rədiflidir.

## Sərbəst şeir

Rafiq Yusifoğlunun poeziyasında heca vəznlı şeirlərdən sonra say çoxluğuna görə ikinci yeri sərbəst şeirlər tutur. Qeyd etdiyimiz kimi, şairin son dövrlərdəki yaradıcılığında sərbəst vəznlə daha çox üstünlük verilir. Bunun səbəbi isə, fikrimizcə, belədir: məlumdur ki, heca vəznlı şeirdə şair əsas ideyasını, fikrini ifadə etmək üçün formal tələblərə daha çox riayət etməli və məqsəddən asılı olaraq, hazırlıq misraları verməlidir. Sərbəst şeirdə isə artıq fikirlərə – misralara o qədər ehtiyac yoxdur və şair əsas ideyanı birbaşa ifadə etmək imkanına malikdir. Elə bu yerdə də R.Yusifoğlunun sərbəst şeirlərinin böyük əksəriyyətinin hansısa söhbət, məktub, mesajlardan yaranan təəssürat və ya onlara cavab xarakterli olduğunu nəzərə alsaq, şairin daha çox sərbəst şeirin imkanlarından yararlanma meyllərinin səbəbini anlamış olarıq.

R.Yusifoğlunun sərbəst şeirə üstünlük verməsinin səbəbinin müəyyən hissəsini onun müsahibələrinin birində söylədiyi bir fikirdə də tapmaq olar: "...məzmunla formanın dialektik vəhdəti olmadan sənət əsərləri yaratmaq mümkün deyildir... Bəzən ənənəvi forma yeni məzmunun ifadəsi yolunda əngələ çevriləndə sənətkarın iradəsi ilə forma məzmuna müəyyən güzəştlərə getməli olub və beləliklə də sərbəst şeir yaranıb. Şairlər orijinallıq xətrinə yox, ona görə forma sərbəstliyinə meyl eləyiblər ki, fikri daha qabarıq, daha aydın şəkildə ifadə edə bilsinlər". (Ədəbiyyat mənim Leylimdi, mən isə onun Məcnunu. "Ədalət" qəzeti, 13.03.03.)

R.Yusifoğlunun sərbəst şeirlərinin ümumi məzmunu da bizdə belə bir fikir, qənaət yaratdı: şair öz fəlsəfi baxışlarını, həyatı qənaətlərini də əsasən sərbəst şeirdə ifadə etməyə üstünlük verir.

Məsələn:

Fiksiz baş çıyınə  
Sevgisiz ürək sinəyə  
yükdü.  
İnsan ağlıyla,  
məhəbbətiylə böyüdü, -

deyəndə ağlin və sevginin;

İnsan torpağı şumladi,  
bellədi, kərkilədi.  
Dünya dünya olduğunu  
Qoynuna insan gələndə  
dərk elədi, -

deyəndə insanın;

Yazılı vərəqlər  
Söz çəmənidə elə bil.  
Ürək ləzzət çəkir,  
Sözlə göz görüşəndə.  
Söz çiçək kimi açılır,  
Ətir saçır yerinə düşəndə, -

deyərkən sözün;

İstəyirəm  
qəlbimdəki arzularım  
tez boy ata.  
Qu quşu bir dəfə nəğmə oxuyur,  
Ari bir dəfə sancır,  
İnsan bir dəfə gəlir həyata..., -

deyəndə həyatın;

Ətirli çəmənlərdə  
gəzə bilirsənsə,  
Dənizlərdə, göllərdə  
üzə bilirsənsə,  
Məhəbbətin şirin əzabına  
dözə bilirsənsə,  
Daha nə isteyirsən? -

deməklə xoşbəxtliyin;

Torpağa analarımızı  
tapşırandan sonra  
dərk elədik  
Torpağın ana olduğunu! -

deməklə ana torpağın;

Dünyanın ən ağır daşı  
baş daşındı,  
heç kimin gücü çatmaz onu  
qaldırmağa, -

deyəndə ölümün mahiyyətini öz təxəyyülünün köməyilə açıqla-  
yarkən şair məhz sərbəst şeirin imkanlarından bəhrələnmişdir.

Rafiq Yusifoğlunun sərbəst şeirlərinin hər birində ritm, ahəng,  
qafiyə quruluşu başqa-başqa formalarda təzahür edir ki, bu da  
sərbəst vəznin özünəməxsusluğundan doğur.

Həmin xüsusiyyətlərin bir neçəsi ilə tanış olaq.

Şairin sərbəst vəzndə yazdığı şeirlərinin də maraqlı, zəngin və  
necə deyərlər, “qatı açılmamış” qafiyə sistemi vardır. Məsələn:

Gözlərin bir cüt ilahi gözə əsirsə,  
Qəlbimin telləri sevgijən əsirsə,  
Sevdali ürəyin görüşə tələsirsə  
Daha nə istəyirsə?

Bu parçada ilk və ikinci misralardakı “əsir” sözlərindən  
birincisi “əsir olmaq” mənasında, ikincisi isə “əsmək” mənasında  
işlənərək cinas qafiyələnmişdir. “Tələsirsə” sözü də onlarla  
natamam qafiyə təşkil edir.

Ayrılığın məni qoyub pis günə,  
Həsrətin çevrilib dumana, çiskinə.

Burada isə “pis günə” və “çiskinə” sözləri qulaq qafiyəsi  
təşkil edir.

Mənə pənah gətirir  
atılanlar, qovulanlar...  
Naşı bir ovçuya ov olanlar.

Və yaxud:

Unutma ki, ilahi bir  
sevgidi qəlbimi qəlbinə bənd edən  
Tanrı özü intiqam almazmı  
Bəxşisini qəbul etməyən bəndədən?

Nümunələrdəki “qovulanlar – ov olanlar”, “bənd edən –  
bəndədən” sözləri də zəngin qafiyə təşkil edir.

Bunlardan başqa, şairimizin sərbəst şeirlərində “səpərdim –  
sipərdi”, “işığımışan – şığımışan”, “bəxt işidi – bəxşisidi”,  
“səriştəsi – əriştəsi” kimi zəngin, “gərəkdi – kövrəkdi”, “ovcum  
– ucu” kimi natamam, “ulduzun – upuzun”, “küs ki – nisgil”, “nə  
yordu – akkordu” kimi qulaq qafiyələri vardır. Cinas qafiyələrinə  
isə “gidi (dünya) – gidi (oyun), “hürr – hür”, “əsir – əsir” kimi  
sözlərdən yaratdığı qafiyələri nümunə gətirmək olar.  
Ümumiyyətlə, belə nümunələr şairin sərbəst şeirlərində saysız-  
hesabsızdır.

### Əruz vəzni

Rafiq Yusifoğlunun poeziyasında əruz vəznində yazılmış  
nümunələr də vardır. Əruzda yazılın şeirləri azlıq təşkil etsə də,  
şair bu vəzndə də öz sənətkarlığını göstərə bilmişdir.

Əsasən həzəc və rəməl bəhrələrindən istifadə edən şairin  
“Birdən-birə”, “Qatarda”, “Qar yağır” şeirləri bu bəhrələrdədir.

“Birdən-birə” şeiri qoşma kimi qafiyələnməsinə baxmayaraq  
on dörd hecalı olub əruz vəzninin həzəc bəhrində, məfulü,  
məfailü, fəulün ölçüsündə yazılmışdır.

Tutqunu / hava göydə / nə gün /-ay, / nə də ulduz,  
Mən hey gəzi/rəm qəmlı çə/məndə / yenə yalqız.  
Şehli çıçə/yə bənzədi / qarşımızdan / ötən qız  
Birdən-bi/rə boz dünya / gözəlləşdi / gözümüzə.

“Qar yağır” şeiri isə xəfif bəhrində yazılmışdır. Yenə də hecalı  
əruz nümunəsi olaraq, həm də bəhrə uyğun olaraq fəilatün,  
məfailü, fəilün təfiləsində yazılmışdır. Məsnəvi kimi a a, b b , j  
j ... şəklində qafiyələnir.

Qar yağır san/ki noğuldur / ələnir,  
Dağ-dərə / körpə uşuq tək / bələnir.

Oxşayır / könlümüzü qış / havası  
Geyinib / dünya gəlin/lik libası.  
Qar yağır, dünya dönür ağ kağıza,  
Onun üstündə gərək şeir yazaq.

“Qatarda” şeiri isə əruzun rəməl bəhrində yazılmışdır. Failatün, failatün, failatün, failün təfiləsi ilə yazılmış bu şeir iki-iki, məsnəvi formasında qafiyələnən 6 beytlik poetik parçadır:

Bircə arzum var ürəkdə dolanım dünyani mən,  
Vaqonun pəncərəsindən görürəm hər yanı mən.  
Pəncərəmdən açılır gör nə qədər mənzərələr,  
Çıxarıր ağ donunu indi bu dağlar, dərələr.  
Sütüyür hey qatarım istəmirəm yol qurtara,  
Fikrimin karvanı da indi düzülmüş qatara.

Bunlardan başqa R.Yusifoğlunun bir neçə qəzəli də var ki, onlar şairin sənətkar qüdrətinin qeyri-məhdudluğundan, yaradıcılıq imkanlarının genişliyindən xəbər verir. Məsələn:

Səndən sənə, ey sevgili canan gileyim var,  
Səndən mənim, ey sərvə-xuraman diləyim var.

Lazımmı axı etirafım? – Arxayıñ ol ki,  
Mən bəxtiyaram, sən kimi bir şux mələyim var.

... Yoxsulluğuñu dərd eləmə, qəlbini sixma,  
Nə yoxsa da, sevdayla dolu bir ürəyim var...

Beş beytdən ibarət olan bu gözəl qəzəl həzəc bəhrində yazılmışdır: məfulü, məfailü, failün (dilpərdə, qələmpərdə, qələmdil) təfiləsile.

Şairin “Həsrət köçü” kitabında toplanmış qəzəllərdən “Gen qaçma, gülüm, sən bu yerin çən-çisəyindən”, “Girsə gözəlim bağıma, mütləq gülüm iyilər” və “Gəldi baharım, bağda ağaclar çıçək açdı” misraları ilə başlayan qəzəlləri də əruz vəzninin həzəc bəhrində yazılmışdır.

“Coşuram mən hələ, nəğmə deməyə var həvəsim  
Heç kəsə bənzəmir aləmdə bilirsən ki, səsim”

beyti ilə başlayan qəzəli isə rəməl bəhrindədir (fə'ilAtün fə'ilAtün fə'ilAtün fə'ilün – nüvədildil nüvədildil nüvədildil nüvədi).

Qəzəlin III beytini oxuyarkən istər-istəməz Füzulinin

“Edəməm tərk Füzuli səri-kuyin yarın,  
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim”

beyti yada düşür. Yəni R.Yusifoğlunun

Üzüne hey toxunan adicə bir meh ha deyil,  
Nəfəsimdir, nəfəsimdir, nəfəsimdir, nəfəsim...

beytində “nəfəsim” sözü də dörd dəfə təkrarlanır, ancaq ayrı-ayrı mənalarda yox, yarın üzünə toxunan mehin aşiq nəfəsi olması fikrini qüvvətləndirmək məqsədilə.

Sonrakı beytlər isə belədir:

Qınamə gəl məni, meyl etsən alla gözlülərə,  
Gözələ gözmü yumar, söylə Füzuli nəvəsi?

Yoxa çıxsam, dolaşib elləri axtarma nahaq,  
Rafiqəm, sən onu bil, dünyada yoxdur əvozim...

Əvvəlki beytdə şair qəzəl yazmağa meyl etdiyinə görə yox, gözəlliyyə biganə qala bilmədiyinə görə özünü “Füzuli nəvəsi” adlandırır.

O ki qaldı son beytə, onu qeyd etmək istədim ki, əgər R.Yusifoğlu yaradıcılığında digər vəznlərlə bərabər əruz vəzniñə də eyni diqqət və meyl göstərsəydi, onun, həqiqətən də, qəzəl ustası kimi də əvəzi olmazdı. Bu fikri biz boş-boşuna deyil, şairin həm zəngin dil imkanlarına, həm də əruz bilgilərinə malik

olduğunu bilərək deyirik. Şirin həmin sənətkarlıq imkanlarını adı çəkilən bu bir neçə qəzəldə də görmək çətin deyil.

Ancaq hər istedadlı şair qəzəl ustası olub Füzuliyə bənzəməz. Biri də R.Yusifoğlu kimi dahi şairin sevmək istedadına ırsən sahib olaraq sevgi və heyrətini qəzəl deyil, başqa formalarda izhar edər.

Əruzun rəməl bəhrində (failAtün failAtün failün) yazılmış "Yağış" şeiri öz axıcılığı, rəvanlığı ilə diqqəti cəlb edir. Misralar bir-birini əvəz etdikcə oxucu özünü sehrlı yağışın altında hiss edir elə bil.

Səpilib göy çəmənə dindi yağış,  
Nə şirin nəğmə deyir indi yağış.  
Eşidir şən səsini çöllər onun,  
Dinləyir nəğməsini güller onun.  
Yağışın qüdrətinə mən bələdəm,  
Bir dənin ömrü yaşar hər gilədə.  
Bərəkətdir, süzülür torpağa o,  
Can verir hər gülə, hər yarpağa o.

Rafiq Yusifoğlunun münsərih bəhrində (müftəilün müftəilün failün) yazılmış şeirləri də az deyil. Məsələn:

Ötdü turac, açdı çıçək, gəldi yaz,  
Dur çəməni seyr eləyək, ay Niyaz.  
Lalə, bənövşə səpilib hər yana,  
Düzlərə bax, azca qalır çöl yana.  
(*"Baharın xalçası"*)

Çən yiğilib indi uca dağlara,  
Gəldi payız bağçalarara, bağlara.  
(*"Payız"*)

Şairin uşaqlar üçün nəzərdə tutulmuş "Aslan baba", "Yolçəkən" və s. şeirləri də münsərih bəhrində yazılmışdır.

Rafiq Yusifoğlunun əruzda yazılın elə şeirləri də var ki, onlar qafiyə quruluşuna görə qoşmaları xatırladır. Məsələn, həzəcin

məfəlü məfailü məfailü fə'ilün (dilpərdə qələmpərdə qələmpərdə qələmdil) təfilələri ilə yazılan "Birdən-birə" şeirinə fikir verək:

Ömrün payızı gəldi, xəzan oldu diləklər,  
Şum saldı ötən qayğılar alnimda, üzümdə.  
Əsdi qara yel, yarpağımı tökdü küləklər,  
Bərk narahatam dünyada yoxdur bir izim də.

Yazdıqlarımı uf demədən pozdu bu dünya,  
Bizdən gələcək nəslə qalan sözdü bu dünya,  
Bilməm nə üçün rəngi qaçıb, bozdu bù dünya,  
Gördüm onu, öz halima mat qaldım özüm də.

Tutqundu hava, göydə nə gün-ay, nə də ulduz,  
Mən hey gəzirəm qəmli çəməndə yenə yalqız,  
Şəhli çiçəyə bənzədi qarşından ötən qız,  
Birdən-birə boz dünya gözəlləşdi gözümüz də.

Rafiq Yusifoğlu həm hecada, həm əruzda, həm də sərbəst ölçüdə gözəl sənət nümunələri yaratmışdır. "R.Yusifoğlunun yaradıcılığı başdan-başa poetik nəğmədir, musiqidir, əsrarəngiz bir rəssam tablosudur. Bu tabloda hər şey canlıdır, təbiidir, həyatıdır. Adam bu şeir tablosuna baxdıqca baxmaq istəyir. Elə hey şairin sözsöhbəti, şeir mülkiyyəti, şairlik qabiliyyəti adamı məftun edir". (İ.Dəmirli "Həsrət köyü". Azərbaycan kimyaçısı, 9 sentyabr 1998-ci il)

Şairin şeir mülkiyyətinin bir sahəsi ilə də – vəzn və qafiyə sistemi ilə azacıq da olsa tanış olduq. İndi isə bu ecazkar şeirlərin dili haqqında söhbət açmaq zərurəti meydana çıxır.

## RAFIQ YUSIFOĞLU ŞEİRLƏRİNİN BƏDİİ DİLİ

R.Yusifoğlunun şeir dili haqqında deyilmiş bəzi fikirlərə şəriklilikimizi ifadə etmək üçün həmin qənaətləri elə ilk növbədə burada verməyi lazımlı bilirik.

“R.Yusifoğlunun şeir dili sırlı-sehrlı, cazibədardır. Folklor qaynaqlarından öz mayasını götürən bu dil şairin obrazlı düşüncə, təfəkkür, həyatı özünəməxsus görmək və göstərmək qabiliyyəti ilə yoğrularaq daha da əsrarlı, cəlbedici olur”. (Arifə Gülnar. Həsrat köçü. “Vaxt” qəzeti, 10-16 oktyabr 1998-ci il).

Bu fikirlər həm də Rafiq poeziyasının, Rafiq sözünün cazibəsinə düşmüş, sehrlənmiş bütün oxuculara məxsusdur.

“R.Yusifoğlunu oxucuya sevdirən cəhətlərdən biri də onun səmimiliyi, şeirə, sənətə olan tələbkarlığı, fikrinin, sözünün özünəməxsusluğunu və ifadə vasitələrinin, xüsusən də şeirə gözəllik və bədiilik gətirən poetik deyimlərin yerli-yerində olması, misralar arasındaki məntiqi əlaqələrin və poetik yüksəkliklərin bir-birini tamamlamasındadır”. (Əşrəf Veysəlli. Kövrək duyğular, saf məhəbbət şairi. R.Yusifoğlu. “Xatirə kəcavəsi”. Bakı, “Elm” nəşri, 1999).

Bu fikirlər isə adı oxucunun deyil, həm də poetik ustalığa malik bir şairin fikirləridir. Göründüyü kimi, R.Yusifoğlu şeirə verilən tələblərə riayət etməklə vəzifəsini bitmiş hesab oləmir.

Əsl şairin sənətkarlığı onun nəyi demək istəməsində yox, necə deməyi bacarmasındadır. Əgər biz R.Yusifoğlunun şeirlərinin bədii dilindən söhbət açmaq fikrindəyiksə, deməli o, “bədii dil” adına layiq bir dilə sahibdir.

Ədəbiyyatşunas R.Yusifoğluya görə bədii dil nədir və necədir? “Bədii dil sözlə davranmayı, onun gözəlliyindən zövq almağı bacaran istedadlı adamlar, sənətkarlar tərəfindən yaradılır. Necə deyərlər, bədii söz təfəkkürü, istedadı olmayanların sözünə baxmır. Su, yağış otlara, çiçəklərə, ağaclarla, kollara həyat bəxş etdiyi kimi, bədii söz də obrazları, hadisələri canlandırır, onları rövnəqləndirir, gözəlləşdirir... Müalicə etmək üçün dərmanı düzgün, özü də lazımı dozada təyin etmək nə qədər əhəmiyyət

kəsb edirsə, bədii əsərdə də sözlərdən yeri gəldikcə lazımi miqdarda istifadə etmək son dərəcə vacibdir”. (Rafiq Yusifoğlu. Ədəbiyyatşunaslığın əsasları. Bakı, “Sabah” nəşri, 2001, səh. 68).

Cox güman ki, şairin ədəbiyyatşunas alimə diqtə elədiyi bu qənaətlərin praktik görüntülərinə nəzər yetirməzdən əvvəl, Rafiq müəllimin sözə münasibətini də öyrənmək maraqlı olardı.

Ömrümüz sözlə yoğrulub,  
Bu dünyadan özü sözdü.  
Fikir, ağıl ocağının  
Cövhəri söz, közü sözdü.

Obrazlı söz Rafiq poeziyasının canı, qanıdır. Obrazlı söz R.Yusifoğlu şeirlərinə həyat verdiyi kimi, şair də sözü ölməyə, adiləşməyə qoymayan, onu yaşarı edən qələm sahibidir. O da “arı kimi güldən, çiçəkdən şirə götürən, sözü canlı edən şairdir. R.Yusifoğlunun əlində qələm duyğuları riqqətə qətirən alət, söz isə onun dilində dünyadan naxışdır”. (Ədalət Əsədov. Sözü qoruyan şair. “Məslək” qəzeti, 21 may 1998-ci il).

Arı təkcə güllərdən bal çəkmir, həm də onları gözəl formada qurduğu şana tökür. Şairin də poeziyasının şirinliyini, mükəmməlliyini həm də onun gözəl forması – vəzni, qafiyə sistemi, bədii dil tərkibi: bədii təsvir və ifadə vasitələri və s. təmin edir.

R.Yusifoğlu poeziyasının vəzni və qafiyə sistemi ilə tanış olduq. Bəs, o şeirlərin bədii dil tərkibi necədir?

İncəsənətin bir sahəsi olan bədii ədəbiyyata incəlik verən amillərdən biri də incə ifadə və incə təsvirdir.

İncə təsviri təmin edən ən mühüm vasitə məcazi sözlərdir ki, bunlara da ədəbiyyatşunaslıqda məcazlar deyilir.

R.Yusifoğlunun şeir yaradıcılığında məazın hər bir növünə rast gəlmək mümkündür. Burada olan epitet, təşbeh, metafora, metonimiya, mübaliğələr, litotalar və s. bu kimi məcazlar orijinallığı, poetikliyi ilə şeirlərin emosional təsir gücünü də artırır.

Rafiq şeiri belə məcazlarla çox zəngindir. Misal üçün şairin “Payız” şeirinə baxaq:

Meşəyə getdimmi, ürəyim dinər,  
Köklənər könlümün kamani, sazi.  
Meşələr bir nəhəng aynaya dönər,  
Özündə əks edər payızı, yazı.

Yarpaq əllərini ciynimə qoyub,  
Elə bil sinəmə yeriyir payız.  
Soyuq küləklərin səsinə uyub,  
Yenə yarpaq-yarpaq əriyir payız.

Qızırğalanmaz da o öz varına,  
Meyvəsi, yarpağı sel kimi axar.  
Acgöz dələlərin yuxularına  
Gecələr sübhəcən qoz-fındıq yağar.

Həzin görkəm alar yenə dağ, dərə,  
Torpaq həsrət qalar isti günəşə.  
Tazanə küləklər budaq simlərə  
Toxunar, kövrəlib oxuyar meşə...

Göründüyü kimi, təkcə bu şeirin elə bir misrası yoxdur ki, orada hər hansı bir məcaz növü işlənməmiş olsun. Şeirdə işlənən “nəhəng ayna”, “soyuq külək”, “acgöz dələlər”, “həzin görkəm”, “isti günəş” kimi dar mənalı epitetlər, “ayna meşə”, “yarpaq əllər”, “tazanə küləklər”, “budaq simlər” kimi geniş mənalı epitetlər, “köklənər könlümün kamani, sazi”, “meşələr bir nəhəng aynaya dönər, özündə əks edər payızı, yazı”, “meyvəsi, yarpağı sel kimi axar” kimi təşbehlər, “ürəyim dinər”, “yarpaq əllərini ciynimə qoyub”, “elə bil sinəmə yeriyir payız”, “payız... uyub”, “qızırğalanmaz da o öz varına”, “həzin görkəm alar yenə dağ-dərə”, “torpaq həsrət qalar”, “kövrəlib oxuyar meşə” kimi metaforalar, “yenə yarpaq-yarpaq əriyir payız”, “... yuxularına... qoz-fındıq yağar”, “oxuyar meşə” kimi metonimiyalar həqiqətən də əsərin “görümlülüyüünü və emosionallığını artırın ən

əhəmiyyətli vasitələr” (Rafiq Yusifoğlu. Ədəbiyyatşünaslığın əsasları. Bakı, “Sabah” nəş., 2001, səh. 81) kimi özünü bürüzə verir.

Göstərdiyimiz bu nümunə ilə bir daha bildirmək istərdik ki, R. Yusifoğlunun şeir dilinin lügət tərkibində qeyri-məcazi mənada işlənən, poetizmdən kənar sözlərə rast gəlmək müşkül məsələdir. Bu faktın özü elə istedadlı və dərin bilgilər sahibi olan şairimizin sənətkar qüdrətindən xəbər verir.

R.Yusifoğlunun poeziyasında bədii üslubda işlənən **epitetin** hər iki növünə, yəni həm xalq yaradıcılığında və bədii əsərlərdə sabitləşmiş epitelərə, həm də fərdi, situatik epitelərə rast gəlmək mümkündür.

Ədəbiyyatımızda sabitləşmiş epitelərdən R.Yusifoğlunun yaradıcılığında aşağıdakı nümunələri göstərmək olar:

“Deyirəm işə salsın o qız şirin dilini”; “Yağışda islandı qızılı tellər”; “Odlu gözündəki bu sehr nədi?”; “Pərişan saçımı külək dağdır”; “Bir cüt intizar göz baxar gözümə”; “Gecikmiş məhəbbət qışda közərdi”; “Soyuq baxışların bir şaxta kimi”; “Düşmənimin dar gününü gözlərəm”; “Düz ilqarlı, sərv boylu Azərbaycan gözəli” və s. və i. a.

Şairin yaradılılığında daha tez-tez rast gəldiyimiz fərdi, situatik epitetlər isə onun sərf özünəməxsus yaradıcılıq fantaziyasının, təxəyyülünün süzgəcindən keçib kağız üzərinə köqrürəlmüş yaradıcılıq tapıntılarıdır.

Göydən bir leysan ələndi,  
Xəzanlı telini yudu.  
Şairin qanuna batan  
Günahkar əlini yudu.

“Bir ölmüş cığırın otu tapdanır”; “Göyərər içimdə bir dəli həsrət”; “Diplomsuz Füzulinin ikicə misrasını Diplomlu nadanların yüzünə dəyişmərəm”. “Körpəcə bir səhər mehi”;

“Xəzanlı tel”, “günahkar əl”, “diplomlu nadanlar”, “körpəcə səhər mehi”, “ölmüş cığır”, “dəli həsrət” epiteləri, eləcə də,

ümmiyətlə, yaradıcılığında rast gəldiyimiz “hicran yükü”, “pərvanə qəlb”, “bulud göz”, “çəmən dodaq”, “qərib ulduz”, “muncuq-muncuq yaş”, gümüş gülüş”, “titrək iz”, “hasar sinə”, “sevgi çayları” kimi yüzlərlə yeni epitetlər R.Yusifoğlunun şeirlərinin dil zənginliyinə, əlvənlığına və orijinallığına xidmət edir.

Şairin məcazlar sistemində mühüm yerlərdən birini də şeirlərindəki **təşbehlər** tutur. Poeziyasında təşbehlərdən tez-tez istifadə etməsi bu fikri deməyə bizi əsas verir. Ədəbiyyatşunas alimin təşbeh haqqında danişarkən söylədiyi bir fikrin həqiqiliyi ilə biz də razıyıq: “... unutmaq lazımq deyil ki, böyük sənətkarların əsərlərində bənzətmə heç zaman məqsəd olmamış, fikri, ideyanı daha dolğun, daha emosional şəkildə oxucuya çatdırmaq vasitəsinə çevrilmişdir”. (“Ədəbiyyatşünashığın əsasları”, səh. 82. A.Şahiqin. “Teoriya slovesnosti i xrestomatiya”. Pr., 1916, s. 37).

Bunu biz şair R.Yusifoğlunun yaradıcılığında da görürük. Onun şeirlərində formallıq, məqsəd xatırınə işlənilmiş bir təşbehə belə rast gəlmədik.

Məlumdur ki, təşbehdə əsasən dörd ünsür – bənzəyən, bənzədilən, bənzətmə əlaməti və bənzətmə qoşması rol oynayır. Və o da məlumdur ki, təsvir zamanı təşbehin bu və ya digər ünsürü iştirak etməyə – atla bilər. Rafiq Yusifoğlunun yaradıcılığında hər iki cür yolla təşbeh təsvirinə rast gəlmək mümkündür.

Məsələn:

Axır ki, açıldı sənin pəncərən,  
Açıldı həsrətli qolların kimi.

Burada həm bənzəyən (pəncərə), həm bənzətmə əlaməti (onun açılması), həm bənzədilən (açılan həsrətli qollar) və həm də bənzətmə qoşması (kimi) iştirak edir.

Və yaxud:

O gözlər istiydi bir vaxt qor kimi,  
Onlarla qəlbimə od ələniibdir.

Bənzəyən – “göz”, bənzədilən – “qor”, bənzətmə əlaməti – “istilik”, bənzətmə qoşması – “kimi”.

Ya da:

Qatardan ayrılan qərib durna tək  
Uyuşa bilmirəm özgə qatara.

Bənzəyən – lirik qəhrəman (“bilmirəm” sözündəki şəxs sonluğundan məlum olur), bənzədilən – “durna”, bənzətmə əlaməti – “qəriblik”, bənzətmə – “tək”.

Bu poeziyada “elə bil”, “sanki”, “sayğı”, “bənzəyir” sözlərilə ifadə olunmuş təşbehlər də vardır. Məsələn:

Elə bil kotana döner qələmim,  
Kağızın üstündə şirimplar açar;

Elə bil çətirdi qızın baxışı  
O xoşbəxt cavanın başının üstdə;

Körpədi quzuya bənzər,  
Gözləri güzgүyə bənzər.  
Beli elə incədi ki,  
Kəməri üzüyə bənzər;

Qar yağır, sanki noğuldur ələnir,  
Dağ-dərə körpə uşaq tək bələnir.

İkinci üsulla yaranan təşbehlərdə isə sadaladığımız dörd ünsürdən biri və ya ikisi işlənilmir, qeyd olunmur. Məsələn, “Yalquzaq tək görsə səni didəcək”, “Bir günəşdi, gəlbimizə nur oløyər şəfəqləri”, “Zaman – məhək daşı, Zaman – saxtalara qənim”, “Günəş boy göstərdi, qalxdı yuxarı, gəzdirdi dünyaya xumar gözünü”, “İşığın yuva qurmuşdu gözlərimin qarasında” kimi təşbehlərdə şair bir sıra təşbeh elementlərini təsvir etməmişsə də, fikri aydın ifadə olunmuşdur.

Birinci misrada bənzəyən (lirik mən), ikincidə bənzəyən (qara zurna) və bənzətmə qoşması, üçüncüdə bənzətmə əlaməti və

qoşması, dördündüdə bənzədilən (gözəl qız) və bənzətmə qoşması, beşinci nümunədə yenə eyni ünsürlər atılaraq təşbeh yaradılmışdır.

R.Yusifoğlunun şeir yaradıcılığında peyzajı, portreti, eləcə də hərəkəti təsvir etmək məqsədilə yaradılan təşbehlər şairin ustalığı hesabına öz poetik funksiyalarını layiqincə yerinə yetirərk Rəfiq poeziyasının ən vacib ünsürlərinə çevrilmişlər. Daha doğrusu, ünsürlərindən birinə. Çünkü apardığımız araşdırımalar nəticəsində belə qənaətə gəldik ki, şairin şeirlərində ən çox işlənən məcaz növü **metaforadır**. Bəlkə də elə bu faktın, yəni metaforaların onun şeirlərində daha çox işlənməsinin nətijəsidir ki, Rəfiq Yusifoğlunun şeir dili belə əlvan, gözəl, maraqlı və oxunaqlıdır. Belə ki, "Metafora mühüm bir sənətkarlıq komponenti kimi bədii əsərin dilini adı danışq dilindən fərqləndirir". (Yenə orada, səh. 86). Ona görə həm də həqiqətə uyğun metaforalarla zəngin bədii əsər yoruju olmayıb, əksinə – cəzbədici olur.

R.Yusifoğlunun yaradıcılığında isə maraqlı, həqiqətə uyğun və orijinal metaforalar saysız-hesabsızdır. Onlardan bəzilərinə nəzər yetirək:

...Yel tərpədir, elə bilmə  
Budaq döyür sinəsinə.  
Qar ələnir lopa-lopa,  
Ağaclar çətin isinə.

Gözləyir, bilir ki, bir gün  
Sevimli bahar gələcək.  
Günəş onu güldürəcək,  
Uğunacaq, qar güləcək.

Göründüyü kimi, "sinəyə döymək", "isimək", "gözləmək", "gülmək", "uyğunmaq" kimi hərəkət və bacarıqların arxasında insan dayanır. Lakin bənzədilən də elə verilmişdir ki, onu ancaq bərpa edib aydınlaşdırmaq olar. Elə aşağıdakı nümunələrdə olduğu kimi.

"Məhəbbət döyür yenə qapımı"; "Bu gözəlin gözlərində qərib sevgi gecələyib"; "Vaxtında getməsən görüşə əgər İnciyər bu dəniz, küsər bu dəniz"; "Anan dəniz üzərinə dalğa yorğan örtür hər an, üşümə sən. Sənsə şiltaq uşaqlı kimi o yorğanı tullayırsan

üzərindən, Ləpədöyən!"; "Mən axıb getdikcə fikrim, xəyalım Döner balıqlara, üzər geriyə"; "Gündüzlər dayanıb pyedestal üstə gələni, gedəni sözər heykəllər"; "Göy göl yaşınmadandan, yaşımir Kəpəz"; "Təbiət dumana bükür bükür Kəpəzi – qorxur ki, göz dəyə o boy-buxuna"; "Şuşa qəltan oldu qanına", "Yarımçıq qalan şeirimi tamamlayır Ay işığı"; "Biz öldük, sən dirildin, gözün aydın, Vətən!" kimi bədii təsvirlərin də metaforik xüsusiyyətlərini yenidən izah etməyə, zənnimcə, lüzum yoxdur. Şairin göstərilən və göstərilməyən metaforaları təbiət təsvirlərində, lirik qəhrəmanların, bədii obrazın daxili aləmini, keyfiyyət və yaşantlarını izah etməkdə, ümumiyyətlə, təsvirə poetik əhvali-ruliyə gətirməkdə mühüm rol oynayır.

R.Yusifoğlunun bədii təsvir vasitəsi kimi istifadə etdiyi mürəkkəb məcazlardan biri də **metonimiyyadır**. Məlumdur ki, metonimiya da "əsərə bədiilik getirən, onun obrazlılığını artırıran, sözə sehrli bədii don geyindirən poetik vasitələrdən olub" onun "təsir gücünü, emosionallığını qat-qat artırır". (Yenə orada, səh. 90-91).

Onu da qeyd edək ki, ədəbiyyatşunas alim R.Yusifoğlu öz nəzəriyyə kitabında metonimiyanın dörd növünü fərqləndirmişdir: 1) vəziyyətə görə; 2) hadisəyə görə; 3) yerə görə; 4) mənsubiyyətə görə.

Biz də bu növ qruplaşmasına müvafiq şəkildə şairin şeirlərində olan metonimiyyaları növləşdirmək istərdik.

1. Hadisəyə görə: "Məni görmək istəməyən gözlərə mənim imzam bıçaq olub sancılar", "Üşüyən böcəklərə, ağlayan çıçəklərə sıginacaq olub isti ovjum...", "Söz gülşənimə əyri-əyri baxanlar! Gözlərinizi qoruyun, - çox itidi ha qələmimin ucu!..", "Arzuların aynasını quduz illər daşa çaldı".

2. Vəziyyətə görə: "Yetərsay yerə vurdı neçəsinin belini, Yetərsay qoymadı ki, əllər arzuya yetə", "Belə getsə xalqımız bu dünyadan köçəcək", "Bir cüt göz gərək ağlasın, ocaqları sönən yurda" və s.

3. Yerə görə: "Şuşa qəltan oldu qanına", "Susur Fəxri Xiyaban, qar yağır narın-narın", "Şəhər yuxu görər sökülünçə dan, qıvrıla-qıvrıla yatar küçələr", "Şirindir Bakının gördüyü yuxu".

4. Mənsubiyyətə görə: "Gələcək gün" körpü olub, üstündən keçib, Neçələri qonaq gedib doğma Təbrizə", "Böyük dayaq" böyük bir dərs oldu bizə də", "Azad qadın"ın əli yerdən-göydən üzülüb", "Gah Füzuli dedim, gah da Nəsimi", "Əli Kərim, Məmməd Araz diriltidi, Rafiq Yusifoğlu öldürdü məni".

Şair həm də öz qarşısına qoyduğu bir tələbə – "təsvir edilən hadisələr arasında müəyyən oxşarlıq olmalıdır ki, metonimiya təsəvvürə gəlsin, baş sindırmağa ehtiyac qalmasın" (Yenə orada, səh. 92). tələbinə şeirlərində də riayət etmişdir.

Sadəlik, anlaşıqlılıq meyarını qoruyan şairin metonimiyanın sinekdoxa, evfemizm, perifraz kimi növlərinə aid nümunələr təsvir olunmuş şeirləri də az deyil.

"Şair qəlbə elə bil ki, quş yuvasıdır,  
Pervazlanar o yuvadan kövrök şeirlər", -

deyəndə R. Yusifoğlu bir şairdən deyil, ümumən bütün şairlərin ümumi cəhətlərindən danışır. Beləliklə də sinekdoxa yaratmış olur.

Və ya: "Tanimırsan qalstuklu qurdları";

Gözəllərə həsr etdiyim şeirin, nəgmənin  
Ən birinci senzorudu ömür yoldaşım.

Və ya: Torpağa analarımızı  
tapşırandan sonra dərk elədik  
Torpağın ana olduğunu!

Yaxud: Salıb qocaları əbədiyyətə,  
Yeni nəsilləri dərtib gətirir...

Bu nümunələrdə isə şair "ömür yoldaşım", "torpağa tapşırmaq", "Əbədiyyətə salıb" sözlərilə məzmuna uyğun olaraq evfemizm yaratmışdır.

Qeyd etdiyimiz kimi, şairin şeirlərində perifrazlardan da təsvir vasitəsi kimi istifadə olunmuşdur. Məsələn:

Payız kəsibdir qapımı,  
Ömrümün yazı deyilsən.  
Mənə meydan oxuyursan,  
Az aşın duzu deyilsən.

Və ya: Ay cüt gəzən bəxtəvər,  
Heç demirsən tək də var?!

R. Yusifoğlunun şeirlərinin təsir gücünü artırın vasitələrdən birinin – təzadın da mühüm əhəmiyyəti vardır.

Nümunələrə baxaq:

Demə, sənin qəzəbin də  
Yoğrulubmuş məhəbbətə...  
\*\*\*

Hicran qılinc sıyırib, didərgin düşüb vüsal:  
\*\*\*

Cavanlar var deyə bahar gələndə  
Çiçək açmasının goca ağaclar?:  
\*\*\*

Saçımı düşsə də ömrün qirovu,  
Qəlbimdə yaz qısa meydan oxuyur.  
\*\*\*

Səninlə olduğum anlar əfsanə,  
Təkjə göz yaşlarını həqiqət imiş.  
\*\*\*

Qarşısında nəfəs dərdim, Əlim toyun yaxasında,  
Təzələndi köhə dərdim. Ayaqlarımsa yasdadı.  
\*\*\*

Ürəyimdə ağappaqsan, quzey qarisan.  
Qara meymun, qara əllər yixib üstünə...

Rafiq Yusifoğlu poeziyasında məcazların maraqlı növlərindən biri olan **oksimorona** da rast gələ bilərik.

İki zidd sözlərdən əmələ gələn bu məcəza nümunə olaraq aşağıdakı misraları göstərə bilərik:

Göz yaşım – sevgimin kəpənəkləri,  
Uğub çicəklərə gedər görüsə.  
Qorxuram qəlbimin qəm çicəkləri  
Sevinj xəzanının girinə düşə;  
\*\*\*

Məhəbbətin şirin əzabına dözə bilirsənsə  
Daha nə istəyirsən?

Şirin ağrıya göynədim,  
Gözlərimə zülmət çökdü.

Bundan başqa şairin şeirlərində “dadlı işgəncə”, “müqəddəs iztirab” kimi neçə-neçə oksimoronlara da rast gəlmək olar.

R.Yusifoğlunun şeirlərində məcazin növlərindən olan **antonomoziya** da çox işlənmişdir. Belə ki, şairin şeirlərinin bəzilərində bədii surətlərdən daha çox Leyli, Məcnun (Qeys), Koroğlu, Əsli, Nigar, Fərhad kimi dastan qəhrəmanlarının adları çəkilir. "Mən varamsa, könül verməz Qeysə o, Mənim yarım Leyli olmaq istəmir"; "Kərəm oldum bu Lənkəran elində, Ürəyimdən Əsli keçdi, a Lələ!"; "Hələ Fərhad külüngüylə Neçə dağlar çapılacaq"; "Əgər sən olsan Xumar, Dönərdim Şeyx Sənana"; "Gəlsin siyasetin Donkixotları Bizim məmləkətin dəyirmanına"; "Nəvələrin fərsiz çıxdı, Çatlaşın görün, Koroğlu"; "Mən İlxiçi oğlu olsam, Nigarım sən olmalısan"; "Bir də görəcəksən Sara olmusan, Selimdən qurtara bilməyəcəksən..."

Şairin şeirlərində ən çox rast gəldiyimiz məcaz növlərindən biri də mübaliğdir. Lirik qəhrəmanın hiss və həyəcanlarını daha qabarıq bürüzə verməyə xidmət edən mübaliğə həm də Rafiq poeziyasının bədi təsir gücünü artırıq vasitələrdəndir. Bir neçə nümunəyə fikir verək.

Ay insafsız, sevən qəlbim  
Olub dilim-dilim mənim.  
Sənin adını çökəndə  
Çiçək açır dilim mənim,  
Gülüm mənim;

\*\*\*

Onun ala gözlərindən  
Çay axır, üzümə baxmir;  
\*\*\*

Qorxuram qəlbində qəm çicəkləyə.  
\*\*\*

Bir Şəhidlər xiyabani  
Salacaqsan ürəyində.  
\*\*\*

Allah, Allah, bu gözlərin  
Yaşı özündən yekədi.  
\*\*\*

Dərd dəvəni əridib  
Qarışqaya yük edər";  
\*\*\*

Qollarımdan həsrətin asılmışdı,  
Qaldıra bilmirdim onları;  
\*\*\*

Daşlığı tabutların ağırlığından,  
Az qalır ki, yerə gələ dizi millətin.  
\*\*\*

Bəlkə göz yaşıımızdan  
Xəzərin suyu artıb.  
\*\*\*

-Qaldır kirpiyini, səbrim yox daha,  
Görüm gözlərini bir yol yaxından.  
-Mənim kirpiklərim qalxa bilmir ha,  
Sənin baxışının ağırlığından...

Gətirdiyimiz nümunələrdə istifadə olunmuş mübaliğələr lirik qəhrəmanın daxili dünyasını daha dərindən açmağa yardımçı olur.

Şairin yaradıcılığında litotalar da az deyildir.

"Qəlbim bir qətrə yaş kimi Kirpiklərindən asılıb"; "Səpin gəlinin başına Ulduzları noğul kimi"; "Əbədidir bu kədər, Ürək qəmli, mükəddər. Dərd dəvəni əridib, Qarışqaya yük edər"; "Yada düşər ötən çağlar, Qara zurna coşar, çağlar. Sümüyünə düşsə, dağlar Kəpənəkdən yüngül olar"; "Vətən yolunda ölənə Torpaq qu tükü olacaq" və i. a.

Rafiq Yusifoğlunun şeirlərinin bədii dilində simvolların da mühüm yeri vardır.

"O qədər göyə baxmışıq, Papağımız yerə düşüb"; "Çaxnaşdırıb dünyani bir iblis-qulyabani, Köhlənmə etmək olar dilgir yabını dartıb"; "Qarabağı verənlər də Gərək yaylıq bağlaşın"; "Pələngi güdəzə verən Olsa, bu tülükü olacaq"; "Altında oynayırsa at, Dərdini qov, kədəri at"; "Qara meymun, sarı şirin qara pəncəsi Qara-qara torpaqlara sərəcək səni"...

Nümunələrdə simvol kimi verilən "papaq" namus-qeyrətin, "iblis-qulyabani" şər işlər törədən insanın, "Yabi" işbilməz, qanmaz adamın, kişinin yaylıq bağlaması namussuzluq, "pələng" mərdlik, igidlik, "tülükü" hiyləgərlik, "at" igidin dostu və şansöhrəti, namusu, "qara meymun" xalqımızın azadlığı uğrunda mübarizəyə qalxan qara camaatin, "sarı şir" azadlıq aşıqlarınə divan tutan rus-sovet cəlladlarının simvolik obrazı kimi rəmzləşdirilmişdir...

R.Yusifoğlunun lirikasında ifadə vasitələri sırasında **kinayə** də mühüm yer tutur. Məssələn:

"İgidlər ölürlər, Bu "zəfər çalır". - Hər yerdə təzə qəbristan salır"; "Dözəmmirdik bir ağacın qırılmasına, Kəndlər yanır, tükümüz də tərpənmir, Allah"; "Dilənçinin əlində minliklər topatopa, Şairin ciblərində siçovullar oynayır"; "Ziyalının ziya qaçıb üzündən, Alverçinin sıfətinə nur gəlib"; "Vedrəyə aldanıb səs verən xalqa Vedrə bağlayacaq tarix bir zaman"; "Öz burnundan qabağı görə bilməyən naşı Düşüb filosoflara dərs vermək sevdasına"; "Keçsən də məclisdə yuxarı başa, Samanın müqəddəs yeri axurdu"; "Koroğlu, çatlasın gorun, Gün nəyinə gərək korun?! Yavaş-yavaş, korun-korun Bu millət özünü satır"; "On bir

Xreptovi küçəsi varsa, bircə Qaçaq Nəbi küçəsi yoxdu"; "Yoldaş fəlsəfəçi, gizlənmə şüarlar arxasında"...

Nümunələrdəki kinayə və tərizlər şeirlərə maraqlılıq, bədii kəsər, emosionallıq, anlaşıqlı mənə dərinliyi bəxş etmiş olur.

İndi isə şairin bədii üslubunu müəyyən edən bədii dilində digər məcaz növlərinin əks olunduğu nümunələrə baxaq. "Baxır döyən əlin kəramətinə" şeirində şair tənqidçinin yazıçıya münasibətinin qərəzli deyil, həqiqətən istiqamətverici olduğu zaman yazıçını gələcəkdə əsl şairə çevirə bilecəyini ifadə etmək üçün bu münasibətləri kəsici alətlə (kərənti ilə) onu döyənin ustalığına, naşılığına bənzətmışdır. Lirik qəhrəmanın "Kərənti döyməklə itilənərmə?" sualıra biçinci belə cavab verir:

Dedi: – Kütłəşər də, itilənər də,  
Baxır döyən əlin kəramətinə.

Haqqında danışdığınız, məzmununa uyğun nümunə gətirdiyimiz **alleqoriya** da şairin yaradıcılığında rast gəlinən məcazlardandır. İnsanların daxili dünyasını, mənəvi aləmini, xüsusiyyətlərini açmaq məqsədilə müxtəlif cansız əşya, bitki və heyvanların timsalında allegoriya yaranan şairin yaradıcılığında həmin məcazin maraqlı nümunələri vardır. "Düz – əyri" şeirində cəmiyyətdə rast gəldiyimiz acı həqiqətin təbiət vasitəsilə açılmasını Görürük.

Əyrinin kimsəyə axı nə xeyri,  
Düzlərə həmişə ehtiyac olur.  
Bəs niyə meşədə yaşayır əyri,  
Kəsilən həmişə düz ağac olur?

Şairin "Qarğa məhəbbəti", "Kölgəni istəmirəm", "Palid", "Borunun harayı", "Qələm və Pozan", "Qələmlə söhbət", "Qağayı sevgisi" və s. bu kimi əsərləri allegorik poeziyamızın gözəl nümunələridir.

Rafiq Yusifoğlunun şeirlərinin poetik sintaksi – cümlələrinin bədii quruluşu, sintaktik figur yaradıcılığı da onun poeziyasını

müasir Azərbaycan ədəbiyyatı nəhrinə axıb tökülən ayrı-ayrı nəzəm çaylarından öz duruluğu, saflığı, təmizliyi, zənginliyi, nadir xüsusiyyətlər çoxluğu ilə fərqlənən bol sulu bir çaya bənzədir.

Şairin yaratdığı inversiyalar (*Qaçib gəldin qabağıma sən gülə-gülə; İslətdi buz kim yağışlar məni; Bəzək vurur ömrümüzə gözəllərin məhəbbəti və s.*), anakoluflar, təkrirlər (*Üzünə hey toxunan adicə bir meh ha deyil, Nəfəsimdir, nəfəsimdir, nəfəsimdir, nəfəsim...*), anaforalar (*Ay Allah, qəlbimi yeyir xərif qəm, Ay Allah, yaxşı ki, sevirsən məni. Ay Allah, uf da demərəm, Xalqımın başına çevirsən məni və s.*), epiforalar (*Gül dodaqdan güləb istə, Yarım, mey nədi, mey nədi?..., "Gülüm", "Bu gecə", "Ləpədöyən", "Flora" və s. şeirlərdə*), bədii sual (*Qəlbini kor yaradıbsa, Tanrı göz versə nə xeyri?; Zəmi idim, döyüd dolu, Bir dəstə başaqmı oldum? O qızı görcək əsirəm, Allahım, aşiqmi oldum?; Tərəzinmi xarab olub, Pərvərdigar?; Başımıza kim ələdi bu külü? – Görən çoxmu uzanacaq bu zillət? Ziyalısı qalib boymu bükülli, Hara gedir, hara gedir bu millət?!* və s.) kimi sintaktik fiqurlar həddindən ziyanlı və orijinal çalarları ilə işlənmişdir?

Biz şairin bədii dil tərkibinin əsas hissəsini təşkil edən bədii təsvir və ifadə vasitələri ilə, məhdud şəkildə dilinin poetik sintaksi ilə tanış olduq, təhlil və təsnif etdik. Əlbəttə, bu, ayrıca bir tədqiqatın mövzusudur. Elə bu məqamda şairin yaradıcılığı ilə dərindən tanış olan bir alimin – pedaqoji elmlər namizədi, dosent Vaqif Qurbanovun Rafiq Yusifoğlunun poetik dili barədə qələmə aldığı fikirləri xatırladaq: "Elə şair var ki, onun şeirində bir poetik fikir tapanda sevinirsin. Rafiq Yusifoğlunun şeirləri isə başdan ayağa poetizmlə doludur. Şeirinin hər misrasında poetizm nümunəsi, hər bəndində "diri söz" bolluğu Rafiq Yusifoğluna məxsus ən yüksək poetik keyfiyyətdir." (Vaqif Qurbanov. Poetizmi tərifişli şair. "Məslək" qəzeti, 28 mart 2003-cü il).

Bəli, alimin Rafiq Yusifoğlunun ən yüksək poetik keyfiyyəti barədə gəldiyi qənaət haqlıdır və bu haqqı elə şairə "dirilik suyu" içirdiyi sözləri qazandırır.

Rafiq Yusifoğlu həm də dilimizin lügət tərkibini təşkil edən neologizmlər, arxaizmlər, tarixizmlər, provinsiolizmlərdən, sinonim, omonim və antonim sözlərdən də şeirin məzmununa, ideyasına uyğun şəkildə istifadə etmişdir. Neologizm hesab edilən sözlərə nümunələr: "Yetərsay qoymadı ki, əllər arzuya yetə"; "Seçilə bilməsəm də bu mandat yarışında"; "Uçurdular postamentinizi..."; "Fotoşamıdır şimşəklər göyün"; "İşiqforun üç işiği"; "Aylarla çalışır sazbənd".

"Hey qaçsa da, uzaqlaşmir Motor səsi qulağından", "Təyyarə tək havaya qalxacaq samokatım", bundan başqa "paravoz", "xokkey", "antena", "lift", "lokomotiv", "pulxirdalayan", "bilgisayar" və s. sözlərdən də istifadə olunmuşdur. Arxaiizmlərdən isə "duru", "təmiz" mənasını verən "arı" sözünə rast gəldik. "Yuxun çin olsun" ifadəsində "çin" sözü də maraqlıdır.

Tarixizmlərdən isə Rafiq Yusifoğlu poeziyasında gen-bol istifadə olunmuşdur. Məsələn: "Harda olub xan taxtı, harda olub bəy taxtı, Ora olub ölkənin, vilayətin paytaxtı"; "Get oxları gətir yiğ ox qabına – sadağa"; "fırlan, fırlan, kirkirə"... Kənd həyatını, dilimizin incə məna çalarlarını gözəl bilən şairin şeirlərində "koğa", "kotan", "ərsin", "çati", "səllimi", "badış", "dovla", "kərə-kürə" və s. sözlərin mətn daxilində poetik izahı həmin unudulan kəlmələrin ömrünü uzatmağa xidmət edir.

Şairin şeirlərində ara-sıra vulqarizmlərə də rast gəlirik. Məsələn: "Namərd oğlu danişir hey zariya-zariya, Baxan deyir bu yazıq bir günahsız çoşqadı"; "Gəzdim dağı, dərəni, Gül sandım heyvərəni"; "İt hürüşü qadir deyil Mələk ünү batırmağa"; "Köhlənmə etmək olar dilgir yabını dartıb?"

R.Yusifoğlunun poeziyasında dialekizmə də rast gəlirik. Lakin bu sözlər o qədər də çox deyil. Məsələn: "Təzdi sürüsündən qoyun qudurub"; "Mənim məhəbbətim periksə əgər"; "Ərəsən oldu bu yazıq, ərəsən, Kimin toyudu görəsən?" və i. a.

İşlətdiyi tam və nisbi sinonimlər Rafiq şeirini bəsitlikdən, təkrarçılıqdan xilas edir. Azərbaycan dilinin qrammatik imkanları hesabına öz poeziyasını zənginləşdirən şairin poeziyasında

sinonimlərə hədsiz sayda rast gəlmək olar. Məsələn: "Sevgisiz, sevdasız ömür Susuz dəyirmana bənzər"; "Bahar unutdurur dərdi, ələmi"; "Təbəssümün qəlbimi yandıran, yaxan"; "Titrədi ürəyim, əsdi ürəyim, Hissim pöhrələndi yaz havasına"; "Günəş məhəbbətlə üzə güləndə dirçəlir, gül açır quru yamaclar"; "Ha yana üz tutsaq, ha yana getsək, Haqqın dərgahına dönəsiyik biz" və s.

Omonimlərlə yaradılmış qafiyələr isə Rafiq Yusifoğlu şeirlərinin özünəməxsus bəzəyiidir. Onlarsız şairimizin qafiyə sistemini təsəvvür etmək çətindir. Belə ki, omonim sözlərdən istifadə olunmaqla yaradılmış qafiyələr onun şeirlərinin əksəriyyətini rövnəqləndirir. Məsələn: "Mənim səri çıxayım! Ləçəyinlə yaramı səri! Mənim ömür günəşim yol gedir qüruba səri"; "Görəsən bu dünyaya ilk dəfə kim deyib gidi? Qorxuram dünyamız böyük bir muzeyə dönə, nə tamaşaçısı ola, nə gidi"; "O gül təzə tərdimi? Əlin çiçək dərdimi? Dostlarım can hayında, Kimə deyim dərdimi?".

Antonimlər isə şairin şeirlərində güclü təzad yaradan vasitələrdən biri kimi də çox qiymətlidir. "Ancaq duyuram ki, heç nəyim yoxdu, hər seyim ola-ola"; "Göylərdə mələklər, yerlərdə bəşər, Ağlayır halima, sənsə gülürsən"; "Sağaltdı hamını öz vüsalıyla, Hicran bələsiylə hələ xəstəyəm"; "Əlim toyun yaxasında, Ayaqlarimsa yasdadi"; "Dəli könül, ağillanıb sevgilin"; "Nə yaxşı ki, məhəbbətin Əvvəli var, sonu yoxdu"; "Kalların yetişmək gümanı çoxdu, Dəymisin çürümək təhlükəsi var" və i. a.

Rafiq Yusifoğlu şeirlərində istifadə olunan vasitələrdən biri də ideomatik ifadələrdir. Onu da qeyd edək ki, şair bu ifadələrdən gen-bol istifadə etmişdir və bu da nəticədə şeirlərinin dilini xalq dili ruhuna doğmalaşdırmış, bu dilin şirinliyinə, rəvanlığma uyuşdurmuşdur.

Şair həm də atalar sözlərindən çox-çox bəhrələnir. Onlar şeirdə ya olduğu formada, ya da şeirin forma tələbinə uyğun dəyişdirilmiş şəkildə özünü göstərir. Məsələn: "Pozmaq mümkün

deyil yazılın əmri, Əbəsdir dünyaya könül bağlamaq" – Bu misrada "Yaziya pozu yoxdur" qənaəti, "Sən duza gedirsən hələ, əzizim, Duzdan qayidanın sözünü eşit" məsəli, "Yüz ölçüb bir biçmək nəyinə gərək"; "Gülməz fağırin üzünə, Həyat işbaza yar olar. Oğru elə bağırar ki, Doğrunun bağlı yarıllar"; "Sirkə nə qədər tünd olsa, Sinacaq onun öz qabi. Tək qaldım eşq meydanında, Varmi könlümün bir bəbi?!?"; "Bir-birinə qarışmir, hirsən bulanır su da, Balıq tutmaq asandır axı bulanıq suda"; "Sudan qorxursansa, sən bir dəfəlik Balıq sevdasını başından çıxart!"; "Eh, yerin də qulağı var deyiblər, Eh, ona da çatdı bəlkə bu sevda?"; "Çor deyənə can söyləsən nəyin azalar? – Aşıq demiş: pis sözümüz gərək can ola!"; "Görünən dağa bələdçi nə gərək, əzizim? Təzə ağrılardan, əzabların mübarək, əzizim" və i. a. və s.

Bunlardan başqa şeirlərdə xalq arasında şifahi danışqda daha tez-tez işlənən ifadələrə, deyimlərə, eləcə də frazeoloji birləşmələrə də tez-tez rast gəlmək olar. Məsələn: "Gülüüm, geriyə yol yoxdu, Evimiz yixilib dahanı!"; "Mənim taleyimə, nylüyim axı, Qocalıq çağında yorğalıq düşüb"; "Gülündən çox sevirəm ağacın yarpağını, Əliyə tullayıram Vəlinin papağını!"; "Dolayıbdır bir ölkəni barmağına, Yalnız qəbir düzəldəcək bu qozbeli!"; "Qüzü tək sakit Olanı döyür. Eşşəkdən qorxur, Palanı döyür"; "Sənə dedim ki, qorxuram Bu sevgi bitə, tükənə. Narahatam, elə bil ki, birə darişib kürkümə!"; "Bir cüt göz gərək ağlasın Ocaqları sönən yurda" nümunələrində xalqın minillik təşəkkül, təxəyyül və təcrübə tarixində formalasmış ideomatik ifadələr əks olunmuşdursa, "Quşum qondu bu gözələ yamanca", "Qupquru səhraların gözlərinə ağ salaq", "Gözümüzə getmir yuxu, İçimzdə qara qorxu", "Toxunmayın ürəyimə, kövrəyəm", "Aci çəkmək qəlbimizə, Ləzzət çəkmək gözə qaldı", "Əbəsdir dünyaya könül bağlamaq", "Neçə-neçə ögey dərdi Öz köynəyindən keçirib, Oğul eləyib şairlər" və s. bu kimi nümunələrdə dilimizə obrazlılıq verən frazeoloji birləşmələrdən istifadə olunmuşdur.

Bütün bunlar rafiq Yusifoğlunun poetik dili barədə belə bir qənaət yaradır: "Onun poeziyasının dilində xalq dilinin şəhdi-

şəkəri vardır." (Şamxəlil Məmmədov. "Qəm karvani" və onun sarbanı haqqında bir neçə söz. Rafiq Yusifoğlu. Xatirə kəcavəsi. Bakı, "Elm" nəşriyyatı, 1999, səh. 323).

Və bu "şəhdi-şəkər"i şifahi bədii ədəbiyyatdan və xalq dili leksikonundan hazır şəkildə götürüb özünəməxsus ifadə tərzində gördüyüümüz kimi, şairin sərf öz təxəyyülündən sözüllən kəlamlarda da görə bilirik. Məsələn, şairin söylədiyi "Eşqin uca budağına yapalaqlar qona bilməz" kəlamına, və ya "Toxum cürcərdənlər çoxdu dünyada, mənə daş göyərdən ürək gərəkdi" misralarında, yaxud "Cavanlar var deyə bahar gələndə Çiçək açmasınmı qoca ağaclar?" deyimində, "Ziyalısı, aydını olmayan xalq xalq deyil" kəlamında, "Adını, soyunu yaza bilməyən Xalqın taleyi necə yazacaq?"; "Azadlıq istəyirdin, Düşdün qul bazarına" – kimi neçə-neçə kəlamlarında, fikirlərində, həqiqətən də, ulu xalq hikmətinin və ulu xalq dilinin ruhunu hiss edirik. Nümunə gətirdiyimiz və gətirmədiyimiz bu cür saysız-hesabsız kəlamlarda "milli-etnoqrafik cizgilərin xalq ruhundan gələn xoş məram, mübarək niyyət axarında bədii boyalarla mənalandırılması poetik uğurlara çevrilmişdir." (Məhərrəm Qasımlı. Ocaq yerinin hərarəti. "Ədəbiyyat və incəsənət" qəzeti, 3 noyabr 1989-cu il).

Həmin poetik uğurlar cəmlənərək, son nəticədə şair Rafiq Yusifoğlu sənətkarlığının özəlliyini, təkrarsızlığını və heyrətamızlılığını təmin edir.

## NƏTİCƏ

Yenidən üstümə axır şəfəqlər,  
Yenidən yarıtlı zülmətin bağlı.  
Yenidən qızarır geniş üfüqlər,  
Yenidən gedirəm günəşə doğru...

Rafiq Yusifoğlu

Günəşə doğru – ilahi nura doğru – əbədiyyətə doğru yol gedən şairin keçdiyi yolda qoysuğu izlər onun şeirləridir. Şairin özünü və sözünü öyrənmək istəyiriksə, həmin şeir – addımları öyrənməliyik.

Elə bu məqsədlə də biz bu tədqiqat işimizdə şair Rafiq Yusifoğlunun şeirlərinin həm məzmun, həm də forma xüsusiyyətlərini araşdırmağa, onun poeziyasının və poetikasının özünəməxsusluğunu üzə çıxarıb sistemləşdirməyə səy göstərdik.

Yaradıcılığı ilə tanışlıqdan məlum oldu ki, sənətkar folklor xəzinəmizə, klassik ırsımızə və dünya ədəbiyyatı təcrübəsinə çox yaxından bələddir. Bü üç möhtəşəm ənənəyə söykənməyən sənətkardan isə novatorluq gözləmək olmaz. Rafiq Yusifoğlu isə göstərilən üç qaynaqdan barınmaqla bərabər, özü çağdaş Azərbaycan poeziyasında yeni cığır açmış, müasirlərindən özünəməxsus dəsti-xətti ilə fərqlənir. Bu fərqlilik isə özünü əsasən haqqında söhbət açdığını şeirlərinin məzmununda və forma çalarında özünü göstərir.

Odur ki, fərdi poetik üslubu ilə, fərdi poetik təfəkkür və təxəyyülü ilə seçilən şairimiz barədə deyilən aşağıdakı fikirlər də əbəs deyildir: "Rafiq Yusifoğlu mənə şairidir. Onun şeirlərini mənalandıran dəqiq duyumu, incə müşahidəsidir." (Ədalət Əsədov. Söyü qoruyan şair. "Məslək" qəzeti, 21 may 1998-ci il).

Bu baxımdan onun müşahidə və qənaətlərinə şərik olmaq istəyən oxucu ilk növbədə poetik duyum sahibi olmalıdır ki, eksəriyyəti sətiraltı mənalarda ifadə olunmuş bədii həqiqətləri

duya və görə bilsin. "Çünki Rafiq Yusifoğlunun poeziyasının görünən tərəfindən çox, görünməyən tərəfi vardır." (Arifə Gülnar. "Həsrət köçü". "Vaxt" qəzeti, 10-16 oktyabr 1998-ci il). Əsrarlı təbiətdə olduğu kimi.

Həzinlik, zəriflik və gözəlliklə ovxarlanan ruh sahibi olan şairi ona görə də ictimai-siyasi həyatdan daha çox sevən qəlblər dünyası və gözəllik mənbəyi təbiət daha çox cəlb edir. Bu meyl yaradıcılığının ilk mərhələlərində də güclü idi. Şairin poeziyasında olan bu cəhəti bir vaxtlar kəskin etirazla da qarşılamışdır. "...Gənc şairin şeirləri fikirlərinin təzəliyi, konkretliyi və aydınlığı ilə seçiləkdir. Lakin təəssüf ediləcək haldır ki, şeirlərində subyektiv fərdi meyllərin təbliği üstünlük təşkil etsə də, ictimai mündəricəli hadisə və məsələlərin təsviri çox azdır. Ümumiyyətlə, təbi və ilhamı olan gənc şairin qeyri real, mücərrəd və məntiqə siğmayan mühakiməyə meyl göstərməsi arzu edilməyəcək bir haldır." (Məsud Əlioğlu: Rafiq Yusifoğlunun "Füzuli meydam" şeirlər kitabı haqqında. Rafiq Yusifoğlu. Xatirə kəcavəsi, səh. 344).

O da təəssüf ediləcək haldır ki, ilahi nurun qəlbədə yaratdığı bir ülvi hissi – sevgini tərənnüm edən bədii əsərlər üçün də bir vaxtlar siyasi şuarlar əsas meyara çevrilmişdi. Ona görə H.Cavid, M.Müşfiq, Ə.Cavad kimi şairlərimiz də siyasi ideologiya üçün arzu edilməyəcək "qeyri-real, mücərrəd və məntiqə siğmayan" mühakiməyə meyl göstərmələrinin qurbanı oldular...

Lakin nə yaxşı ki, zaman yəqin ki, artıq ruhunu və ürəyini dəyişmək imkanı olmayıacaq şair Rafiq Yusifoğlunu elə öz poeziya mülkünün sərbəst sahibi olaraq da qalmasına mane olmadı. Beləliklə, Rafiq Yusifoğlu bu gün də lirik şair və lirik sevgi şeirlərinin aşiq qəhrəmanıdır. Ancaq bu aşiq artıq yurd həsrətli qəlbi ilə sevir. Odur ki, Rafiq Yusifoğlunun şeirlərini oxuduqca sanki hər birindən "bir çımdık kədər" (R.Y.) götürür qəlbimiz. Hər şeirinə bir damcı kədər qatan şair sən demə bir qəm səhərasının sahibi, bir qəm karvanının sarbanı imiş.

İlahidən gəlmış istedadı və yüksək bilik səviyyəsi olan hər şairin də şeirlərində kədər qədər ağırlığa malik, dərinliyə malik məna olmur. Bəlkə də buna görədir ki, Rafiq Yusifoğlunun yaradıcılığında "Poetik yüksüz, söz xətrinə deyilmiş bir misraya belə təsadüf etmək mümkün deyil." (Xasay Cahangirov. Çaya dönən çəşmə. Rafiq Yusifoğlu, Xatirə kəcavəsi, Bakı, "Elm, 1999, səh.340). Bu, dəqiq bir faktdır. Elə bu faktın özü Rafiq Yusifoğlunun sənətkarlığı barədə hər şeyi söyləyir.

Bir faktı da qeyd edək. Biz şairin şeirlərinin məzmun və forma elementləri üzrə (hansı ki, nəzəriyyə kitablarında təsnif edilir) təhlil və təsnif edərkən heç bir çətinliklə qarşılaşmadıq. Çünkü Rafiq Yusifoğlunun şeir yaradıcılığında istənilən nəzəri müddəaya aid nümunələr gətirmək üçün istənilən qədər təcrübə material tapmaq mümkündür. Özü də hər biri orijinal, gözəl və təkrarsız.

Əsasən novellavari xüsusiyyətə malik lirik şeirlərdən ibarət olan Rafiq Yusifoğlu poeziyası şanlı keçmişinə layiq olmağa çalışan müasir Azərbaycan poeziyasını və poetikasını iki min dörd il bundan sonrakı zamana qədər də yaşıatmağa qadir olan bir xəzinəmizdir!!!

Duyana bəxş edib Tanrı işığı,  
Sevdalı könülümün əcəb zövqü var.  
Gözəl yanağında tanrı işığı,  
Şair dodağında mələk şövqü var.  
Bəlkə oyatmışam qəlbində nifrat?!  
Görəsən sevgilim gələrmi rəhmə?  
Şairə nə qalır?  
-Sevda, məhəbbət.  
-Şairdən nə qalır?  
-Sevdalı nəğmə...

## QƏLƏM ADAMLARI RAFIQ YUSİFOĞLU HAQQINDA

"Rafiq! Poemanı oxudum. Çox təsirli və səciyyəvi bir məsələdən bəhs edirsən. Mühərribənin yaraları indi də göynəyir. Sən o ağır illəri görməsən də nəfəsini hiss edirsən. Poema göstərir ki, səndə şairlik istədi var. Misraların çoxu axıcı və səlistdir. Söz seçməkdə az çətinlik çəkirsən."

### + İsmayıllı ŞİXLİ

Əzizim Rafiq! Monoqrafiyanı zövqlə, azalmayan bir maraqla oxudum. "Azərbaycan poeması: axtarışlar, perspektivlər" mövzusunda uğurlu ədəbi-fəlsəfi əsər – ELMİ POEMA münasibətlə səni təbrik edir, kitabın özünü gözləyirəm."

— Yaşar QARAYEV

"İstedadlı şair Rafiq Yusifoğlu, necə deyərlər, babasına çəkmişdir. Nuşirəvan müəllimin yandırıldığı poeziya ocağının kül altda qalan közünü sönməyə qoymamışdır."

### + Qasım QASIMZADƏ

Rafiqin həm yaxşı şeirləri, həm də gözəl şair təbəti vardır.

### + Nəriman HƏSƏNZADƏ

Ədəbiyyatımızın bütün dövrlərini obyektiv təhlil etməyi bacaran namuslu adamlarımız da az deyil. Bu baxımdan mən yazıçı və alim Rafiq Yusifoğlunun "Azərbaycan poeması: axtarışlar və perspektivlər" kitabını lazımlıca dəyərləndirirəm.

### + ANAR

Rafiqin alimlik fəaliyyəti ilə tam tanış deyiləm, ancaq poeziyasını sevirəm. Uşaqlar üçün də, böyükler üçün də çox gözəl yazar, çox gözəl nəğmələri var"...

### + Hüseyin ABBASZADƏ

Rafiq Yusifoğlu Azərbaycan dilini gözəl bilən şairlərimizdəndi.

### QABİL

Rafiq elə daş-qasıdı ki, bir küncü ədəbiyyatşunaslığıdı, bir küncü şairlikdi, bir küncü nasırlıdı. Bu sakit, təmkinli adamın canında bunların

hamısı cəm olub. Hardasa üç-dörd insan lazımdı ki, Rafiq kimi alım olaydı, daha heç nə yazmayayıdı, Rafiq kimi şair olaydı, daha heç nə yazmayayıdı"...

+ Fikrət SADIQ

"Rafiq Yusifoğlu uşaq ədəbiyyatı sahəsində səmərəli fəaliyyət göstərən gənc şairlərimizdəndir."

— Tofiq MÜTƏLLİBOV

Rafiq Yusifoğlunun uşaqlar üçün yazüb çap etdirdiyi şeirlər həmişə diqqətimi cəlb etmişdir. O, hər şeydən əvvəl uşaq aləmini həssaslıqla müşahidə edir və hər bir şeirində ürəyə yatılmış müxtəlif kəşflər edir. Bəs görəsən böyükler üçün də yazdığı şeirlərdə Rafiq öz sözünü yeni poetik vüsətlə deyə bilirmi? Özlüyündə bu sualla "Yazıcı" nəşriyyatının nəşr etdiyi "Ocaq yeri" kitabını vərəqlədim. Axırıncı şeiri oxuyub qurtarandan sonra bu qənaətə gəldim ki, bəli, Rafiq böyükler üçün olan yazılarında da özünə sadıqdır."

+ Hikmət ZİYA

Rafiqdən Səhhət ətri gəlir, Şaiq ətri gəlir, Səməd Vurğun ətri gəlir. Xeyirxahlıqla, qayğıkeşliklə doludur onun canı.

+ İlyas TAPDIQ

Rafiqin hər şeirində obrazlı, poetik deyimlər adəmi heyətləndirir.

+ Zahid XƏLİL

"Rafiq Yusifoğlunun bacarığı ondadır ki, o "quru" mövzularda da bədii cizgilər tapır. Onun belə əsərlər yazması uşaq poeziyamıza yeni ruh, yeni nəfəs, yeni üslub gətirir."

+ Ağa LAÇINLI

"...mən həmişə Rafiq Yusifoğlunu sözlərinə oxşayan görmüşəm: özü də sözləri kimi sakit, utancaq, hay-küyük sevməyən, isti və yapışqlı..."

Rafiq Yusifoğlunun şeirləri oxucu ilə dil tapmağı, mehr-ülfət bağlamağı bacarır, cünki o könül səhbəti eləyir..."

+ Məhərrəm QASIMLI

Rafiq Yusifoğlu. Sadə, təvazökar, sakit və təmkinli bir insan. İlk baxışdan nəzəri o qədər də cəlb etmir, qaraqabaq, adamayovuşmaz

təsiri bağışlayır. Elə ki, tanış olub bir az söhbət etdin, açılışdın, o zaman görürsen ki, qarşındaki heç də adı adam deyil, savadı, biliyi, dünyagörüşü, mənəvi dünyası zəngindir, dərin və mənalı söhbətləri ilə səni heyran qoyur.

### Tofiq MAHMUD

Rafiq Yusifoğlu "Qəm karvanı" poemasında eşqdən və Füzuli dərdindən canında olan yanıkları ulu şairimiz yüksək məhəbbətlə dilə gətirməyə çalışır. ...Hər addımında, hər dikelişində, hər söylənişində Rafiq Yusifoğlunun başının üstündə Füzuli zirvəsinin zəhmi hiss olunur."

### Məmməd ASLAN

Məndən ötrü Rafiq Yusifoğlu dönyanın ən təmiz, ən saf sözüdü. Və hardasa mənə yenə də elə gelir ki, sözün indiki ovqatı ilə şairin ovqatı bir balaca eyniyyət təşkil edir. Bu insan və söz çoxluğunun içində özünə və sözünə çəkilmək duyğusu onu tərk etmir. Belə olduğu halda sözün Rafiqdən, Rafiqin sözdən başqa dostu qalmır. Şair ilahi sözün himayəsindədir... Füzuli ilə danışan Rafiq Yusifoğlu əslində Füzulinin danışdığı dünya ilə danışır. Bir az gizli, bir az ərkyana"...

### Bahadır ŞƏFI

Mən həmişə Rafiqin şeirlərini, hər təzə çıxan kitabını uşaq marağı, uşaq sevgisi ilə oxumağa tələsmişəm və hər dəfə onun imzasını görəndə elə bilmışəm ki, bu şeir, bu kitab məni uşaq kimi sevindirəcəkdir."

### Şahin XƏLİLLİ

Rafiq Yusifoğlunun şeirlərini birnəfəsə oxumaq olmur. Hər şeir oxucunu özünə çəkir, onu düşündürür. Dağların, qayaların döşündən süzülüb gələn bulaqlar kimi qaynar, təbiətin özü kimi rəngarəng şeirlər hərdən qaya kimi sərt, hərdən çiçək kimi zərif görünür.

Rafiq Yusifoğlunun şeirlərində bir dənə də olsun dil qüsuruna, fikir çağşınlığına, deyim tərzinin yönəmsizliyinə rast gəlməzsən. Dil-fikir gözəlliyi bəndlərin, misraların boynuna biçilib".

### Zirəddin QAFARLI

## KİTABIN İÇİNDƏKİLƏR

Giriş .....	3
Sənətə və həyata sənətkar baxışları .....	8
Uşaq ədəbiyyatı mövzusu .....	11
Rafiq Yusifoğlunun lirikası .....	20
Məhəbbət lirikası .....	21
İctimai-siyasi lirikası .....	52
Fəlsəfi fikirləri özündə əks etdirən şeirlər .....	58
Rafiq Yusifoğlu şeirlərinin bədii xüsusiyyətləri .....	60
Vəzn və qafiyə sistemi .....	61
Qarışiq hecalı şeirləri .....	78
Heca vəznli şeirlərində qafiyə sistemi .....	81
Sərbəst şeir .....	86
Əruz vəzni .....	89
Rafiq Yusifoğlu şeirlərinin bədii dili .....	94
Nəticə .....	113
Qələm adamları Rafiq Yusifoğlu haqqında .....	116

*İstehsalat müdürü  
Nərmin İsabəyli*  
*Sex müdürü Günel Cəfərli*  
*Çapçı Rüxsarə Hüseynli*  
*Baş mühəsib Həlimə Qasımlı*  
*Komüterçi Fərizə Məmmədli*

*Ofset üzrə çapçı Fariq Tofiqoğlu*

*Çapa imzalanıb 05.06. 2006*  
*Formatı 60x84 1/16*  
*Fiziki çap vərəqi 7,5*  
*Sayı 100*

